

MEHPARƏ ƏLİYEVƏ



**CƏLİL MƏMMƏDQULUZADƏ
YARADICILIĞINDA XALQ MƏİŞƏTİ**

Arc 2010
2062

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
ARXEOLÖGIYA VƏ ETNOQRAFIYA İNSTİTUTU

MEHPARƏ ƏLİYEVA

**Cəlil Məmmədquluzadə
yaradıcılığında xalq məişəti**
(etnoqrafik tədqiqat)

90064

AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun Elmi Şurasının 2010-cu il 11
iyun tarixli qərarı ilə çap olunur
(Protokol № 9)

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

BAKİ- 2010

ARXIV

90402

*Bu kitabı atam
ƏLİYEV İMANVERDİNİN əziz xatirəsinə iżħaf edirəm*

Elmi redaktor: *akademik T.Ə.Bünyadov*

Rəyçilər:
*t.e.n. E.Ə.Kərimov,
t.e.n. T.S.Şahbazov
t.e.n. B.F.Əliyev*

**M.İ.ƏLİYEVA
Cəlil Məmmədquluzadə yaradıcılığında xalq
məişəti (etnoqrafik tədqiqat)**

Monoqrafiya C. Məmmədquluzadə yaradıcılığında xalq məişətinin etnoqrafik xüsusiyyətlərinin etnoqrafik tədqiqinə həsr olunmuşdur. Burada görkəmli ədibin hekayə, dram əsərləri və selyetonları əsasında ailə və ailə məişəti, mənəvi mədəniyyət, ictimai məişət və milli psixologiya məsələləri müqayisəli elmi təhlilə cəlb olunur.

ISBN: 978-9952-29-032-5

© Mehparə ƏLİYEVA
“MBM” nəşriyyatı 2010

QİYMƏTLİ ARAŞDIRMA

Xalqımızın görkəmli alımları, şair və yazıçıların əsərlərində Azərbaycan etnoqrafiyasının müxtəlif sahələrinə aid qiymətli materiallar bu və ya digər şəkildə özünün geniş əksini tapmışdır. Həmin materialların etnoqrafik tədqiqat cəlb edilməsi etnoqrafiya elminin tamlığına, əhatəliyinə əvəzsiz xidmətdir. Artıq bu barədə xeyli araşdırımlar aparılmış və öz müsbət təsirini göstərmüşdir. Şübhəsiz bu qəbildən olan tədqiqatlar arasında Mehparə Əliyevanın «Cəlil Məmmədquluzadə yaradıcılığında xalq məişəti» əsəri müstəsnə əhəmiyyət kəsb edir.

Tədqiqatçı böyük sənətkarın hərtərəfli yaradıcılığını dərindən öyrənmiş, mövzusu ilə bağlı çox məsələlərə aydınlıq gətirmişdir. Xatırladaq ki, Cəlil Məmmədquluzadə çətin, bir-birinə əks olan ziddiyətli bir dövrə yaşamış, yaratmış və xalqına əvəzsiz töhfələr bəxş etmişdir. Yəziçinin bədii və publisistik əsərləri dərin məna, məzmun kəsb etməklə yanaşı həm də etnoqrafik fikirlərin zənginliyi ilə səciyyələnir.

Böyük ədibin haqqında çox yazılmış və yazılıacaqdır. Lakin onun coxsahəli yaradıcılığı haqqında ən yüksək və hərtərəfli qiyməti ulu öndərimiz Heydər Əliyev vermişdir. Onun təbirincə desək: «Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir. Güman edirəm ki, hələ bir neçə nəsil Azərbaycan tarixçisi, ədəbiyyatşunası, alimi C. Məmmədquluzadə xəzinəsini, yaradıcılığını araşdıracaq, onu tədqiq edərək yeni-yeni kəşflər edəcəkdir. C. Məmmədquluzadə yaradıcılığı Azərbaycan mənəviyyatını, mədəniyyətini, ədəbiyyatını dünyaya nümayiş etdirən və xalqımızın nəyə qadir olduğunu göstərən böyük bir əsərdir».

Gərgin əməyin nəticəsi olan «Cəlil Məmmədquluzadə yaradıcılığında xalq məişəti» monoqrafiyası etnoqrafiya elminin bir sıra maraqlı məsələlərinindən dəyərli nəticələr əldə etmişdir. Alim ilk ola-

raq ailə məişəti problemini önə çəkməkdə tamamilə haqlıdır. Bu məsələ mütəfəkkirin yaradıcılığında özünün geniş təhlilini tapmışdır.

Qadın ilahi bir qüvvə, alilik, aqillik rəmzidir. Ana dünyaya gəti-rən, təlim-təbiyə verən, kamala yetirəndir. Ana Vətəndir, Vətən ana. Qadın azadlığı, qadın hüquqları Cəlil Məmmədquluzadə yaradıcılığında ön plana çəkilir, onların taleyi, həyatda mövqeyi bu və ya digər əsərlərində özünün geniş əksini tapır. Nikah məsələləri, toyun şadlıq məclisi, həm də gör-götür dünyası olduğu şərh edilir. Heç şübhəsiz, uşaqların tərbiyəsi məsələləri, onların sağlam və kamil böyüməsi, ana, ana məsuliyyəti göstərilir.

Mehparə Əliyeva öz araşdırmasında Azərbaycan etnoqrafiyasının mühüm tərkib hissəsi olan mənəvi mədəniyyət məsələlərini öyrənməyi qarşısına mühüm bir məsələ kimi qoyur. Tədqiqatçı xalq bayramlarının tarixi, məzmunu, əhəmiyyətini araşdırarkən yazıçıının əsərlərindən bəhrələnir və ona münasibətini bildirir. Dirlə, dini münasibətlərə bağlı xeyli mətləbələr əsərdə öz əksini tapır.

Monografiyada heç də az əhəmiyyət kəsb etməyen qonaqpərvərlik məsələləri dəlillərlə işıqlandırılır. Xalqımızı qonaqpərvər bir xalq kimi geniş ərazidə tanınması aydınlaşır. Qohumluq və qonşuluq münasibətlərinə əsərdə geniş yer verilməsi təbiidir və bir sırə maraqlı məsələlərə aydınlıq gətirməyə imkan verir. Xalqımız aq-saqqallıq və ağbirçəklik etnoqrafik institutuna aid çox maraqlı məsələləri əsrlərlə icra etmişdir. Müəllif onların cəmiyyətdə mövqeyini, iibrətamız işlərlə məşgul olduğunu əsaslı dəlillərlə sübuta yetirməyə çalışmışdır.

Heç şübhəsiz, Mehparə xanım Əliyevanın «Cəlil Məmmədquluzadə yaradıcılığında xalq məişəti» adlı monografiyası təkcə etnoqraflar deyil, həm də tarixçilərin, psixoloqların, ədəbiyyatçılardır, eyni zamanda geniş oxucuların marağına səbəb olacaqdır.

akademik Teymur Bünyadov

GİRİŞ

Xalqın ənənəvi məişət və mədəniyyətini etnoqrafik baxımdan tədqiq etmək üçün şifahi xalq ədəbiyyatı nümunələri, ayrı-ayrı tarixi dövrlərdə yaşmış şair və yazıçıların yaradıcılığı dəyərli mənbə hesab olunur. Çünkü etnoqrafiyanın elm kimi hələ formalaslaşmadığı bir şəraitdə insanların həyat tərz, ailə-nikah münasibətləri, ictimai məişət və milli mentalitetin ən müxtəlif cəhətləri məhz xalq yaradıcılığında, şair və yazıçıların əsərlərində əksini tapmışdır. Həmin əsərlər xalqın tarixinin, iqtisadiyyatının, etnososioloji inkişafının, dünyagörüşünün, ictimai şüurunun təşəkkülü və inkişafi prosesinin əyani göstəriciləri kimi çıxış edir. Təsadüfi deyildir ki, bu günün özündə da etnoqraflarımız daha qədim dövrlərə nüfuz etmək, xalqın məişətini, maddi və mənəvi mədəniyyətin ayrı-ayrı aspektlərini, sənətkarlıq məsələlərini və digər problemləri araşdırmaq məqsədilə əsrlərin yadigarı olan «Kitabi-Dədə Qorqud» dastanına, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Yusif Vəzir Çəmənzəminli və başqalarının yaradıcılığına müraciət etməli olurlar.

Azərbaycan xalqının məişət və mədəniyyətinin etnoqrafik xüsusiyyətlərini öyrənmək baxımdan Cəlil Məmmədquluzadə yaradıcılığının da müstəsna əhəmiyyəti vardır. Bir-birinə əks olan iki ictimai-iqtisadi formasiyada, ziddiyətli tarixi şəraitdə və ziddiyətli baxışlar sisteminin mövcud olduğu bir dövrдə yaşayıb yaranan C.Məmmədquluzadə həm bir yazıçı, həm də insan kimi çox maraqlı, məzmunlu, iibrətamız, mürəkkəb bir həyat və yaradıcılıq yolu keçmişdir. O, «ədəbi-bədii fəaliyyətinin elə ilk günlərindən mürgüləməkdə olan məzəlum Şərqə üz tutub onları cəhalətdən, savadsızlıqdan, dini fanatizmdən azad olmağa çağırılmışdır. Onun yaradıcılığı ilə qədim tarixə malik Azərbaycan ədəbiyyatının yeni bir dövrü və tamamilə orjinal bir səhifəsi açılmışdır. ...O, xalqın real həyatını əks etdirən müasir ruhlu klassik dramları və ideya

mündəricəsi, fəlsəfi məzmunu etibarilə zəmanəsinin ən canlı, ən zəruri məsələlərinə toxunan ölməz nəşr əsərləri ilə Azərbaycan ədəbiyyatının üzünü qəti olaraq cəmiyyətin gündəlik həyatına, mübarizəsinə, dəndlərinə və ehtiyaclarına tərəf çevirdi (24, 5).

C.Məmmədquluzadə elə yaradıcı şəxsiyyətlərdəndir ki, onun istər bədii, istərsə də publisistik əsərləri hələ sağlığında mübahisələr, müzakirələr və polemikalar obyektinə çevrilmişdi. Onun ilk bədii əsəri hesab olunan «Poçt qutusu» hekayəsi, hətta bizi düşmən qüvvələr tərəfindən belə «dünya novellasının şedevr nümunəsi» kimi qiymətləndirilibsə, sonrakı - ustاد dövrünün bədii əsərləri barədə yəqin ki, daha böyük epitetlər demək mümkündür (54, 198).

Bununla belə, C.Məmmədquluzadə yaradıcılığının ən zəngin və məzmunlu dövrü «Molla Nəsrəddin» satirik jurnalının nəşri və fəaliyyəti ilə bağlıdır. XX əsrin əvvəllərində Azərbaycanda realist ədəbiyyatın və tənqidini realizmin inkişafında, demokratik fikirlərin yayılmasında misilsiz rol oynamış satirik «Molla Nəsrəddin» jurnalının Azərbaycan, Mərkəzi Asiya, İran və Türkiyədən tutmuş Hindistana qədər hər yerdə oxucuları, həvəskarları və tərəfdarları var idi. Vətəndaşlıq ağrısı ilə çətin işə başlayan Mirzə Cəlil dövrün ən ağır sosial yükünün mənəvi daşıyıcısı olmağa hazır idi (27).

Bu da səbəbsiz deyildi. Çünkü jurnal təkcə mənsub olduğu xalqın şifahi söz sənəti ilə deyil, həm də onun klassik yazılı ədəbiyyat xəzinəsi və mədəniyyəti ilə sıx bağlı idi. Jurnalın dostları əsasən yoxsul kəndlilər, muzdurlar, ziyanlılar, düşmənləri isə çarlar, sultanlar, zülmkar bəy və xanlar, qoluzorlu mülkədarlar, firıldaqçı molla və seyidlər idi. Bu xalq jurnalı - XX əsr Azərbaycanının ədəbi ensiklopediyası, həyat və həqiqət kitabı ilə onun naşiri və redaktoru arasında möhkəm, qırılmaz, təbii ideya-bədii bağlılıq, birlik var idi. Başqa sözlə desək, böyük ədibin yaradıcılığını «Molla Nəsrəddin» jurnalından ayrı düşünmək çox çətindir.

2004-cü ildə latin qrafikası ilə ilk mərhələdə çap olunan əsərlər sırasında C.Məmmədquluzadənin də əsərlərinin olması, həmçinin

prezident İlham Əliyevin «Molla Nəsrəddin» jurnalının yüz illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı 23 yanvar 2006-cı il tarixli sərəncamı da böyük ədibin yaradıcılığının Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün nə qədər önem kəsb etdiyinin göstəricisidir.

Müasir həyat, xalqın gündəlik məişət ehtiyacları, qadın hüquqsuzluğu, dini fanatizm və hurafat «Molla Nəsrəddin»ın əsas mövzuları idi. Başqa sözlə desək, «Poçt qutusu»ndakı avamlıq və savadsızlıq, «Usta Zeynal»dakı ətalət və fanatizm, «Danabaş kəndinin əhvalatları»ndakı kor-koranə itaətkarlıq, mövhumat, zorakılıq, qoluzorluların hökmü, «Anamin kitabı»ndakı millətə, vətənə, vətəndaşa, milli dili ziyalı etinasiy়iliyi, «Ölülər»dəki fanatizm və bundan istifadə edən riyakar din xadimlərinin firildaqları, arvad ölündə baldıza evlənmək, qardaş ölündə arvadına yiylənmək, maldövlətə görə hər cür ədalətsizliyi qol qoymaq və s. kimi yüzlərlə məqamlar Cəlil Məmmədquluzadənin görüdüyü, duyduğu və mövcudluğuna narahat olduğu tipik milli problemlərdir (57, 114).

C.Məmmədquluzadə ömrünün sonuna kimi «Molla Nəsrəddin»ın ölməz ideya-bədii ənənələrini dönmədən, uğurla davam etdirmiş, ictimai həyatın bütün sahələrində yeniliyi təbliğ və köhnəliyi tənqid etməkdən, milli ideya düşmənlərinə qarşı qələm döyüşündə geri çəkilməmişdir. Müxtəlif folklor nümunələri - atalar sözü və məsəllər, nağıllar, lətifələr, bayatılar, laylalar, tapmacalar, oyunlar, yanıltmaclar, alqış və qarğışlar C.Məmmədquluzadə qələmində yeni ictimai məzmun və mənə kəsb edirdi. Bu folklor nümunələrinin etnoqrafiq təhlilə cəlb edilməsi isə Azərbaycan xalqının həyat və məişəti, ailə ənənələri, milli psixologiyası ilə bağlı müxtəlif məsələlərin aydınlaşdırılması üçün mühüm mənbə kimi çıxış edir.

C.Məmmədquluzadə məmələkətdə baş verən siyasi hadisələrə də biganə qalmamış, İran şahənsahlığının, Türkiyə sultanlığının, Rusiya imperiyası rəhbərlerinin və onların əyalətlərdəki nümayəndələrinin çirkin hərəkətlərinə həmişə özünəməxsus münasibət bildirmişdir. Ədib ermənilərin Azərbaycanla bağlı məkrli niyyətlə-

rini görür, başa düşür və şəraitdən asılı olaraq, sətiraltı ifadələrlə xalqımıza, milli ziyahılara xəbərdarlıq edirdi. Həyat yoldaşı Həmidə xanıma ünvanladığı bir məktubundan bollı olur ki, Cəlil Məmmədquluzadə silah götürüb erməni daşnaklarına qarşı döyüşlərin də iştirakçısı olmuşdur. Məktubdan oxuyuruq: «Yaxın günlərdə Əskərana türk qoşunlarının hücumu gözlənilir. Onlara kömək üçün bu gün atlaların siyahısı tutulur. Mən gəlmışəm əlimdən gələn köməyi göstərim və qoşunlarla birləşə hücumda iştirak eləyim. Bu gün Ağdamda deyirlər ki, Şuşada aclarıdır. Dünən, bu gün Ağdamada dəlbadal türk qoşunları gəlir. Axmaq ermənilər doğrudanmı müqavimət göstərəcəklər...» (49, 36).

C.Məmmədquluzadə mütərəqqi ideyalar carçası, xalqının azadlığı və müstəqilliyi uğrunda çarışan bir mübariz kimi də diqqəti cəlb edir. Bu barədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fikirləri çox yerinə düşür: «C.Məmmədquluzadə tariximizə böyük demokrat kimi daxil olmuşdur. O, öz yaradıcılığı ilə Azərbaycanın müstəqilliyi üçün çalışır. O, xalqımızı oyatmağa çalışaraq, milli azadlığı uğurunda mübarizəyə dəvət edirdi. O, xalqımızın müstəqil olması üçün yol açırdı, bu yolda isə yalnız və yalnız demokratik prinsipləri əsas götürürdü. Təsadüfi deyildir ki, onun yazılarında cumhuriyyət anlayışı bu gün bizim quracağımız demokratik, hüquqi dövlət prinsipləri ilə bir səsləşir. Mən onu oxuyanda fikirləşirəm ki, bunlar bugünkü yazılmışdır? Yox, bunları C.Məmmədquluzadə o zaman yazmışdır. Hələ o vaxtlar o, yazırkı ki, «cumhuriyyət elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın, xalqın öz ixtiyarındadır və vicdan azadlığı, yiğincaq azadlığı, söz azadlığı, mətbuat azadlığı, siyasi fırqələr düzəltmək azadlığı, şəxsiyyət azadlığı, qanun qarşısında bərabərlik və müstəqillik, gizli səsvermə prinsipləri cumhuriyyət quruluşunda əsas olmalıdır.

...Biz bu gün bu prinsiplər əsasında demokratik hüquqi dövlət yaratmaq istəyirik. C.Məmmədquluzadə böyük demokrat idi. O,

Azərbaycanın dövlətçiliyi üçün səylər göstərmişdir. Bizi böyük miras, ırs qoyub getmişdir. Bunların hamisini biz yüksək qiymətləndirməliyik» (12, 408).

Milli psixologiya və milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, tariximizə və gələcəyimizə münasibət məsələlərində də C.Məmmədquluzadə yaradıcılığının ideya-tərbiyə aspektlərinin misilsiz əhəmiyyəti vardır. Onun başqa xalqlarla apardığı müqayisələr və verdiyi dərin təhlillər bizi maraqlandıran çoxlu sayda mətbəblərin açılmasına yaxından kömək edir. Bu barədə tanınmış psixoloq-alim Ə.S.Bayramov yazır: «...C.Məmmədquluzadə irsi, xüsusən də «Molla Nəsrəddin» jurnalı yalnız bir xalqın, bir etnosun psixoloji xüsusiyyətlərini əks etdirmir, orada müxtəlif millətlərin, xalqların, etnik, sosial qrupların, ayri-ayrı etnosların xüsusiyyətləri əks etdirilmişdir. Buna görə də həmin irsi və xüsusən də jurnalı etnik psixoloji xüsusiyyətlərin bədii inikasının ensiklopediyası adlandırmaq olar.

...Dahi sənətkar köhnəlmış etnik stereotipləri, mənfi adət-ənənələri, əxlaq və davranış normalarını təqid edib, başqa millətlərdən nümunə götürməyə, öyrənməyə çağırarkən o, etnosun, millətin özünəməxsusluğunu qoruyub saxlamağın da zəruriliyini irəli sürürdü» (5, 152). Böyük ədibin bir sıra məqalə və felyetonları, dram və nəşr əsərləri, xüsusilə də «Anamın kitabı» pyesi buna parlaq sübutdur.

Beləliklə, C.Məmmədquluzadə yaradıcılığının filoloji, fəlsəfi, psixoloji istiqamətlərinin elmi tədqiqi ilə bərabər, etnoqrafik araşdırılmasının zərurliyi də bütün qabarlılığı ilə üzə çıxır. Bu zərurət təkcə ədibin yaşayıb-yaratdığı dövrün xüsusiyyətlərini öyrəninen baxımından deyil, elə günümüzün reallıqları baxımından da şortlənmişdir. Çünkü ədibin yaşadığı dövrdə mövcud olmuş problemlərin bir çoxu formaca müəyyən dəyişikliklərə məruz qalmaqla indinin özündə də davam etməkdədir. Heydər Əliyevin qeyd etdiyi kimi, «C.Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tut-

muş dahi bir insan, yaziçi, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o bizim müasirizmdir, o, bu gün də bizimlədir, bizim siralarımızdır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır. ...O bizə ilham verir, bizə güc verir, sürətlə irəli getməkdə, xalqımızı bugünkü vəziyyətdən çıxarmaqdə bizə kömək edir...» (12, 402).

Milli ideologiya məsələlərinin ön plana çəkilməsində, azərbaycanlıq ideallarının gənc nəslə təribyə olunmasında, ana dilinə məhəbbət ruhunun aşılanmasında da C.Məmmədquluzadə yaradıcılığının müstəsnə əhəmiyyəti vardır. Heydər Əliyevin bu məsələ ilə bağlı fikirləri də istər həmin dövra və istərsə də bütövlükdə C.Məmmədquluzadə ədəbi irsinə qiymət vermək baxımından olduqca vacibdir: «...Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbaşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologianın əsasıdır və həmin ideologianın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümumbaşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdələri böyük vətəndaşlıq cəsarəti idi, böyük xidmətdir və bunu biz daim qiymətləndirməliyik. Ona görə də C.Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu gün də bizim milli ideologianın formallaşmasına, yaranmasına və onun konsepsiyanın elmi şəkildə hazırlanmasına çox kömək edə bilər və çox kömək edəcəkdir» (12, 405).

Bütün fəaliyyətində mütərəqqilik duyulan C.Məmmədquluzadəni nəinki dövrünün ədəbi mühüttində, həmçinin Azərbaycanın ictimai fikir və fəaliyyət tarixində böyük demokrat adlandırsaq, heç də səhv etmərik. Bu gün, Azərbaycanda demokratianın inkişaf etdiyi bir zamanda böyük ideoloq və nəşr ustadının demokratik fikir

və ideyalarının vaxtilə nə qədər uzaqgörənliliklə yazıldığının şahidi oluruq. Onun hələ ötən əsrin əvvəllərində «Firqələr davası», «Azadeyi vicdan», «Cumhuriyyət», «İranda hürriyyət», «Təzə partilər» və s. əsərlərində qaldırıldığı məsələlər Azərbaycanda çoxpartiyalı siyasi sistem, insan haqları, demokratik seçki ənənəsi haqqında söylədiyi yetkin, bəşəri əhəmiyyətli fikirləri bu gün də öz əhəmiyyətini itirməmişdir.

XIX-XX əsrin əvvəlləri üçün Azərbaycandakı ictimai-siyasi şəraitin, xalqın məişət və mədəniyyətinin güzgüsü hesab edilən C.Məmmədquluzadə yaradıcılığının böyük mənəvi, siyasi və təbəqəvi əhəmiyyəti vardır. Tədqiqatın əsas məqsədi qeyd olunan dövrə xalq məişətinin məzmununu və əsas xüsusiyyətlərini araşdırmaq, Azərbaycan cəmiyyətində mövcud olan neqativ halların, ictimai məişət səviyyəsində çatışmazlıqların, hüquqi problemlərin, ayrı-ayrı sahələrdəki nöqsanların əsas səbəblərini müəyyənləşdirmək və onların C.Məmmədquluzadə yaradıcılığında əksinin dərəcəsini diqqətə çatdırmaqdır.

Xatırladaq ki, C.Məmmədquluzadə dövründə xalqın aşağı tabəqələrinin həyatına maraq bir tərəfdən onun ağır sosial-mədəni durumu ilə bağlı idisə, digər tərəfdən xalq mövzusunun o dövrə kifayət qədər populyar və vacib olması ilə əlaqədar olmuşdur. Özü də belə bir tendensiya təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, digər xalqların ədəbiyyatı üçün də xarakterik idi. Rusiyada bu, artıq ənənə şəklini almışdı. Məsələn, rus xalqının məişət və mədəniyyətinin ayrı-ayrı məsələləri, Rusiya cəmiyyətinin eybacırlıqları, hökm sürən rüşvətxorluq, ətalət və s. problemlər o dövrün görkəmli qələm sahibləri olan İ.S.Turgenevin «Atalar və oğullar», «Tüstü», F.M.Dostoyevskinin «Ölü evindən qeydlər», L.N.Tolstoynun «Hərb və sülh», «Ovçunun qeydləri», «Sevostopol nağılları», İ.A.Qonçarovun «Oblomov» və s. müəlliflərin əsərlərinin əsas məzmununu təşkil edirdi. C.Məmmədquluzadə yaradıcılığına də məhz bu kontekstdən yanaşmaq lazımlı gəlir.

C.Məmmədquluzadə yaradıcılığı və həmin yaradıcılığın zirvəsi hesab edilən «Molla Nəsrəddin» jurnalının Azərbaycan ədəbiyyatı tarixində rolü bu günə qədər ən müxtəlif elm sahələrinin tədqiqat predmeti olmuşdur. Bu mövzuda istər sovet hakimiyəti illərində, istərsə də Azərbaycanın öz dövlət müstəqilliyini əldə etməsindən sonrağı dövrə müxtəlif elmi tədqiqat əsərləri yazılmış, araşdırımlar aparılmışdır.

Məsələn, fəlsəfi-tarixi aspektdə aparılmış araşdırımlar F.Köçərli, M.Qasimov və digər görkəmli tədqiqatçıların əsərlərində əksini tapmışdır. Jurnalist araşdırımları N.Zeynalov, Ş.Hüseynov, F.Mehdi və başqalarının əsərlərində işıq üzü görmüşdür. Onlar C.Məmmədquluzadə yaradıcılığının bütün dövrlər üçün əhəmiyyətini, «Molla Nəsrəddin»in heç vaxt köhnəlməyən ideyalarını tədqiq edib ortaya qoymuşlar.

C.Məmmədquluzada yaradıcılığının pedoqoji aspektləri Ə.Seyidov, M.Muradxanov, N.Əhmədov, Ə.Haşimov, Ə.Ağayev, Y.Talibov, F.Sadiqov, R.Mustafayev və başqa müəlliflərin elmi yaradıcılığında təhlil edilmişdir. Həmin tədqiqatlarda C.Məmmədquluzadənin yeni nəslin maariflənməsi uğrunda apardığı mübarizə məsələləri, bir azərbaycanlı ziyalisi kimi fədakar əməyi, gördüyü işlər və s. geniş şəkildə işıqlandırılır.

Etnik psixoloji aspektlər isə görkəmli Azərbaycan alımları Ə.Bayramov, M.Məhərrəmov, Ş.Ağayev, Ə.Əlizadə və başqalarının əsərlərində əksini tapmışdır. Məsələn, C.Məmmədquluzadə yaradıcılığından bəhs edən professor Ə.Bayramov yazır ki, o, ən istedadlı sənətkarları «Molla Nəsrəddin» jurnalı ətrafına toplayaraq, sanki onların qarşısına «millətin dərdini tezliklə tapmaq və onu müalicə etmək yollarını» müəyyənləşdirmək istəyirdi. «...Bu elə zaman idı ki, millət, xalq demək olar ki, cəhalət yuxusuna dalmışdı, onu hər vasitə ilə yuxudan oyatmaq olmurdu. Bunun üçün böyük sənətkarların satira qələmi lazımdı ki, düz hədəfə dəysin, yəni satirikin əsərini oxuyanda xalq özü öz halından dəhşətə gəlib titrəsin,

onda qeyrət hissi baş qaldırsın və o, dözülməz vəziyyətdən qurtarımaq üçün rəşadət göstərsin» (5, 152).

C.Məmmədquluzadə yaradıcılığının filoloji aspektləri, ədəbi-bədii xüsusiyyətləri isə daha çox İ.Həbibbəylinin (C.Məmmədquluzadə mühüti və müasirləri; C.Məmmədquluzadə 1869-1932. B, 2002 və s.), F.Hüseynovun (Adı əhvalatlarda böyük həqiqətlər, B. 1977), Ə.Mirəhmədovun (Azərbaycan Molla Nəsrəddini, B. 1980), M.C.Cəfərovun (Cəlil Məmmədquluzadə, B. 2002), F.Ramazanovun (Cəlil Məmmədquluzadənin etik görüşləri, B. 1977), X.Əlimirzəyevin (Problemlər və xarakterlər dramaturgiyası, B. 1979), Y.Əliyevin (Böyük yazıçı, B. 1979), A.Məmmədovun (Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycanlılıq, B. 2003; Yüz ilin ədəbi abidəsi, B. 2006 və s.) başqalarının elmi araşdırımlarında əksini tapmışdır.

Onu da qeyd edək ki, C.Məmmədquluzadə yaradıcılığının tədqiqi bu gün də davam edir. Azərbaycan yenidən öz dövlət müstəqilliyinə qovuşduğdan sonra həmin tədqiqat işləri özünün yeni mərhələsinə qədəm qoymuşdur. Çünkü bu gün Mirzə Cəlil yaradıcılığında ortaya qoyulmuş bir çox məsələlərin, problemlərin yeni spektrdə, yeni baxışlar sistemində və Azərbaycan xalqının milli məraqları kontekstində tədqiqinə böyük ehtiyac duyulur. Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal bu barədə yazmışdır: «Mirzə Cəlilinin ədəbi-ictimai fəaliyyəti o qədər geniş, o qədər zəngindir ki, hələ onun sağlığında belə öz təsirini bütün Yaxın Şərqdə göstərmişdir. Müsəlman Şərqində, daha doğrusu Azərbaycan dili anlaşılan bütün ölkələrdə elə bir insan yoxdur ki, C.Məmmədquluzadəni bu və ya digər dərəcədə tanımasınlar. Onun fəaliyyəti coğrafi hüdud tanımadığı kimi, zaman məhdudiyyəti də tanımır» (60, 60-61).

Azərbaycanın digər görkəmli yazıçısı Anar isə qeyd edir ki, C.Məmmədquluzadə M.F.Axundov haqqında ya həqiqəti yazmağı, ya da susmağı məsləhət görürdü. C.Məmmədquluzadə haqqında da ya həqiqəti deməliyik, ya da susmalyıq. Yaziçi Elçinin

«C.Məmmədquluzadə haqqında «çox yaz» (8, 187) fikri də öz orjinallığı ilə diqqəti cəlb edir.

C.Məmmədquluzadə yaradıcılığı haqqında ümummilli lider Heydər Əliyevin aşağıdakı sözləri isə ona verilən ən yüksək və ali qiymətdir: «C.Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamisini əhatə etmək mümkün deyildir. Güman edirəm ki, hələ bir neçə nəsil Azərbaycan tarixçisi, ədəbiyyatşünası, alimi C.Məmmədquluzadə xəzinəsini, yaradıcılığını araşdıracaq, onu tədqiq edərək yeni-yeni kəşflər edəcəkdir. C.Məmmədquluzadə yaradıcılığı Azərbaycanın mənəviyyatını, mədəniyyətini, ədəbiyyatını dünyaya nümayiş etdirən və xalqımızın nəyə qadir olduğunu göstərən böyük bir sərvətdir (12, 402-403). Bütün bunlar isə Mirzə Cəlil yaradıcılığının nə qədər çoxşaxəli, məzmun etibarilə nə qədər dərin və əhəmiyyətli olduğunu sübut edir.

Təqdim olunan tədqiqat əsəri isə C.Məmmədquluzadə yaradıcılığının etnoqrafik xüsusiyyətlərinin elmi təhlilinə həsr olunmaqla, böyük ədibin coxcəhətli fəaliyyətinin daha bir istiqamətinin üzə çıxarılmasına xidmət edir.

I FƏSİL

AİLƏ VƏ AİLƏ MƏİŞƏTİ

1.1. Qadın azadlığı problemi

Qadınlara münasibət məsəlesi, qadının ailədə və cəmiyyətdə mövqeyi Azərbaycanın şair və yazıçılarının yaradıcılığında həmişə mühüm yer tutmuşdur. «Kitabi Dədə-Qorqud» dastanından və dahi Nizami Gəncəvi'dən üzü bəri bir çox söz sərrafları bu məsələni ön plana çıxarmış, Azərbaycan qadınının təkcə qadın, ana və zərif bir məxluq kimi deyil, həm də at belində qəhrəman, sərkərdə, cəngavər, diplomat və digər aspektlərdən qiymət verməyə çalışmışlar.

Cəlil Məmmədquluzadə isə yaşadığı dövrün xüsusiyyətlərini və mövcud ictimai-siyasi vəziyyəti nəzərə alıb, məsələyə tamamilə fərqli nöqtəyi-nəzərdən yanaşmışdır. Həmin vəziyyət isə çox acıcaqlı idi. Belə ki, qadın azadlığı problemi, qadının cəmiyyət həyatından tamamilə təcrid olunması, ağır mənəvi-sosial durumu bütün ciddiliyi ilə göz qabağında idi. Çadra-hicab məsəlesi, qızların təhsildən kənardə qalması, azyaşlı qızların qoca kişilərə ərə verilməsi, çoxarvadlılıq və siğə kimi keçmişin zərərlə adətləri, qadın əsarəti və hüquqsuzluğu kimi məsələlər cəmiyyətin inkişafında buxova çevrilmişdi. Lakin həmin problemləri işıqlandırmaq, mətbuatda və bədii ədəbiyyatda qabartmaq o zaman çox böyük cəsarət və risk tələb edirdi. Böyük ədibin özünün dediyi kimi, «...Qadın ləfzı islam aləmində indiyədək bir «od» olubdur ki, ona əl vurmaq, barita əl varmaq kimi xatalı hesab olunubdur. İslamin şəriəti, necə ki, məlumdur, qadını kişilərə naməhrəm tutubdur və bu qanunu pozmaq günahı-kəbirədən sayılıbdir. Mürur ilə məsələ daha da bərkibidir, ta o yerə kimi ki, qadın sözünü ağıza alıb danışmaq bilmərrə qədəğən olunubdur. Qadını kişilərdən qorumaq müruri dühr ilə adət

şəklinə girib və gəldikcə o dərəcədə bərkiyibdir və qadın elə bir səxtliklə aradan götürüldür ki, onun nə boy-buxununu küçələrdə görmək mümkün olub, nə bir məclisdə onun adını çəkmək müyəssər olubdur» (35, 847).

Doğrudur, Azərbaycan ədəbiyyatında C.Məmmədquluzadəyə qədər bu «oda» əl vuran olmuşdu. Müəllifin özünün qeyd etdiyi kimi, «Mirzə Fətəlinin komediyalarında Şərq qadını ilk dəfə səhnəyə çıxıbdır, orada danışıbdır, gülübdür, ağlayıbdır və orada birinci dəfə kişilər içində izhari-vücud eləyibdir» (35, 847). Azərbaycan xalqının və Azərbaycan cəmiyyətinin bir sıra qlobal problemlərini bədii ədəbiyyatda ilkin canlandıran, özündən sonrakı ədəbi nəslin yetişməsində misilsiz xidmətlər göstərmiş ədəbi sima da məhz, M.F.Axundov olmuşdur. F.Köçərlinin sözleri ilə desək, «onun (M.F.Axundovun - M.Ə.) sayəsində bir neçə müqtadır ədiblər vücuda cəlibdir. O cümlədən, Nəcəfbəy Vəzirov və Əbdürəhimbəy Haqverdiyev, Nəriman Nərimanov və Mirzə Cəlil Məmmədquluzadə cənabalarıdır» (26, 226). O da təsadüfi deyildir ki, «C.Məmmədquluzadə yaradıcılığının bir sıra mütərəqqi xüsusiyyətləri öz başlangıcını Axundov yaradıcılığından almış və ədib özü Axundovu iftixarla «ustadi-əzizimiz» adlandırmışdır» (61, 22).

Bununla belə, sələflərindən fərqli olaraq C.Məmmədquluzadə öz yaradıcılığında yazıçı təfəkkürünün məhsulu olan obrazlar deyil, real həyatda mövcud qadın obrazlarını, müasirlərinin obrazlarını yaratmışdır. XIX əsrə və XX əsrin əvvəllerində Azərbaycan qadınının ağır vəziyyəti, ailədə və ictimai həyatda hüquqsuzluğu, ziddiyətli ər-arvad münasibətləri və s. bu kimi məsələlər C.Məmmədquluzadənin ayrı-ayrı əsərlərində özünəməxsus şəkildə əksini tapmışdır. Başqa sözlə desək, qadın problemi onun yaradıcılığında daha qabarlıq şəkildə meydana çıxmış və tamamilə yeni məzmun və forma kəsb etmişdir.

Böyük mütfəkkir yazırı: «Şərq qadını məsəlesi mənim dərdimdir. Bütün ömründə vurdugum qələmin çox hissəsi Şərq qadını mə-

səlesi üstündə vurulub. Onunçun də «Şərq qadınları»nın dərdini mən hamidan artıq anlaya bilirəm.

Nədir onların dərdi?

Şərq qadını azad etmək.

Nədən?

Şəriətin kəməndindən, müsəlmanlılığın zəncirindən, hərəm-xanaların zindanından, qara çarşabin zulmatından! Və azad etdiyən sonra, azad Şərq qadını tərbiyə etmək, ona həqiqi yol göstərmək, öz vəzifəsini bildirmək, qadınçılıq şərtlərini anlatmaq, analıq borcunu dərs etmək; ta ki, bəxtiqara Şərq qadını gözünü açıb, çıxsın Şura əsrimizin geniş meydanına və cürət ilə desin: «Mənim də bu dünyada yaşamağa haqqım var! Çünkü indi dəxi mən azad Şərq qadınıyam...» (35, 835).

Şübhəsiz, Mirzə Cəlil «Şərq qadını» dedikdə, ilk növbədə Azərbaycan qadını nəzərdə tuturdu. Belə ki, XIX əsrə və XX əsrin əvvəllerində Azərbaycanın hər yerində, bütün şəhər və kəndlərində cəhalət və savadsızlıq üzündən qadınlar dözlüməz vəziyyətdə yaşayırdılar. Onlar həm ailədə, həm də cəmiyyətdə tamamilə hüquqsuz idilər. Mövhumat və hurafatın zülmət qaranlığı bu insanları hər şeydən məhrum etmişdi. Mövcud vəziyyət isə nə mətbuatı, nə də ki dövlət orqanlarını maraqlandırmırdı. Bu baxımdan da müəllifin «Şərq qadını» jurnalının nəşrə başlaması xəbərini böyük ruh yüksəkliyi ilə qarşılamasını başa düşmək o qədər də çətin deyil:

«...Budur Bakıda bir il bundan qabaq çıxmaga başlayan «Şərq qadını» məcmuəsinin arzusu və amali. Nə müqəddəs vəzifə! Nə ali məqsəd!

Onunçun də iftixar etsinlər gərək məcmuənin baniləri, ruh vərənləri, əhli-qələmləri və nə surətdə olmuş olsa, ona kömək göstərənlər. Cün Şərq inqilabı tarixində «Şərq qadını» kimi bir əsərin xidməti gözəl sütunlarla qeyd olunacaqdır. Mənim buna etiqadım möhkəmdir» (35, 835).

O zamankı Azərbaycan cəmiyyətində qadının sosial statusu za-

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

manın tələbləri ilə deyil, keçmişin bəzi adət-ənənələri və düzgün izah edilməyən şəriət qaydaları üzərində formalasmışdı, hansı ki, qadının təhsil almasına, şəxsi həyatını sərbəst şəkildə müyyəyənləşdirməsinə, sosial-ictimai proseslərdə iştirak etməsinə, hüquqlarını tələb etməsinə imkan vermirdi. Əksinə, qızların savadsızlığına, zorla qoca kişilərə əra verilməsinə, döyülməsinə və istismar olunmasına şərait yaradırdı. Buna görə də mullanəsərəddinçilər əslində İslama qarşı deyil, İslam pərdəsi altında gizlənərək öz mənafeyini hər şədən üstün tutan ruhani'lərə və onların yaydıqları mövhumata qarşı çıxırlılar. «Kişilərlə bərabər bu istibdadın altında əzilən qadınlar, kişilər nisbətən daha çox öz insanlıq hüquqlarından məhrum olurlar. Çünkü, daima cəmiyyətin ağır problemləri qadınların həyatına daha çox təsir göstərir» (58, 118).

Bir məqamı da qeyd etmək vacibdir ki, Qərbdə qadın azadlığı məsəlesi ilk növbədə qadınların hüquqlarını pozan mədəni dəyərlərə, kilsəyə, ruhani institutuna qarşı çıxan feminism hərəkatı kimi tanınmışdı. Şərqdə baş qaldıran «qadın azadlığı» məsəlesi də, Qərb feminizminin Şərqdə davamı idi. Lakin Bibliyadan fərqli olaraq, Quranda qadınların hüquqlarına zidd olan bir şey yox idi. Bundan başqa, xristianlıqdan fərqli olaraq, İslamda ruhani institutu mövcud deyildi. Əslində müsəlman Şərq cəmiyyətində «qadın azadlığı» mövhumatdan, cəhalətdən qurtulub İslami dəyərlərə qayıdış demək olmalıydı» (58, 119).

Təsadüfi deyildir ki, C.Məmmədquluzadənin həmkarlarından biri, görkəmli ziyanlı Ömrə Faiq Nemanzadə də hələ o zaman İslamin mütərəqqi din, cəhalətin isə ona yabançı olduğunu bildirirdi: «İslam hamidan artıq hürriyyət və müsavat, ədl və mərhəmət tərəfdarıdır....bəlkə hürriyyət və müsavatın anası, mənbəyidir» (58, 121). Odur ki, C.Məmmədquluzadənin dini hurafata, İslami təhrif edən yalançı, riyakar din xadimlərinə, firıldaqçı əmmaməlilərə qarşı apardığı mübarizəni dinə qarşı aparılan mübarizə kimi qələmə vermək düzgün olmazdı. Çünkü C.Məmmədquluzadə ateist deyildi və

onun mübarizəsi İslama və onun dəyərlərinə qarşı yönəlməmişdi.

Din xadimlərinin saxta təbliğatı altında hər tərəfdən əzilən qadınların əhvalini təsvir edən ədib, felyetonlarının birində yazırırdı:

«...Bu sözləri yaza-yazaakoşkadan baxıram qara bulutlara, gah xəyalıma gəlir ki, bu bulutlar Qara dəryanın və Kaspi dəryasının rütubətidir ki, günün hərarəti onları çəkib gətirib ki, burada onlardan yağış əmələ gəlsin. Gah elə xəyalıma gəlir ki, xeyir bu bulutlar müsəlman övrətlərinin ahu-əfqanlarının bulutlarıdır və bu yağış suları deyil, bu bəxtiqaraların göz yaşalarıdır!» (81)

Müsəlman övrətlərinin ağlamaqlarının səbəbləri çox idi. Həmin səbəblərdən biri ərlərinin onlarla insan, bir qadın kimi rəftar etməmələri və onlara ev eşyası kimi münasibət göstərmələri idi. Bu insanlar mollaların, qazılın verdiyi fətvaları, qərarları şəriət hökmü kimi başa düşür, avamlıq və cahillik üzündən müqavimətsiz qəbul edirdilər. Mövcud vəziyyət C.Məmmədquluzadənin «İranda hürriyyət», «Xanın təsbehi», «Konsulun arvadı», «Qəssab», «Molla Fəzləli», «Pirverdinin xoruzu» və s. hekayə və felyetonlarında əksini tapmışdır. Burada o zamankı Azərbaycan cəmiyyətində qadınların mürtəcə qanunlar üzərində yaşayan bir cəmiyyətin əsarəti altında əzilməsi, qadının ucuz «alqı-satqı predmeti» kimi istifadə edilməsi bütün qabarılılığı ilə diqqəti cəlb edir. Məsələn, «adi ev eşyası hesab edilən qadını Kərbəlayi Məmmədəli ayı bir manata icarəyə götürür («İranda hürriyyət»), Molla Fəzləli bir dəst paltar və on altı manat pula alır («Molla Fəzləli»), Nəzərəli xan bir əmrələ vəzirin ixtiyarına verir («Xanın təsbehi»), Məşədi Məhəmmədəli gah satır, gah satmır, gah birisinə vəd edir, gah da başqasına («Qəssab»), İran konsulu isə müvəqqəti istifadə üçün hər küçədə birini saxlayır («Konsulun arvadı») və s.» (59, 79).

Ədibin «Dağarcıq» felyetonunda isə qadınla rəftarın başa bir nümunəsinin şahidi oluruq. Burada qadının nəinki ailə başçısı, ailənin bərabər hüquqlu bir üzvü olmadığını, hətta şəriət «hökmləri» ilə silahlanmış kişilərin əlində köləyə çevrilidiyinin şahidi oluruq.

Kişi istədiyi vaxt onu döyər, söyər və istədiyi zaman qolundan tutub qapıdan bayırda ata bilərdi. Bu hüquq ona molla və axundlar vermişdi. Felyetondan oxuyuruq:

«...Gördün ki, sözünə baxmir (söhbət qadından gedir - M.Ə.), ata-anasını söysən kifayət elər. Yoxsa baxıb gördün ki, nəinki sözünə baxmir, hələ bəlkə də üzünə durur, - o vaxt götür «səndəl» ağacını və başından bir-iki dəfə bərk vur; amma elə vur ki, ağac gününe dəyməsin; çünki birdən vurub kor elərsən, onda da bir özgə arvad almaq xərcinə düşərsən.

...Amma elə ki, arvad başladı cızıqdan çıxmaga, məşələn, sən gecələr meyxanalardan, lotuxanalardan evinə gec gələndə, başladı övqatını təlx eləməyə, yainki gördün ki, beş-on arvad almağına nərazılıq göstərib, gedib ata-anasına şikayət elədi, o vədə arvadını tut qat dağarcığa və o qədər vur ki, canı çıxısın...» (99).

C.Məmmədquluzadənin yaratdığı qadın obrazları quru, sxematik fonda deyil, gah ictimai həyatın dəhşətli hadisələri burulğanında, gah ailə məişətinin aqlasılmaz müsibətləri fonunda, gah da digər millət təmsilçiləri ilə müqayisəli kontekstdə təqdim olunur. Bu zaman isə həmin obrazların xarakteri, düşdüyü mənəvi-psixoloji durum və digər xarakterik xüsusiyyətlər daha aydın görünür. Bu cəhətdən müəllifin «Vətən məhəbbəti» məqaləsi daha çox diqqəti cəlb edir. Burada erməni qızının Azərbaycanda oturub, Avstriya padşahından xəbər verməsinin, İtaliya millətinin psixologiyasına bələd olduğunu nümayiş etdirməsinin müqabilində, azərbaycanlı qızın gülüş hədəfinə çevrilməsi ürək ağridır:

«...Gündə döyər atası,
Alar başına tasi,
Abbasını iki şahı bilib xərclər,
İki şahını da abbası».

Bu bir tapmacadır, erməni qızı soruşur, o biri cavab verir: «A qız, o müsürman arvadıdır da, başuva kül» (5, 166).

Qeyd olunan problem C.Məmmədquluzadənin bədii nəşrinin və

dram əsərlərinin də əsas mövzularından olmuşdur. Bu cəhətdən ədibin «Danabaş kəndinin əhvalatları» povestində din ehkamlarının sikəst edilib kölə vəziyyətinə salındığı, dövrün ədalətsizlikləri üzündən arzularının puç olduğu bədbəxt qadınların taleyi ilə üz-üzə gəlirik: İzzət, Şərəf, Zeynəb kimi qaragünlülər diqqəti cəlb edir. Müxtəlif ailələri təmsil etsələr belə, onların üçü də bədbəxtdir, kölədir. Lakin hərəsi bir cür bədbəxtdir, köləliklərinin səbəbi müxtəlif, düçər olduqları dərd və bəla eynidir» (22,114).

«Danabaş kəndinin əhvalatları» əsində bir kəndin, bir mahalın deyil, bütövlükdə XIX əsrin sonu və XX əsrin əvvəlləri üçün Azərbaycan kəndinin, Azərbaycan kəndlisinin və qadının tipik obrazlarını nümayiş etdirmək, Azərbaycan cəmiyyətində hökm sürən eybəcərlikləri görmək və qiymətləndirmək baxımından möhtəşəm bir əsərdir. Bu əsəri obrazlı şəkildə o zamankı Azərbaycan kəndinin, Azərbaycan cəmiyyətinin, bütövlükdə müsəlman aləminin güzgüsü də hesab etmək olar.

Bəlkə də burada insanlardan çox kəndin özü, onun faciələri tipikləşdirilir. Cünki bu kənd təsvir olunduğu şəkildə Şirvanda da, Qarabağda da, Şəkidə da, Muğanda da mövcud idi. Kəndin bu cür mağmın və yiyyəsizliyi, kəndlinin bu qədər avamlığı və yazılılığı M.Cəlilin dərdində çevrilmişdi. Müəllif hadisə və insanlara o qədər realistcəsinə yanaşmışdır ki, Məmmədhəsən əmi və Zeynəb kimi avam, hüquqsuz, savadsız kəndlilərin həyat kitabını vərəqləyib gözdən keçirdikdə kədirlənir, bu qaranlıq mühitin hər bir küçündə baş verən haqsızlıqları məharətlə açıb göstərən böyük ədibin ürək yanğısına şərik olur (55, 79).

Əsərdə təsvir olunan hadisələr bir neçə istiqamətdə cərayan edir. Həmin istiqamətlərin birində Zeynəbin timsalında azərbaycanlı qadının tamamilə hüquqsuz və məzəlum durumu bütün qabarlılığı ilə üzə çıxır. Bu durum isə son nəticədə onun istəmədiyi, nifrat etdiyi, hətta iyrəndiyi Xudayar bəyin çirkin niyyət və ehtiraslarına təslim olmasına cətirib çıxarır.

Xudayar bəy kimdir? C.Məmmədquluzadənin qələmində bu şəxs əslində feodal patriarchal adətlərin hökm sürdüyü Azərbaycan kəndində aqalıq edən qoluzorluların ümumiləşdirilmiş, tipik nümayəndəsi, Danabaş kəndinin kattasıdır. Həmin qoluzorluların malik olduqları bütün naqis cəhətlər, mənfi xüsusiyyətlər məhz bu obrazda cəmləşdirilmişdir.

Əsərin süjetindən məlum olur ki, Zeynəbin mərhum əri Kərbəlayı Heydərlə Xudayar katda bərk dəst olublar. C.Məmmədquluzadənin dediyi kimi, «cavanlıqdan ta Kərbəlayı Heydər ölenə kimi Xudayar bəy ilə onun arasından qıl da keçməzmiş. Can deyib can eşıdərdilər...» (37, 263).

Bu adamların dostluğuna həsəd aparanlar da, paxılıq çəkənlər də, hətta onu müxtəlif istiqamətlərə yozanlar da çox olub. Hətta bir çoxları onların «xəlvətcə Arazin o tayından kontrabant mali keçirib satmalarından», «qəlp pul qayırmaqlarından» şübhələnmiş. Amma hadisələrin sonrakı gedisi göstərir ki, heç də belə deyilmiş. Xudayar bəyi Kərbəlayı Heydərə «bağlayan maraqlar» tamamilə başqa maraqlardır və bu işin üstü Kərbəlayı Heydər ölen kimi açılır. Belə ki, Xudayar bəy Kərbəlayı Heydərin ölümü ilə nəinki özünün ən yaxın dostunu itirən bir adam kimi kədərlənmir, əksinə, onun dul qalmış arvadı Zeynəbi almaq istədiyini bildirərək, ona elçi göndərir: «Elə ki, bu səda kənd arasında şöhrət tapdı, hamı başa düşdü ki, mərhum Kərbəlayı Heydərnən Xudayar bəy nə qəlp pul qayırımişlar, nə də kontrabant mali o taydan bu taya keçirilmişlər. Hamı başa düşdü ki, bu rəfiqlərin məhəbbəti nəinki bir-birinə imiş, bəlkə də bir-birinin arvadına imiş» (37, 266).

Zeynəbi ələ keçirməkdə Xudayar bəyə molla və axundlar kömək edir. Qazı kəllə qəndin hesabına yalançı vəkil və şahidlərin vasitəsi ilə Zeynəbin kəbinini Xudayar bəyə kəsdikdən sonra «yasavul, q lava, naçalnik, molla və başqaları cansız, duyğusuz mexanizmlər kimi işə düşür, şəriətin verdiyi hökmü nəyin bahasına olursa olsun, icra etməyə cidd-cəhd göstərirlər. Onlar Zeynəbi məcbur edir, hər

tərəfdən bir məngənə kimi sıxırlar ki, Xudayar bəyin evinə getməyə danışıqsız razı olsun. Deməli, bütün bələlər, hüquqsuzluq, mütilik şəriətin hökmündən başlayır. İndi heç bir etiraz əlaməti mümkün deyildir. Şəriətdən çıxan kafirdir, qazının oxuduğu nikaha zidd çıxməq heç kəsin hünəri deyil» (22, 115).

Zeynəb hadisələrin qələmə alındığı dövr üçün son dərəcə tipik surətdir. Azərbaycan qadınına məxsus ismətlilik, təbillik, vəfa və sədaqət, abır-həya onun xarakterini müəyyənləşdirən, tamamlayan cəhətlərdir. Onun dözümlülüyü əzilən, tapdalanan Şərq qadınının xarakter xüsusiyyətlərindən biri kimi ümumiləşdirilmişdir. «Zeynəb övladlarının taleyi dərindən düşünən həssas ürəkli anadır. Şəxsi səadətini, cavanlıq və təravətini, bütün var-yoxunu balalarının xoşbəxtliyinə, öz təmiz adı, ismət və namusu yolunda qurban verməyə hazır olan anadır. Elə analardan ki, C.Məmmədquluzadə onları həmişə vətənin rəmzi hesab etmiş, adlarını müqəddəs vətən sözü ilə bir sırada, böyük hərflərlə yazmışdır» (22, 119).

Xudayar bəy təkcə Zeynəbə münasibətdə kobud və amansız deyildir. «Onun öz ailəsində də göz yaşları axıdır. Burada başqa bir qadın - Şərəf də dəhşətli faciə ilə üz-üzədir. Xudayar bəy ona «And olsun Allahu birliyinə, sən bir də mənim işlərimə qarışasan, mənim sözümün qabağında söz danışasan, ta onda özünü ölmüş bil! And olsun Allaha, qabırğalarını sindirram! Ayışənin qızı, mənim evlənməyimin sənə nə dəxli var...» (22, 21) deməklə, həm öz daxili aləmini, həm də o zamankı Azərbaycan qadınının durumunu açıq şəkildə nümayiş etdirir.

Lakin Zeynəblə Şərəf xarakterik xüsusiyyətlərinə görə bir-birindən müəyyən qədər fərqlənir. Məsələn, Zeynəbdən fərqli olaraq, Şərəf ərinin özbaşinalığına, qudurğanlığına və əxlaqsızlığına qarşı çıxmaga çalışır. Bəzən onunla əlbəyaxa olur, bəzən də hətta ona kəskin cavablar qaytarır. Ancaq boşanmaq söhbəti ortaya gələndə canına qorxu düşür, göz yaşına güc verməkdən başqa çarə qalmır. ...Lakin bu ağlaşma, matəm həmin qadınların bir bədii obraz,

ədəbi qəhraman olaraq mənfi cəhətini yox, təbiiliyini, reallığını, mövcud şəraitə uyğun gələn tipikliyini göstərir. Çünkü, din ehkamları qarşısında Şərəf də, Zeynəb də və bütün o zamankı qadınlar gücsüz və acizdirdilər (22, 117). C.Məmmədquluzadənin özünün yazdığı kimi, «müsəlman arvadı ölməsə, ərindən xilas ola bilməz. Amma əri nə vaxt istəsə, övrətin təlağinini verə bilər, yəni açığı budur ki, ixtiyar ta birçə kişidər» (35, 205).

Qadınları ağladan başqa bir problem isə çadra, başqa sözlə desək, qadınların başlarını örtmək adəti ilə bağlı idi. C.Məmmədquluzadənin azərbaycanlı qadınların çadra örtməsinə də xüsusi münasibəti olmuşdur. Məlumdur ki, molla və axundlar şəriət qaydalarına istinadən bunu «qadınların üzünü yad kişilərin görməsi haram sayılır» prizmasından izah edirdilər. C.Məmmədquluzadə isə yazdı: «...Çadrani başa salmaqla və ya salmamaqla bir o qədər də fərq yoxdur.

...Biz deyə bilmərik ki, çadrasız gəzən arvadlar çadra örtən arvadlardan həyasızdırılar, ya həyalidirlər və habelə demək olmaz çadra örtmək arvadı həyasızlıqdan təmin edir, ya təmin etmir. Həyali arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər. Burada ancaq tək birçə təfavütlər vardır. O təfavütlər də budur ki, çadra qədim vəhşi zamanların yadigarıdır, onun üçün də bir arvadın başında çadra görəndə keçmişlərdə vəhşi və yırtıcı insanların əsri yada düşür» (35, 246).

Bundan başqa, azərbaycanlı qadınlar nişanlandıqları gündən çadra örtməklə bərabər, üzlərini və ağızlarını da bağlamağa məcbur edilirdi. C.Məmmədquluzadə buna münasibət bildirərək yazdı: «...Biz Qafqaz müsəlmanları razi olmayıq ki, övrətlərimiz evdən eşiyyə çıxınlardır və üzüaçıq gəzsinlər. Bu bir yaxşı adətdir.

İndi baxıb görək ki, niyə buna razi olmuruq?

Hər kəs desə ki, biz övrətlərimizin üzüaçıq gəzməsinə ondan ötrü razi olmuruq ki, xilafı şəriətdir - yəqin ki, yalan deyir. Əvvələn, heç bir müsəlman bu xüsusda özünə əziyyət verib bu məsələni əsl

üləmədan soruşub öyrənməyib və bəlkə çox müsəlmanlar soruşub bılıblər ki, övrətin üzüaçıq gəzməyi şəriətə xilaf deyil.

Bəli, üz açmaq xilafı-şəriət deyil. Çünkü biz Quranda üz açmağı qadağan və haram edən ayrıca ayə və işarə görmürük. Budur Quran, budur meydan...» (82).

İqtibasdan göründüyü kimi, C.Məmmədquluzadə istər «Quran», istərsə də şəriət qanunlarını çox yaxşı bildiyindən, molla və axundların söylədiklərinin yalan olduğunu konkret dəlillərlə sübut edir. Daha sonra isə o, qadının üzüaçıq gəzməsini başqa aspektlərdən izah etməyə çalışanlara cavab verərək yazar ki; «... Söhbət düşəndə bizim qeyrətləki kişilərimiz deyirlər ki, belə lazımdır, çünki övrət üzüaçıq gəzib dolansa, özgə kişi ilə aşınlıq qatar. Əsl mətləb buradadır» (82). Lakin C.Məmmədquluzadə belə fikirlərin cahillik, nadanlıq və avamlıqla şərtləndiyini qeyd edərək, qəzəblə soruşurdu:

«...Əgər həqiqətdə bizim övrətlərimiz belə etibarsız və bihəyadırlar, söz yox ki, lazımdır onları qoymayaq evdən eşiyyə çıxınlardır. Amma görək doğrudurmu bu tövr gümanımız. Ayə, övrətlərimizi bu tövr bihəya və bivəfa hesab etməyə əlimizdə bir sübut var, ya yox» (82). Əlbəttə ki, belə bir sübut mövcud deyildi. Sadəcə həmin vəziyyət gündə bir arvad alıb-boşayan mollalara, hacılara və digər saqqallılara sərf idi.

Azərbaycanlı qadının hüquqsuzluğu təkcə ailədə baş örtmək və üz bağlamaqla, ictimai həyatda hər hansı seçkili orqanda iştirak edə bilməməklə məhdudlaşmışındır. Şərait elə idi ki, qadınların hətta qonaq yanında oturmağa, qonaq otağına daxil ola və gözə görünməyə ixtiyarı yox idi. Bu adəti kəskin tənqid edən C.Məmmədquluzadə kinaya ilə deyirdi: «Mən təəccüb edirəm, bir para müsəlman qardaşları ki, evlərinə kişi qonağı gələndə övrətlərinini çıxardıb aparırlar qonaqların yanına və oturub bir yerdə söhbət eləyirlər. Doğrusu, belə bir əməli mən xoşlaya bilmərəm və heç razi ola bilmərəm ki, mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir

kişi ilə danışın...

...Mən övrətimin qonaq qabağına çıxmına razı olmuram, çünki qorxuram ki, məndən savayı bir özgə kişi görə, qəlbi dolana. Əgər mənə yəqin ola ki, övrətim məni istəyir, onda heç zaddan qorxmaram, onda izn verərəm hər kəs ilə istəyir danışın. Amma, bir surətdə ki, onun mənə məhəbbəti yoxdur, otaqdan kənara çıxmağına razı ola bilmərəm...» (35, 184-185).

Qeyd olunan epizod müsəlman kişisinin yersiz qısqancılıqları ilə bərabər, tədqiq olunan dövrdə ailələrin həqiqi məhəbbət və qızla oğlanın könüllü nikahı əsasında deyil, din xadimlərinin şəriət adından uydurduqları «qaydalar», habelə qeyri-sivil, hətta zoraki metodlarla qurulması faktını da ortaya çıxarır. Bu fakt C.Məmmədquluzadəni bərk narahat edir və qaygilandırır. Başqa millətlərlə müvafiq paralellər, müqayisələr aparıb, müsəlman qadının bu qədər alçaldılmasından qəzəblənən ədib düşüncələrini Qafqaz şeyxüislamına ünvanladığı məktublarda da aydın ifadə edirdi. Həmin məktubların birindən oxuyuruq:

«Cənab Şeyx! Mən indiyədək eşidərdim ki, bəzi dərs oxumuş müsəlman xanımları sizlə görüşə gələndə siz onlar ilə oturub söhbət eləyirsiniz və o xanımlar da üzləri açıq siz ilə oturub adam kimi söhbət eləyirlər. Və bundan da əlavə mən eşidərdim ki, siz hərdənbir gedirsiniz qız məktəblərinə və orada oxulan on beş-iyirmi yaşında müsəlman qızları ilə görüşüb danışırsınız; hətta düşəndə onlara dərs də oxudursunuz...

...Cənab Şeyx! Mən sizdən təvəqqə edirəm ki, məni başa salanız, görək həmin on beş - iyirmi yaşında müsəlman qızlarının üzüaçıq kişilərlə və habelə Siz cənabınızla danışmaqları xilafı-şəriətdir, ya yox...» (81).

Yaranmış vəziyyətdən xilas yolunu yazıçı yalnız və yalnız qızların savadlanması, dünyəvi məktəblərdə təhsil almrasında görürdü. Əsərlərində döñə-döñə qeyd etdiyi ki, «bu işlərin çarəsi balaca qızları məktəbə qoyub oxutmaqdır. Elə ki, qızlarımız elmlə

və tərbiyeli olub, öz qədrlərini bildilər, onda özləri bilərlər ki, necə rəftər eləsinlər» (82).

Lakin, C.Məmmədquluzadə bu prosesin mövcud mənəvi-siyasi durumda olduqca çətin və eyni zamanda bir psixoloji məsələ olduğunu yaxşı dərk edərək, yazırı: «İndi bu saat bizim övrətlərimiz evdə oturub saqqız çeynəyirlər. Onların üzüaçıq gəzməyi indi bu saat heç lazımlı deyil. Biz onlara bu cür təklifi eləsək də, onlar heç bizim sözümüzü başa düşməyəcəklər və bizi cavab verəcəklər ki, «sən allah, a kişi ətimizi tökmə! Elə o qalib ki, rus arvadları kimi başıaçıq gəzək!

...Biz görürük bu axır vaxtlarda oglanlarımız mədrəsələrə gedib təhsil tapırlar və yekəlib evlənmək fikrinə düşəndə axtarırlar ki, özlərinə elə bir ömür yoldaşı tapsınlar ki, onların səliqəsinə və zövqünə müvafiq gəlsin. Çünkü özləri az-çox elm və tərbiyə görüblər, dəxi tərbiyə və elm görməmiş qızlarımıza mail olmurlar və çoxları gedib əcnəbi millətlərin oxumuş qızlarından bəyənib, alıb özlərinə övrət qərar verirlər» (115).

Bütün bunlara baxmayaraq, C.Məmmədquluzadənin apardığı mübarizə tədricən də olsa bəhrəsini verirdi. Qadın azadlığı məsəlesi, hicab və s. ətrafında «Molla Nəsrəddin» jurnalında gedən materiallar artıq bir çox adamları düşündürməyə başlamışdı. Məsələ ilə bağlı bir epizodu xatırlatmaq kifayət edər.

Səhifələrində mövcud rejimi qane etməyən, onun iç üzünü və mürtəcə mahiyyətini bütün çılpاقlığı ilə açıb göstərən materiallar çap etdiyinə görə 1907-ci ildə «Molla Nəsrəddin» jurnalının nəşri dayandırılır. Jurnalın işıq üzü görmədiyi qısa müddət ərzində C.Məmmədquluzadə istər Cənubi Azərbaycan, istərsə də Şimali Azərbaycanın sadə insanlarından, oxuculardan çoxlu sayıda məktublar alır. Həmin məktubların mahiyyəti isə ondan ibarət olur ki, «bəs o övrət məsəlesi, o hicab məsəlesi necə oldu, nə yerdə qaldı?»

C.Məmmədquluzadə jurnalın 1907-ci il, iyulun 29-da çıxan 28-ci sayında «Cavabımız» adlı felyetonunda həmin suallara belə

cavab verir: «Biz həmin məsələni başlayanda da demişdik və indi də deyirik ki, qızlarımızı gərək oxudaq. Qızlarımızı gərək oxudaq. Yenə də qızlarımızı gərək oxudaq. Hicab məsələsində bundan artıq sözümüz yoxdur» (84).

1917-ci ilin fevral burjua inqilabından sonra Rusiyada çar üsul-idarəsi yixilmiş və qadınların səsvermə hüququ qanunla təsbit olunmuşdu. Buna baxmayaraq, müsəlman əyalətlərində, o cümlədən Azərbaycanda qadınların hüquqları hələ də nəsil artırmaq və mətbəx işləri çərçivəsindən uzağa getmirdi. C.Məmmədquluzadə bu acı realliga «cöz yaşı içində gülüş» qataraq yazırı: «...Vəkil ağa xəbər verdi ki, camaatın ağsaqqalları bir yerə cəm olsunlar. Belə cəm olduq. Vəkil ağanın bize əvvəlinci sözü bu oldu ki, bu gün komitet seçiləcək, gərək cəmi arvadlar da buraya cəm ola, necə ki, kişilər cəm olublar. Biz vəkil ağıaya belə cavab verdik, dedik ki;

- Cənab vəkil, şükür allaha, biz müsəlmaniq və razı ola bilmərik ki, övrətlərimiz buraya cəm olsunlar. Bizim qeyrətimiz bunu qəbul edə bilməz. Amma bir surətdə ki, onlara da ixtiyar verilib seçkiyə dursunlar və səs versinlər, onda biz qabaqca gərək övrətlərimizə talaq verək. Bu da üç günə ancaq başa gələ bilər, çünki prixd mollamız birçə nəfərdir, ancaq macal edə bilər» (111).

Qadın hüquqsuzluğu, qadınların ailədəki ağır durumu qeyd olunan dövrdə boşanma hallarının geniş miqyas almasında da özünü göstərirdi. Belə ki, kişi istədiyi vaxt qadını boşayar və yenisi ilə evlənə bilərdi. Molla və axundların dediyi kimi, şəriət buna icazə verirdi. Bunun da nəticəsi o olmuşdu ki, feodal-patrirxal məişəti şəraitində yenice evlənərək ailə quran gənc oğlan və qızlar əksər hallarda bir-birini yalnız birgə yaşamağa başlıqlıdan sonra tanıydırlar. Bu da son nəticədə həmin ailələrin dağılımasına səbəb olurdu. Bu mənada C.Məmmədquluzadə evlənen gənc oğlan və qızların bir-birinə dərindən bələd olmasını, onların qarşılıqlı məhəbbətini ailənin möhkəm, sağlam əsaslarda qurulması və onun daxilində nəcib münasibətlərin əmələ gəlməsi üçün mühüm şərt

hesab edirdi.

Boşanmanın əsas səbəblərindən biri sonsuzluq, yəni qadınların dünyaya övlad getirə bilməməsi idi. Problemə ürək ağrısı ilə yanaşan yaziçi bu münasibətlə felyetonlarının birində yazırı: «...O qədər azadıq ki, biz müsəlmanların arvad almaq və arvad boşaməğında var-heç bir özgə millətdə yoxdur, Məsələn, bir övrət ki, bu gün mən onu aldım, sabah da ixtiyarım var boşayım. Kefim istər saxlaram, kefim istər boşaram. Dəxi bu aşkar bir işdir.

...Heç bir kəsin haqqı yoxdur mənə desin, «niyə arvadını boşamısan, yainki, niyə arvadını boşayırsan. ...Və azadlıq da elə budur. Kefim istəyir saxlayıram, istəmir boşayıram...» (89).

Lakin C.Məmmədquluzadənin yaşadığı ictimai-iqtisadi şəraitdə sonsuzluq boşanmaların, kişilərin ikinci, üçüncü və s. dəfə evlənmələrinin yeganə səbəbi olmamışdır. Yazıçının əsərlərindən aydın olur ki, bir sıra hallarda hətta övladları olan kişilər də arvadlarını boşayıb yenidən evlənirdilər. Bunun üçün kiçicik bir bəhanə də kifayət edirdi: «...Amma nə cürsa, bizim içimizdə az ittifaq düşür ki, bir kişi övrətini boşamaq istəyəndə mərd - mərdanə desin ki, «mən səni boşayıram». Çox vaxt görürsən ki, bir bəhanə ortalığa gəlir və axırda kişi övrəti o qədər incidir ki, övrət təngə gəlib özü durub çarşovunu salır başına, gedir atası evinə. Ər də «şükr allaha» deyib, gedir molla yanına və övrəti boşayır» (89).

C.Məmmədquluzadənin qənaətinə görə, bunun da əsas səbəbi savadsızlıq, cahillik və şəriət qanunlarının düzgün dərk edilməməsidir.

Xırda məişət səhbətləri və mübahisələri zəminində də boşanmalar baş verirdi: «...Bu da bəzi yerdə cürbəcür olur. Məsələn, Gəncədə bir kişi övrətindən doyanda belə bəhanə eləyir ki, məsələn, «məluna övrət mənim anamı söyür və məndən izn almamış həyətə çıxır» və bu bəhanəni əldə tutacaq edib övrəti beş-on gün salır götəyin altına, axırda da övrət cana doyandan sonra çıxıb qaçıır.

...Bakının Sabunçu kəndində də bir özgə cür rəftar olunur. Bu-

rada kişi övrəti boşamaq fikrinə düşəndə, iki dəst yorğan-döşəyi verir arvadının dalına ki, «filan-filanın qızı, bunlar köhnəlib, apar atan evinə, təzəsin al gətir» (89).

Bələ bir şəraitdə özündə güc, təpər tapıb zülmkar ərindən boşanmış qadınlar ilk baxışda sanki azad olurdular. Lakin C.Məmmədquluzadənin əsərlərindən aydın olur ki, ərindən boşanmış qadınların durumu ər evində hər gün incidişən və təhqir edilən qadınların durumundan heç də yaxşı olmurdu. Dul qadının da öz problemləri və çətinlikləri var idi. Həm də bu çətinliklər yalnız sosial xarakterli olmayıb və uşaqların təlim-tərbiyəsi, ərzəqla təminatı məsələləri ilə yekunlaşmırıldı. Burada bir sira mənəvi və psixoloji amillər də var idi ki, onlar müəllif tərəfindən belə təsvir edilmişdir: «...Kimdir o ağlayan? Fatmanışə xalalar, Nurcahan xalalar, Sona bacılar. Niyə ağlayırlar? Ondan ötrü ağlayırlar ki, ərləri çoxdan bunları boşayıb, ayrı bir övrət alıblar. ...Bəs bunun çarəsi nədir? Heç çarəsi yoxdur, ölməkdən savayı. Çünkü, müsəlman təlağının bizim şəriətmadarların dövlətindən tək bir ölüm qurtara bilər» deyən yazıçı bu səhnəni çox sərrast ifadə etmişdir.

Yuxarıda qeyd olunduğu kimi, C.Məmmədquluzadə bütövlükdə İslam dininə qarşı deyil, İslamin, şəriət hökmərinin arxasında gizlənib sırlıdaqçılıqla, naqis əməllərlə ailələrə faciələr gətirən yalançı din xadimlərinə qarşı mübarizə aparırdı. O din xadimlərinə qarşı ki, qadınları ailədə və ictimai həyatda fəaliyyətdən məhrum edib, dini mərasimlərdə iştirakına isə meydan vermişdilər. Xüsusilə şəmüsəlmanların keçirdiyi Aşura mərasimlərində qadınların kütləvi şəkildə iştirakı, kişilərlə bərabər baş yarmaları, sinə döymələri, qan tökmələri yazılımı çox müteəssir edirdi. Bu mövzuda da ədibin dram və nəşr əsərləri, həmçinin felyeton və məqalələri kifayət qədərdir. «Hünərli qadınlar» felyetonundan oxuyuruq:

«..Elə ki, aşuranın sübhü tülü etdi, xəbər çıxdı ki, Şuşanın qadınları qiyam edirlər. Sonra bu xəbər teleqraf ilə Ağdamdan da gəldi.

- Pəh, pəh! Nə gözəl xəbər və nə ali mənzərə! Qadınlar qiyam edirlər! Nə olar və nə təəccüb yeri var. Dünyada qadınlar üşyani azmı ittifaq düşüb? Fransada azadlıq yolunda Janna Dark, İngiltərə və Amerikada azadlıq yolunda çox-çox qadınlar!

Pəh-pəh! Yaşasın Qarabağ qadınları! Yaşasın arvadlardan dəstə tutub dəstə qabağına düşən mərsiyəxan bir bəy xanımı, yaşasın hirsindən üzü açıq küçədə imam yolunda nərə təpən Saray, dəli Qönçə, Püstə xala! Yaşasın əli dəyənəkli, dəstəbaşı çavuş Zəhra, yaşasın kişi Nənəxanım, baldır Tükəzban, qoço Gülsüm, dəyənək Pəri, xanəndə Fatma! Və xülaseyi-kəlam, yaşasın Şuşa və Ağdam vilayətinin haman qadın qəhrəmanları ki, keçən il onların rəşadətinin bərəkətindən qiyamlı şairmiz qoyub gedən məhərrəmlik dəstgahımıza bir rəxnə toxunmadı, aq köynək də öz yerində baqqı qaldı, Qasim otağı da bəzəndi və imam Hüseyin yolunda keyfin istədiyi qədər hədər qan axdı və Cıdır düzünün səfali çəməngahını al qan ilə qəltən elədi.

Yaşasın əli dəyənəkli Qarabağ qadınları!» (46, 159-161).

Göründüyü kimi, müəllif burada qadınları hüquqlardan məhrum edən mollaların onların baş yarmasına, təziyə mərasimlərində kütləvi iştirakına heç bir qadağa qoymamasına işarə vurur. Çünkü, qadınların qəflət yuxusundan ayılması, həyat gerçəkliliklərini dərk etməyə başlaması əsərlərdən bəri onları əsarətdə saxlayan bu insanlar üçün təhlükə törədirdi. C.Məmmədquluzadənin bu barədə fikirləri «Qiyamət» felyetonunda da eksini tapmışdır:

«...Builkı oktyabr ayı ola bilər ki, bir çoxları üçün bir şadlıq yadigarı hesab oluna, amma mən bəxti qaradan ötəri həmin oktyabr bir az qəmgin ay oldu; o səbəbə ki, bu ayın ərzində saysız və hesabsız kəndli qadınlar bir yərə cəm oldular və üzü açıq, naməhrəm kişilərin içində başladılar nitq söyləməyə. Və heç kəs məni başa sala bilmir ki, axır bu nə qiyamətdir? Axır bir zalda beş yüz arvad ola bilər, hamısı da üzüaçıq...» (46, 201-203).

«...Eşidəndə ki, onlar öz hüquqları uğrunda mübarizəyə baş-

layıblar, mən bu işə lap mətəəl qaldım; çünkü mən bir köhnə adamam, bir piri-kühnsaləm və indiyədək ağıllı şəxslərdən eşitdiyim budur ki, qadın həmişə kişinin itaətində gərək olsun. Səbəb budur ki, qadın ağıl və kamalda, qabiliyyət və zəkavətdə kişidən aşağı hesab olunur» (46, 203).

Bələliklə, C.Məmmədquluzadənin idealı qadınları cəmiyyətin bərabərhüquqlu üzvü kimi azad görmək, onları keçmişin zərərlı adətlərinin və din xadimlərinin yalan təbliğatının buxovlarından xilas etmək idi. Bu ideallarını o, ömrünün sonuna kimi özünəməxsus bir formada yaradıcılığında əks etdirməklə, təkcə bir yazıçı kimi deyil, bir vətəndaş və xalqının xoşbəxt gələcəyi uğrunda çarışan mübariz kimi də fəaliyyət göstərmişdir.

Doğrudur, bu yolda C.Məmmədquluzadə hədsiz təqib və təzyiqlərlə də üzləşməli olmuşdu. «Rusiyada çar hökuməti, İranda şahənşahlıq, Türkiyədə Osmanlı sultanlığı və bütün müsəlman ölkələrinin fanatik ruhaniləri, bütün istismarçı tüfeyli siniflər C.Məmmədquluzadəyə düşmən kəsilmisdilər. Məsələn, 1921-ci ildə «Molla Nəsrəddin» Təbrizdə nəşrə başlayandan sonra jurnal və onun naşiri haqqında fitva imzalandı. Fitvanı imzalayan Əbülhəsən Əlihüseyni yazırıdı: «Bu jurnalı çıxaranlar mürtəd və kafirdirlər, onların qanı halaldır. Onu tələf etmək vacibdir. Nüsxələrin nəşr olunması dinin əsaslarını dağıtmaq, peyğəmbər və imamları öldürmək hökmündəndir» (20, 18).

Müctəhidlərin bu fitvasına əsasən, dinin və onun qanunlarına qarşı çıxan hər hansı bir mütərəqqi fikirli şəxsin öldürülməsi cahil və fanatik müridlər tərəfindən dərhal icra olunurdu.

Ədibin həyat yoldaşı Həmidə xanım xatirələrində qeyd edir ki, «Mirzə Cəlil hicab məsələsinə görə, ölkənin hər yerindən çoxlu sayda məktublar alırdı. Həmin məktublarda sadə insanlar böyük yazıçıya onların ehtiyaclarını və dərədlərini mətbuatda işıqlandırıldıguna görə minnətdarlıq hissələri ifadə edir və təkliflər verirdilər. Mirzə Cəlil də bu məktubları yiğaraq özündə saxlayırdı. 1913-cü

ildə xəfiyyələr onun mənzilində axtarış apararkən bir çox qiymətli sənədlərlə bərabər, həmin məktubları da aparıblar...» (128, 43).

Lakin bütün bu hücumlara baxmayaraq, böyük ədib yenə də «haqq sözə can qurban» deyib haqq tərəfdarlarının, zəhmətkeşlərin, məhkum millətlərin məhəbbətinə arxalanıb, düz sözü deməkdən, mübarizədən bir an da geri çəkilməmişdir (7, 17). Qadın məsələsi, qadın azadlığı problemi ömrünün sonuna qədər - yəni Azərbaycan sovet imperiyasının tərkibinə qatıldıqdan sonra da C.Məmmədquluzadə əsərlərinin, «Molla Nəsrəddin» jurnalının əsas mövzularından biri olaraq qaldı.

1.2. Nikah

Cəlil Məmmədquluzadənin əsərlərində ailə məişətinin bir çox mühüm məsələləri ilə bərabər, nikah munasibətləri, nikaha girmə qaydaları və adətləri də əksini tapmışdır. Məlumdur ki, ailə qan qohumluğuna əsaslandığı və müstəqil təsərrüfat vahidi olduğu üçün cəmiyyətdə gedən dəyişikliklər bu və ya digər dərəcədə ona da öz təsirini göstərir. Müxtəlif tarixi dövrlərdə ailənin quruluş və formasının tədqiqi müasir ailə məişətində keçmişin bir sıra qalıqlarının saxlanması səbəblərinin müəyyənləşdirilməsinə, ailədaxili münasibətlərin və bir sıra digər məsələlərin aydınlaşdırılmasına imkan yaratmaqla, xüsusi elmi-təcrübə və nəzəri əhəmiyyət kəsb edir. Bu baxımdan ailə və onun əsasında duran nikah münasibətləri istər etnoqrafların, istərsə də digər elm sahələrinin həmişə diqqət mərkəzində olmuşdur.

Katırladaq ki, Azərbaycanda ailə məişətinin etnoqrafik cəhətdən öyrənilməsinə XX əsrin 40-ci illərindən başlanılmışdır. Ötən dövr ərzində onun ayrı-ayrı məsələləri etnoqraflar M.A.Atakişiyevanın, Q.Qeybullayevin, H.Quliyevin, Ə.Əhmədovun, A.Sadiqovun, A.Əlizadənin, Ş.Salehovun, G.Seyidovanın, M.Trofimovanın, M.Cəbrayılovanın, N.Quliyevanın və başqalarının əsərlərində ek-

sini tapmışdır.

XIX-XX əsrin əvvəllərinə aid bədii ədəbiyyat nümunələri də qədim dövrlərdə Azərbaycanda mövcud olmuş ailə-nikah münasibətlərinin öyrənilməsi üçün qiymətli mənbə kimi çıxış edir. Bu mənada C.Məmmədquluzadənin yaradıcılığı, onun əsərlərində əksini tapmış ailədaxili münasibətlərin müxtəlif aspektləri mühüm əhəmiyyət kəsb edir. Ədibin əsərlərində bədii təsvirini tapmış nikah münasibətlərinə aid ayrı-ayrı məsələlər xüsusiil böyük maraq doğurur.

Qeyd etmək vacibdir ki, XIX əsrde, hətta XX əsrin əvvəlləri üçün azərbaycanlıların ailə məişətində tarixin daha qədim dövrlərinin məhsulu olan nikah formaları, qaydaları və adətləri ilə bərabər, nikahın İslam qanunları və şəriət qaydaları ilə müəyyənləşdirilmiş formaları hakim mövqeyə malik olmuşdur. İslam dininin bəzi nümayəndələri - molla və axundlar, hacı və seyidlər, məşədi və kərbəlayılar bütün digər sahələrdə olduğu kimi, nikah məsələsində də mövcud şəriət qaydalarını istədikləri istiqamətdə yozur, həmin qaydaları təhrif etməklə öz çirkin niyyətlərini həyata keçirirdilər.

Tədqiq olunan dövrə Azərbaycanda monoqam nikah formasının ekzoqam və endoqam nikah qaydaları ilə bərabər, levirat (dul qadının subay qaynına əra getməsi), sororat (dul kişinin subay baldızı ilə evlənməsi), beşikkərtmə, göbəkkəsmə kimi daha qədim nikah adətləri də geniş yayılmışdı (levirat-latın Sözdür, «lever» qayın deməkdir; sororat isə latin dilindəki «soror» sözündən olub, bacı deməkdir). Etnoqrafik materialların təhlili sübut edir ki, «bunlar ailə məişəti ilə six əlaqədar olan və ictimai inkişafın müxtəlif mərhələlərində keçərək müasir formalarda biza çatan adət və ənənələrin təşəkkülü və sonrakı inkişaf xüsusiyyətlərini aydınlaşdırmaq üçün çox vacibdir» (31, 15).

Ailə-nikah münasibətlərinin görkəmli tədqiqatçısı, etnoqraf Q.Ə.Qeybullayevin fikrinə, özünün indiki mənasında endoqamiya kuzen nikahlarının dörd formasını - ortakuzen nigahlarla (əmioğlu

ilə əmiqizi və xalaoğlu ilə xalaqizi arasında nigah) və kroskuzen nigahlar (dayı oğlu ilə bibi qızı və bibi oğlu ilə dayı qızı) arasındaki nikahları əhatə edir (29, 168-169). Ayri-ayrı sosial amilləri və psixoloji məqamları özündə birləşdirən bu nikah adətlərinin əsasları etnoqrafik cəhətdən kifayət qədər öyrənilmişdir və bu səbəbdən də biz onların üzərində çox dayanmaq niyyətində deyilik. Məqsədimiz C.Məmmədquluzadə yaradıcılığının dili ilə vaxtı keçmiş həmin nikah münasibətlərinin ailədə və cəmiyyətdə yaratdığı mənfi nəticələri təhlil etmək və münasibət bildirməkdən ibarətdir.

Qeyd edək ki, nikahagirmənin sororat, levirat və s. kimi qaydaları və onların zərərli nəticələri C.Məmmədquluzadənin bir sıra əsərlərində ciddi tənqidə məruz qalmışdır. Yaxın qohumlar arasında bağlanan bu cür nikahların səmimi məhəbbət üzərində deyil, ailə sərvətinin əldən çıxmaması məqsədilə bağlandığını ön plana çəkən yaziçı, onun həm tibbi, həm də sosial baxımdan xoşagelməz nəticələrə gətirib çıxardığını vurgulayırdı.

Xatırlatmaq lazımdır ki, Azərbaycanda indinin özündə də bəzən bu nikah qaydalarının bir çoxuna, məsələn, əmioğlu ilə əmiqizi, da-yıoğlu ilə bibiqizi arasında bağlanan nikahlara rast gəlinir. Bunun səbəbini izah edən etnoqraf H.A.Həvilov yazar ki, «əmlakin pay və ya cehiz sıfatı ilə ailə daxilindən kənara çıxmaması üçün qızları yalnız əmi oğlanlarına verirdilər» (19, 208).

Keçmişdə, o cümlədən C.Məmmədquluzadənin yaşayış-yaratdığı dövrə azərbaycanlıların ailə məişətində levirat və sororat nikah adətinə də rast gəlinirdi. Bu nikahları artıq qeyd olunduğu kimi, cehizi ailə daxilində saxlamaq və artıq toy xərci çəkməmək məqsədilə bağlayırdılar. Azərbaycanda levirat adətinin saxlanması XIX əsrə aid ədəbiyyat materiallarından da aydın görünür. Məsələn, A.Zaxarov yazar ki, mərhum qardaşının uşaqlarını saxlamaq üçün bəzən dul qadını kiçik qardaşa əra verirdilər (139, 126). Yaxud, İbrahim xan qardaşı Mehralı bəy dul arvadına evlənmək istədkdə, bundan narazı olan Məmməd bəy anasını öldürmüştü.

C.Məmmədquluzadənin əsərlərində ekzoqam, yəni müxtəlif nəsillərə mənsub şəxslər arasında bağlanan nikah haqqında daha çox danışılır. Ekzoqamiya adətlərini pozanlara qarşı ciddi tədbir görüldür.

Bütün bu məsələlər, nikah münasibətlərində hökm sürən köhnəmiş patriarchal adətlər C.Məmmədquluzadənin də nəzər-diqqətindən kənarda qalmamış və o, bütün həyatı və yaradıcılığı boyu belə eybəcərliklərə qarşı mübarizə aparmışdır. Elə eybəcərliklərə qarşı ki, hətta qardaşı qadaşın arvadına göz dikməyə sövq edirdi. Məsələn, C.Məmmədquluzadə felyetonlarının birində yazırı:

«...Mənim tək birçə qardaşım var, dünyalarla istərəm və əgər lazımlı olsa, onun yolunda özümü ölümə verərəm. Atamın yadigarı, anamın yadigarı, atabir, anabir, doğma qardaş, canım, ciyərim, ətim, qanım, ruhum və iki gözümün işığı.

Amma dərd budur ki, gözəl bir övrəti var. Mən namərdəm əgər razi olam ki, qardaşının başından bir tük əskik ola; amma hərdən bir xəyalıma gəlir ki, xudanəkərdə, bəlkə birdən biçarə qardaşımı əcəl gəldi tapdı, onda bəs övrəti necə olsun?... Yenə gözəl olmaya, cəhənnəmə-gora, itilib qoyub gedər gəldiyi yerə.

Mən ki, doğrusu, razi ola bilmərəm ki, bir belə nazənin qardaşının əlindən çıxsın və gedib yad kişiye övrət olsun. Bir surətdə ki, onu özümə övrət eləməyə ixtiyarım var, çünki müsəlmanam...» (108).

Göründüyü kimi, müəllif burada qardaşının arvadına göz dikən, bəlkə də ürəyində onun ölümünü arzulayan şəxsən daha artıq, bu cür naqışlıklarə meydan verən, şəriət qanunlarını öz şəxsi maraqlarına uyğun təbliğ və tətbiq edən ruhaniləri ifşa edir, onların iç üzünü açır. Burada «...Vallahi-billahi, min dəfə raziyam ki, mən ölüm, qardaşının başına bir iş gəlməsin. Amma doğrudan-doğrusu, mən belə biqeyrətçiliyi qəbul edə bilmərəm ki, qardaşının övrəti yad bir kişinin qoynuna girsin, bir surətdə ki, uşaqları da mənim uşaqlarım yerindədir. Əyər təfavüt qoyuramsa, allah mənim atama lənət elə-

sin. ...Bir surətdə ki, bu biçarə xurididələrin analarını almağa mənim ixtiyarım var» (108) deyən şəxsin səmimiyyəti də onun çirkin ehtirasları içinde çox cılız görünür.

Bütün bunlardan ürək yanğısı ilə danışan C.Məmmədquluzadə yeri gəldikcə digər xalqlarla müqayisələr aparır və onların bu sahədə də xeyli irəli getdiklərini, uzaq keçmişin zərərli qalıqlarını çoxdan ləğv etdiklərini qeyd edir:

«...Söz yox, qeyri-millətlər bu barədə asudədlər, qardaş ölümdən sonra onun övrətini almaq qeyri-millətlərə qadağandır. Odur ki, onlar belə-belə fikirlərdən uzaqdırlar...» (108).

XIX-XX əsrin əvvəllərinə aid ailə-nikah məsələlərinin etnoqrafik tədqiqi baxımdan C.Məmmədquluzadənin «Ölülər» əsərinin müstəsnə əhəmiyyəti vardır. Bu əsərdə sosial-iqtisadi, ailə-məişət, ideoloji və psixoloji münasibətlərin səviyyəsi, müxtəlif qruplara və sosial zümrələrə mənsub stereotiplərin mübarizəsi ilə bərabər, vaxtı keçmiş, köhnəmiş nikah münasibətlərinin ayrı-ayrı təzahürlərinə də rast gəlmək mümkündür. Əsərin bədii, elmi və praktiki əhəmiyyəti haqqında ümummilli lider Heydər Əliyev demişdir: «...Mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında buna bərabər, buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər C.Məmmədquluzadənin həm nə qədər böyük filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılıq üslubunu və özünəməxsus fitri istedadını eks etdirir. «Ölülər» əsəri ölməz əsərdir. O, yazılılığı vaxt da lazımdır, o biza bu gün də lazımdır.

...«Ölülər» əsərindən uzun müddət din əleyhinə təbliğatda istifadə edilmiş və çox hallarda o, din əleyhinə yazılın bir əsər kimi qəbul olunmuşdur. Təəssüf ki, o dövrə bu, bəlkə də belə idi. Çünkü bizim həyatımızda ateist tərbiyəsi hökm sürdü, din inkar olunurdu və bu əsər, bəlkə də bu baxımdan, həmin istiqamətdə fəaliyyət göstərirdi. Ancaq Mirzə Cəlil bu əsəri yaradarkən heç də dina müxalif çıxmamış, əksinə, bu əsərlə islam dininin xalqımız üçün nə qədər böyük mənəvi dəyər olduğunu sübut etməyə çalışmışdır. Eyni

zamanda o, dini təhrif edənləri, dindən istifadə edib firıldaqçılıqla məşğul olanları ifşa edərək tənqid atəşinə tutmuşdur» (12, 407).

«Ölülər»in nəinki C.Məmmədquluzadə dövrü üçün, həmçinin yaşadığımız indiki dövr üçün əhəmiyyətini ön plana çəkən Heydər Əliyev daha sonra demişdir: «Mənim fikrimcə, «Ölülər» əsərinin ikinci mühüm cəhəti ondan ibarətdir ki, orada təkcə dindən istifadə edib, firıldaqçılıqla məşğul olan adamlar ifşa edilmir, həm də insanların mənəviyyatının nə qədər əhəmiyyətli olduğu açıq-aşkar göstərilir. Təəssüf ki, mənəviyyatda çatışmazlıq, mənəviyyatda gerilik bizi bu gün də sixir...» (12, 407). Düşünürük ki, bu, «Ölülər»ə verilmiş ən sərrast və doğru qiymətdir.

Pyesin süjetindən aydın olur ki, İsfahan lotusu Şeyx Nəsrullah «ölü diriltmək» adı ilə Azərbaycana təşrif buyurur. Onu təntənə ilə qarşılayan avam və mövhumatçı kənd camaati bu gəlişin məqsədini başa düşmür və çox asanlıqla onun toruna düşürlər. Belə ki, Şeyx Nəsrullah bu müti və cahil insanları aldadaraq, gündə doqquz yaşında bir qızı siğə edir, bunun din və şəritələ hər bir müsəlman üçün savab əməl olduğunu onlara qəbul etdirməyə çalışır. Avam camaat da ona inanır və hətta bu nikahı özləri üçün böyük şərəf sayırlar.

Əsərin adını C.Məmmədquluzadə təsadüfən «Ölülər» qoymamışdır və burada söhbət heç də əsil ölüldən getmir. Əsərin əsas «qəhramanları» «kütləvi özgələşən, kütləvi eyniləşən, şeyxin kütləvi əsarətini qəbul edən diri ötlər, eyni zamanda kütləvi günahkarlarıdır. Onlar Şeyxin yanında müti, öz aləmində qəddardırlar. Onları bir-birilə həm də azgınlıq birləşdirib.

Mütələrin dəhşətli despotluğu!

Qardaşının arvadını alıb, balasını naxira göndərənlər!

Doqquz yaşlılara evlənənlər!

Arvadlarını yumruq altında öldürənlər!

Dostların, yetimlərin malını yeyənlər! (9, 149).

Şeyx Nəsrullahın böyük bir kütləni çox asanlıqla ələ alması və onları bir «dirijor çubuğu» vasitəsilə idarə edə bilməsini görkəmli

ədəbiyyatşunas belə izah edir: «Şeyx Nəsrullahın bütün hərəkətləri düşünülmüş hərəkətlərdir. Onun ölüldən dilədiyi pay-müdhüs paydır. Hər gecə bir qız uşağı siğə etmək arzusunu normal mənəvi vəziyyətdə həyata keçirmək mümkün deyil! Bunun üçün camaati qorxu kabusunun pəncəsinə atmaq lazımdır. Ölünün dirilməyinə də şübhə etmək asandır. Bu ağlabatan şey deyil. Deməli, ağrı söndürmək gərəkdir. Qorxu bu işdə çox böyük dayaqdır. Deməli, qorxu instincti daim alışmalıdır...» (9, 144-145).

C.Məmmədquluzadənin «önlər»i o zamankı Azərbaycan cəmiyyətinin tipik obrazlarıdır. Onlar İsfahan lotusunun yalanları, firıldaqları və psixoloji hücumları qarşısında çox aciz və mağmin görünürərlər. Şeyxə qarşı çıxa biləcək yeganə bir şəxs varsa, o da İsgəndərdir. Lakin şeyxin meydanında «İsgəndər» təkdir. Çünkü zamanə onun zəmanəsi deyil. Çünkü ondan başqa hamı eyniləşib. Çünkü İsgəndərdə normativ cəhət yoxdur. Atası onu «incinar», «həkim» olmaq üçün oxumağa göndərmişdi. O isə düşünən insan oldu. ...Ümumi axar İsgəndəri rədd edir: «Allahın iti də onun sözünə baxmir. Odur ki, Şeyx Nəsrullah üçün heç bir təhlükə törətmir» (42, 150).

Qaranlıq bir mühitdə yalqız qalmış İsgəndər çıxış yolu tapa bilmədiyindən tez-tez araq şüəsə ilə, indiki məqamda isə «önlərlə söhbətləşməyə» məcbur olur. Bu söhbət zamanı isə levirat nikah adətinin o zamankı Azərbaycanda nə qədər geniş yayıldığını aydın görmək olur:

«...Vallah, billah, Şeyx Nəsrullahın başına and olsun, gedib görəcəksiniz ki, evlərinizin qapısı bağlıdır. Bəli, nə eybi var, yerdən bir daş götürüb, qapını döyəcəksiniz ki, gəlib qapını açıslar..Onda qapının dalına bir adam gəlib soruşacaq:

(nazik səslə) - Ey, qapını döyen, sən kimsən? Adın nədir? - Açıq qapını! Mən bu evin sahibiyəm.

(nazik səslə) - Cəhənnəm ol, çıx get! Biz səni tanımırıq.

- A kişi necə tanımırızsız? Mən Kərbəlayı Hüseynquluyam və bu

ev mənimdi. Mənim burada arvadım var, uşaqlarım var.

(nazik səslə) - Çox danışma! İtil cəhənnəmə! Sənin burada heç zədən yoxdur! Qardaşın Hacı Fərəc arvadını da alıb, evinə də sahiblənib, uşaqlarını da göndərib naxırə.

- A kişi, Allah xatirəsi üçün, aç qapını, mənim burada ərim var.

(yoğun səslə) - Çox danışma! Çix qoy get! Bizə arvad-zad lazım deyil! Dünya doludu doqquz yaşında qıznan. Sənin kimi kaftarin yeri qəbirdi. İtil cəhənnəmə, haradan gəlmisən, çıx qoy get ora...» (43,48-49).

Etnoqrafik tədqiqatlar göstərir ki, keçmişdə sororat nikah adətində ilk növbədə qızın razılığının alınması faktına daha çox diqqət yetirilmişdir. Lakin C.Məmmədquluzadə əsərlərindən aydın olur ki, qızın razılığı olmadıqda belə, ata onu bacısının dul qalmış ərinə verə bilirdi. Bu qaydanın özü də bəhs olunan dövrədə Azərbaycan qadının hüquqsuz vəziyyəti haqqında əyani təsəvvür yaradır.

Azərbaycanda XIX-XX əsrədə ancaq patrilokal nikahlar bağlanardı, yəni, toydan sonra qız ər evinə köçürdü. Bununla yanaşı, nadir hallarda matrilokal nikahlara da təsadüf edilirdi, hansı ki bu zaman kişi arvadın evinə köçüb orada yaşayırıdı. Xalq arasında belə adamlar «damagir» və ya «damagirən» adlanırdı (31, 22).

Ailə məişətində bu faktın özünün də müyyəyən səbəbləri var idi. Birinci halda - valideynlərin övlad sarıdan yalnız bir qızları olduqda onu öz evlərində ər verirdilər ki, təsərrüfat işlərində köməkçi olsun və kürəkən həm onlar üçün oğulu əvəz etsin, həm də evdəki əmlak onun ixtiyarında qalsın. İkinci halda - oğlan kimsəsiz və ya yetim olduqda qızın ailəsi onu öz evinə köçürürdü. Başqasının evinə köçmək xalq arasında müsbət hal kimi qiymətləndirilmirdi... (31, 22).

Onu da qeyd etmək lazımdır ki, adətən belə nikahlar nikaha gironlərin özünün deyil, əsas etibarilə valideynlərin, daha sonra isə qızın qardaşlarının razılığı və xeyir-duası ilə baş tuturdu. Rus tarixçisi N.Dubrovin XIX əsrin 70-ci illərində azərbaycanlı ailələrdə təsadüf olunan bu adət barədə yazdı: «tatarlarda (azərbaycanlı-

larda) bağlanan nikah daha çox valideylərin iradəsindən asılıdır» (138, 3-13).

Bu cəhətdən C.Məmmədquluzadənin məşhur «Anamın kitabı» əsərindəki aşağıdakı epizod diqqətəlayiqdir:

«...Rüstəmbəy: - Ana, mən qabaqça da demişəm, indi də yenə deyirəm, qoy oğlanların da eşitsinlər: qız gərək öz xoşu ilə hər kəsə ki, keyfi istədi, onu görə və bəyənə və ərə gedə; dəxi o əsrlər keçibdi ki, qızı zornan istəmədiyi adama ərə verirdilər. Ancaq genə mən məsləhət görürəm ki, Gülbaharı Aslanbəyə verək.

Mirzə Məmmədəli: - Bənə qalırsa, Gülbaharı Mirzə Baxşəliyə verərik.

Səməd Vahid: - Bənə qalıyorsa, Gülbaharı Hüseyn Şahidə verməli.

Zəhra bəyim: - Ay balalarım, sizə belə mənim canım qurban, bir mənə deyin görüm, o dediyiniz adamlar kimdilər, yaxşı adamlılar, nəcidiirlər» (43, 69-70).

İndiki halda Gülbaharın nə qədər çıxılmaz vəziyyətə düşdүünü görmək çətin deyil. Bütün bu söhbətlərin sonunun dava-dalaş və naraziçiliqlə qurtaracağını yəqin bilən bu gənc qızın sözləri isə o zamankı Azərbaycan cəmiyyətinin nöqsanlarını aydın şəkildə göstərir:

«- Dadaş, əvvəl bu ki, sən dediyin adamların heç birinə mən bələd deyiləm və qaldı ki, sizin mənim barədə çalışmağınız əbəsdir; çünkü biliyəm ki, mən bir kəsi xoşlasam da, sən razi olsan, Məmmədəli dadaşım razi olmayıacaq, Məmmədəli dadaşım razi olsa, sən izn verməyəcəksən, hər ikiniz də xoşlasanız, Səməd dadaşım bəyənməyəcək. Bir yadınıza salın, görün indiyə kimi mənim üstündə siz üç qardaşın neçə dəfə dava-mərəkəsinə qonşular yiğişən tamaşaşa. Yox, yox, mən heç kimə getmək istəmirəm. Kaş siz bir-biriniznə yola gedin» (43, 70-71).

«Dəllal» felyetonunda isə ailə qurmaq kimi məsələnin bir kəllə qənd ilə, çox asan başa gəldiyinin şahidi oluruq. Burada hansısa

məhəbbətdən, qarşılıqlı hörmətdən söhbət belə getmir. İki insanın taleyini hansısa cansız əşya və yaxud mal-qara kimi molla-axundların əli ilə dəllallar həll edirlər.

Diqqəti cəlb edən ikinci mühüm məqam isə, bütün günü camaata imandan, dindən, ədalətdən və haqdan moyizələr oxuyan firildaqcı molla-axundların, həmçinin qazilərin hərisliyi, rüşvətxorluğu, bir kəllə qənd və ya hansısa qəpik-quruş müqabilində insanların bədbəxtliyinə, qaranlıq taleyinə imza atmalarıdır. Özü də bunu düşünmədən, məmnuniyyətlə etmələridir. Bu cəhətdən C.Məmmədquluzadənin qeyd olunan felyetonundan oxuyuruq: «Birisinin gözü bir qızın düşəndə də həmişə bir dəllal lazımlı olur. Necə ki, at dəllalı, habelə də övrət dəllalı hələ qədimdə insana lazımlı olur. Bunların hər birisi olmasa, işlər yeriməz...

- Axund Hacı molla Ələsgər, filan qızı al mənə, bir kəllə qənd göndərrəm, qulluguna. Axund Hacı molla Ələsgər də qızı qaçırmış yanına:

- Bala, səni filankəs istəyir, sənə yaxşı paltar alacaq, yaxşı toy eyləyəcək... Qız istəmir getsin:

- Yox, yox, mən Bəhrəmbəyə gedəcəyəm, mən özgəsinə getməyəcəyəm!

- Kəs səsini,bihəya! ...Molla nikahi oxuyur, qızı itələyə-itələyə aparırlar filankəsin evinə» (35, 245-246).

Mollaların, axundların və hacıların hökmranlıq etdiyi bu qaranlıq mühitdə isə hüquqlarını bilməyən qızın ağlamaqdan başqa çərəsi qalmır. Yaziçi bu kədərli səhnəni, öz doğma vətənində xoşbəxt ola bilməyən, taleyi başqalarının əlində oyuncaga çevrilən nişanlı qızın sizintilərini belə təsvir edir:

«...Ey mənim qara bəxtim, nə olardı mən anadan olardım Firəngistan şəhərlərinin birində, atamın adı olaydı Fridrix, anamın adı olaydı Avqustina, mənim adım olardı Mariya. Nə olardı ki, dünyani işıqlandıran günün üzünə hərdən bir baxmış olaydım və atam, anam məni qoca kişiyyə ərə vermək istəyəndə, bir söz danış-

mağa ixtiyarım olaydı. Ey mənim qara bəxtim, nə olardı ki, milyonlarca yazılın kitablardan ikicəyini oxumuş olaydım və biləydim ki, dünyaya nədən ötrü gəlmisəm. Ey mənim qara bəxtim, doğrudur, firəng qızı olsa idim, öləndən sonra yerim cəhənnəmin bir bucağı olacaq idi, amma əşfayda ki, indi də öləndən sonra cənnətə gedib görəcəyəm ki, elə hayvana istəyirəm gedəm, həyətdə istəyirəm oturam, hər yan və hər tərəf doludur keçəl-küçəl məşədi və kərbəlayılar ilə, bitli hacılar ilə və çirkli və tərli çadralı arvadlar ilə, ey mənim qara bəxtim» (104).

Bu fikirlər, eləcə Kefli İsgəndərin Şeyx Nəsrullahın «qurbanlardan» biri olan bacısı Nazliya dediyi sözlər də azərbaycanlı qızların düşdüyü və yaşıdığı mühüti dərk etmək baxımından səciyyəvidir:

«...Ey mənim gözəl Nazlı bacım! Səhərdən axşama kimi oturub-san evdə, xalalarından ərə getmək dərsi alırsan, amma mənim yanına gəlmirsən ki, gəzdiyim şəhərlərdə sənə nağıl eyləyim, görəsən dünyada nə var nə yox! Bir bax, həyətdə gün çıxıb, sən ki, o günü görməyəcəksən, nəyə lazımdır onun işığı» (129, 11-12).

Artıq qeyd olunduğu kimi, çoxarvadlılıq, yəni poliqamiya yox-sul azərbaycanlı ailələri üçün xarakterik deyildi. Belə ailələrdə adətən, qadının övladı olmayıanda kişi ikinci arvad alırdı və özü də bu hal çox vaxt birinci qadının razılılığı ilə baş verirdi. Sonsuz qadının boşanıb getməsi də özündən asılı idi.

Lakin imkanlı, yuxarı zümrədən olan bəylər, tacirlər, molla və axundlar üçün ikinci arvad faktoru heç də həmişə uşaqlı istəyi ilə əla-qədar olmurdu. Onları buna yanlış izah edilən şəriət qaydaları və maddi imkan vadar edirdi. Bundan əlavə, çoxarvadlılıq bir sıra hal-larda hakim sinfin nümayəndələri üçün müəyyən siyasi, iqtisadi və diplomatik vasitə idi. Lakin istənilən halda ikiarvadlılıq ailələrdə dava-dalaşa, arası kəsilməyən münaqışələrə, narazılıqlara və dedi-qodulara səbəb olurdu.

Ikiarvadlılıq nikah forması müxtəlif məqsədlərdən irəli gəlirdi.

Məsələn, artıq qeyd olunduğu kimi, bir sıra hallarda kişi dul qalmış qadının varidatına yiylənmək niyyəti ilə onunla evləndi. Bu məsələ də C.Məmmədquluzadənin nəzər-diqqətindən qaçmamış və o, bir sıra əsərlərində buna özünəməxsus münasibət ifadə etmişdir. Məsələn, ədibin «Danabaş kəndinin əhvalatları»nda oxuyuruq: «... Zeynəb Xudayar bəyin evində altı ay yarımla qaldı. Və bu altı ay yarımla Zeynəbin anadan əmdiyi süd burnunun dəliklərindən gəlib töküldü. Zeynəbi incitməkdə onun tek bircə məqsədi var idi. Xudayar bəyin qəsdi Zeynəbin və səqirlərin var-yoxuna, puluna və mülkünlə sahib olub, onu çölə atmaq idi...» (39, 302).

İkiarvadlılığın geniş yayılmasında tədqiq olunan dövrədə mövcud olmuş psixoloji məqamlar da əsas səbəblərdən biri kimi çıxış edirdi. Müəllif bu barədə yazır: «...Sözün doğrusu ölen qızımın anası Nabat daha köhnəlmüşdi. Yəni, elə belədir, arvad ki, bir evdə dörd, ən çoxu beş il yaşadı, bəsdir. Onu dəyişib özgəsini gətirmək lazımdır. ...Hər nə fənd qurdum ki, bəlkə canı inciyib, malim halal, canım azad - deyə başımdan rədd olmurdu ki, olmurdu.

...Düşündüm, çarəsini tapdım. Cibimə bir dənə onluq qızıl qoydum. Sonra Nabatın çarşabını başına örtdüüb, söyə-söyə saldım yanımı. Düz gətirdim hacı molla Sadıq axundun yanına və talağını kəsib, kağızını verdi, işi bitirdim» (35, 45-46). C.Məmmədquluzadə «Təzə təlim kitabı» adlı felyotonunda buna özünəməxsus münasibət bildirərək, mövcud vəziyyəti tapmaca şəklində, incə humor hissi ilə belə təqdim edir: «Bir külfətdə dörd uşaq var və hər bir uşağın ayrıca anası. Ev sahibinin neçə arvadı var» (68).

Çoxarvadlılıqda, gənc qızların yaşı, evli kişilərə əra verilməsində iqtisadi amillər də mühüm rol oynayır. Belə ki, əksər müsəlman və türk xalqlarında qız sahibləri başlıq adı altında çoxlu pul, mal-qara, at ilxisi və s. alırlılar. Bu məsələlər XIX-XX əsrin əvvəllerinə aid etnoqrafik ədəbiyyatlarda da əksini tapmışdır.

C.Məmmədquluzadə öz yaradıcılığında azərbaycanlıların ailə məişətində mövcud olmuş müvəqqəti nikah forması olan siğəyə

daha geniş yer vermişdir. Bu da səbəbsiz deyildi. Çünkü ədibin yəsayıb-yaratdığı dövrə bu nikah forması az qala müsəlman aləminin bir bəlasına çevrilmişdi. Bu baxımdan ədibin «Qayırmə hədislər» felyetonu diqqətolayıqdır:

«...Keçən vaxtlarda Qapazlı kəndində mənim bir əmim var idi; adı Hacı Nəzirqulu idi. Bu əmimin üç arvadı var idi. Mən uşaqlıqda ayda bir dəfə əmimgilə qonaq gedərdim və hər dəfə gedəndə görərdim ki, əmim təzə bir övrət siğə eləyib. Bir dəfə soruşdum ki, «Əmi, maşallah, nə çox məşguliyyət eləyirsən?» Əmim mənə belə cavab verdi:

- Bala, sən hələ uşaqsan və Molla Tarqulu buyurduğu hədisləri eşitməyibsən. Molla Tarqulu deyir ki, «cənabət qüsulinin hər bir zərərsindən yetmiş iki min məlaikə xəlq olunur və bu məlakilər qiyamət günü qüsl sahibini qanadlarının üstünə alıb, qalxızacaqlar göylərə və gəzdirəcəklər».

Əmimin sözünü mən o vədə başa düşmədim; amma sonra başa düşdüm (79).

Doğrudur, siğə nikah qaydası haqqında şəriət hökmələrində müəyyən fikirlərə rast gəlinir. Lakin o da məlumdur ki, həmin hökmələrə siğənin nəzərdə tutulmuş şərtlər daxilində, məsələn, qadının razılığı, kişinin həmin qadını maddi cəhətdən təmin edə bilmək imkanına malik olması və s. kimi tələblər də nəzərdə tutulmuşdur. Bundan başqa, kəbin kəsdirilərkən siğəyə girən qadının tərəfindən bir vəkil iştirak etməli idi. Bu şərtlər isə siğənin əksəriyyəti yoxsullardan ibarət azərbaycanlılar arasında geniş yayılmadığını işarə edir. Deməli, «siğə - ancaq varlı ailələrə məxsus olan adət norması» olmuşdur. Görkəmli etnoqraf H.Quliyevin yazdıǵına görə də «bu növ nikah keçmiş Azərbaycan ailəsi üçün səciyyəvi olmamışdır» (19, 20).

Lakin tədqiq olunan dövrə bir sıra hallarda könüllülük prinsipi nəinki pozulurdu, hətta qadınların zorla, özlərinin xəbəri olmadan belə siğə edilməsi hallarına da rast gəlinirdi. Bu baxımdan yazıçının

«Danabaş kəndinin əhvalatları» əsərinin əsas surətlərindən biri olan Zeynəbin faciəsi əslində bütün Azərbaycan qadınlarının faciəsi idi:

«...Xudayar bəy bir kəllə qənd aparıb qaziya verir ki, vəkilsiz, şahidsiz Zeynəb adlı bir dul qadına zorla siğə oxutdursun. Halbuki Zeynəb Xudayar bəyə rədd cavabı vermiş və demişdi ki, «qoy Xudayar bəy anqırsın tayıni tapsın. Zeynəb onun tayı deyil, onu qapısında heç nökər də saxlamaz» (37, 296-297).

Lakin Xudayar bəy iki-üç nəfər tanışını yalandan Zeynəbin vəkili kimi qazının yanına gətirmiş və siğə kəbinini kəsdirmişdi.

C.Məmmədquluzadənin əsərlərindən aydın olur ki, keçmişdə hətta uzaq səfərə çıxmış kişinin qadını da siğə etmək hallarına rast gəlinirmiş. Məsələn yazıçının felyetonlarının birində oxuyuruq: «...Əhvalat belə idi ki, bir-iki ay bundan əqdəm bir şəxs gəlir qazi ağanın yanına, deyir ki, bəs qazı ağa, sənə iki kəllə qənd ver-rəm, əgər filan övrətin kəbinini kəssən mənə.

Qazi bir az fikirləşib cavab verir ki;

- Axı o övrət xalqın kəbinli övrətidir. Nə tövr xalqın övrətinin kəbinini özgəya kəsmək olar. Həmin şəxs cavab verir ki;

- Qazi ağa, mən özüm də bilirəm ki, belədir. Pəs sənə mən niyə iki kəllə qənd verirəm. Ondan ötrü iki kəllə qəndi verirəm ki, kəbinli övrəti mənə alasan da! Yoxsa dul övrətin kəbinini cicim də kəsər. Və bir də qazi ağa, indi o övrətin əri gedib Kərbəlaya. Kim nə bilsin gələ, gəlməyə. Gələndən sonra genə əlinə bir düdlük vermək çətin deyil» (37, 247).

Siğə nikah formasının eybəcərlikləri, onun ailələrə gətirdiyi bələlər və yaratdığı problemlər C.Məmmədquluzadənin «Ölülər» əsərində bütün qabarılıqlı ilə üzə çıxır. Burada müəllif avam, bisavad azərbaycanlıların çox asanlıqla İsfahanidan Azərbaycana təşrif buyurmuş Şeyx Nəsrullahın əlində oyuncağa çevrilməsini ürək ağrısı ilə qələmə alır. «Ölü diriltməyə» gəlmiş bu firildaqqı hər gün azyaşlı bir qızı siğə edib, öz çirkin niyyətlərini həyata keçirir.

Əsərdə ürək ağrından başqa bir məqam isə avam kütlənin azyaşlı qızların firildaqqı şeyxə siğə olmasını savab bilməsi, buna sevinmələri və fəxr etmələridir. Bu cəhətdən balaca Cəlalin bir qrup qadınla dialoqu xüsusiş maraqlıdır:

«...Cəlal qapıda dayanan arvadlardan soruşur: - Siz niyə gəlmisiniz?

Övrətlərdən biri: - Gəlmişik şeyxə siğə olaq.

Cəlal: - Siğə olaq nədi?

Övrətlərdən biri: - Gəlmişik şeyxə əra gedək.

Cəlal başlayır gülməyə və qaçıր eşiyə; övrətlərdən bir neçəsi də gülür» (40,118).

Yazıcı felyetonlarının birində din xadimləri tərəfindən rəvac vərilən siğə adəti haqqında fikirlərini belə ifadə edir: «...Müsselman içində hər kənddə və şəhərdə bir molla İsa var. Çox vaxt özləri üçün ömürlük siğələri mollalar küçədə oxuyurlar. Övrətin topuğuna baxan kimi zalm oğlu bilir ki, bu övrət kimindir və fürsəti fövtə verməyib nişanəyə qoyur...

Gəncədə Kərbəlayı Səkinə ömründə iki yüz adama siğə olub. Hacı Seyid Bağır küçədə hansı dul övrətin baldırını yoğun görəndə, övrətə belə deyir:

- Əgər mənə siğə olmasan, cəddim ciyərini çıxardacaq!

Onun üçün hər şəhərdə Kərbəlayı Səkinə xalalar az deyil. Ruhani atalarımızın təbiyəsinin bərəkətindən, indi bizim övrətlərin içində elələri var ki, siğə olmağı özlərinə bir peşə eləyiblər. Çoxusu bəlkə özü kişiye deyir ki, «məni siğə el» (42, 169).

Cəlil Məmmədquluzadə bu cür əcaib nikah formalarının başqa xalqlarda olmadığını, onların ailə və nikah münasibətlərinin qarşılıqlı məhəbbət və sevgi üzərində qurulduğuna işarə vuraraq, çoxar vadılılığı və xüsusiş də, ailəli kişilərin dul qadınları siğə etmələrinə etiraz edirdi:

«Bunu heç kəs dana bilməz ki, əcnəbilər və kafirlər məhz bir arvad alırlar və ölen günə kimi həmin bir arvada qane olurlar. Əgər

bunlar bir-birini xoşladı, ömürlerinin axırlarınadək bir yerde yaşayacaqlar, əgər xoşlamasalar, yenə bir töv rəftar edəcəklər ki, ömürlerini başa versinlər. Və əgər bir-birini o mərtəbədə xoşlamadılar ki, bir-birinə ikrəhi oldu o surətdə bunlar ayrılaçqlar...» (81).

Amma C.Məmmədquluzadə «qəhrəmanlarının» düşüncəsinə görə, çox arvad almaq, gündə birini siğə eləmək ibadətin bir növüdür:

«...Biz deyirik, bunlar hamısı ibadətdir, amma kənardan baxan əcnəbilər bizi deyirlər: «Ay müsəlman qardaşlar, siz bizim cavanlarımızı məzəmmət eləyirsiz ki, lotu və fahisəbazlığa mürtəkibdirlər, amma allaha şükür, sizin ki məşədiləriniz gündüz ziyarət etdikdən sonra gecələr fahisəxanalarda özlərinə mənzil qərar verirlər. Yalandırımı bu sözlər» (81).

Burada zərərlı vərdişlərin daşıyıcıları və təbliğatçıları kimi molla və axundların hədəf seçildiyi aydın görünür. Digər dünya xalqları ilə müqayisələr aparan C.Məmmədquluzadə bu zərərlı vərdişlərdən qurtulmayı vacib hesab edir, onların kimlər üçünsə gəlir mənbəyi olduğunu, az qala əyləncə vasitəsinə çevrildiyini diqqətə çatdırırı.

Molla və axundlar hətta birgünlik qonaq getdiyi yerde özlərinin imkan və guya şəriətin verdiyi «küquqlardan» istifadə edib, qadın və qızları siğə edirdilər. Bu, bir növ vərdiş halını almışdı: «...Bəli, şeyx cənabları yetişir Bədəxşan kəndinə və düşür bir dövlətli hacının evində. Camaat xəbərdar olub yığışır... Bu əsnada şeyx cənabları birdən üzünü naxoş kimi turşudur, əlini qoyur belinə və «boy», «boy» - deyib üzüqoylu düşür. Şeyx yenə bir qədər «vay», «vay» eləyib nazu-qəmzə ilə cavab verir ki, «qulunc» olmuşam.

...İndi bunun ərəsi nədir? Ərəsi budur ki, şeyx cənablarının dalına gərək küpə qoymaq və sonra canını ovmaq. Bəs bunu kim eləsin? Əlbəttə, məhrəm adam lazımdır. Bu da ki, övrət işidir.

Cox əcəb. Adam göndərirlər, Kərbəlayı Rəhmanın qızı Sonanı gətirirlər. Siqəni şeyx özü haman saat cari edir, vəssalam!» (96).

Siğə nikah forması arıq qeyd etdiyimiz kimi, əsasən əhalinin im-

kanlı təbəqəsi və din xadimləri arasında geniş yayılmışdı. Cəmiyyətdəki nüfuzundan və mövqeyindən istifadə edən seyidlər, qazılard və mollalar siğəyə çox meylli olurdular. Lakin uzaq səfərlərə çıxan, ya da müqəddəs yerlərə ziyanətə gedən kişilər də müvəqqəti sakın olduqları yerde siğə edirdilər. Bu zaman dul qalmış və müxtəlisəbəblərdən ailə başçısını itirmiş qadınlar da zərurət üzündən bu cür nikahlara girməyə məcbur olurdular.

Bir vacib cəhətə toxunmaq da yerinə düşərdi. C.Məmmədquluzadənin yaratdığı ruhani tipləri, ifşa etdiyi din xadimləri əksərən İran həyatı ilə bağlıdır. Bu ölkədən bəhs edən əsərlərində müəllif insanların həyatını, məişətini, onların dərd və qayğılarını, təfəkkür tərzini və s. ağrılı problemləri ön plana çəkirdi. O, belə bir qənaətə gəlmişdi ki, məhz «İran bir məmləkət kimi geriliyin, avamlığın, din və hurafatın mənbəyidir. İslam dininin qüvvətli təsiri ilə iranlılar cəhalət, ətalət bataqlığına qərq olmuşlar» (22, 105).

Ruhanılardən, avam camaatın canına daraşib qanını soran əmmaməli həşəratlardan danışarkən «Molla Nəsrəddin» jurnalında çap olunmuş məşhur bir şəkil - karikatura yada düşür. «Burada bir bina təsvir olunmuş və «İranda molla zavodu» adlandırılmışdır. Binanın bir qapısından məsum uşaqlar sıra ilə içəri daxil olur, o biri qapidan qurşağı, əmmaməli uzunqulaqlar çıxır» (22, 97).

İran həyatının C.Məmmədquluzadə yaradıcılığında mühüm yer tutması təsadüfi deyildi. Belə ki, Azərbaycan xalqının böyük bir hissəsi məhz bu ölkədə yaşayır. Oradakı zülm, istibdad, achiq, iqtisadi durgunluq, səfələt azərbaycanlılara da həmişə fəlakətlər gətirmişdi. Odur ki, İrandan yazarkən Mirzə Cəlil məhz oradakı qardaş və bacılarının acı taleyini düşünürdü. Bu müqəddəs amali «Molla Nəsrəddin» jurnalı da güzgü kimi əks etdirirdi (22, 106-107).

«Təsəlli» felyetonunda isə siğə nikah formasının C.Məmmədquluzadə qələmində ən orjinal təsvirinə rast gəlirik: «...Qəzvin şəhərini biz mülahizə edək necə ki, bir toyuq-cüçə həyəti, şəhərin övrətlərini mülahizə edək necə ki, həyətimizdə qara toyuqlar. Bu

toyuqların içinde tək bircə xoruz var ki, adı müctəhid Şeyx İsadır. Uzaqdan baxanda 80 yaşında, uzun saqqal və saqqalının ucu da miz bir insandır; amma həqiqətdə bu bir dənə ləri xoruzdur ki, düşüb Qəzvin toyuqlarının içində və bu övrəti görəndə, buna zornan siğə oxuyur, o övrəti görəndə, ona zornan siğə oxuyur» (105).

Türkiyə müsəlmanlarının da acınacaqlı həyatına toxunan C.Məmmədquluzadə «Molla Nəsrəddin»in səhifələrində sultan Əbdülhəmidi kəskin tənqid edir, onun xalq arasında, həmçinin Avropa mətbuatında gülüş hədəfinə əvvərildiyini cəsarətlə izhar edirdi. Bu mövzuda yazılmış felyetonların birindən oxuyuruq:

«Oxucularımıza ərz olsun ki, bu axır vaxtlarda əcnəbi mətbuatı və xüsusən Parijdə çıxan qəzetlər Əbdülhəmidin hərəmxanasını əldə bəhanə eləyib başlayıblar nalayıq sözlər ilə biz müsəlmanların abirinə toxunmağa. Abır varmı, ya yoxmu - bu bir özgə məsələdir...

Doğrudur və bunu inkar eləmək olmaz ki. Əbdülhəmidin altmış rəs (baş) arvadı var idi və bu arvadlardan savayı üç yüz qızdan ibarət olan hərəmxanası var idi. Övrətlərin ancaq on birini Əbdülhəmidə verib, qalan övrətləri və qızları cavan türklər azad elədilər. «Tərəqqi» qəzetinin 87-ci nömrəsindəki teleqraf xəbərlərini oxuyanlar bilirlər ki, bu sözlər zarafat deyil.

Demək, Əbdülhəmidin hərəmxanasında dörd yüzədək övrət və qız var imiş. Hələ mən istəyirəm biləm ki, bunun əcnəbilərə nə dəxli var? Avropa millətlərinin Əbdülhəmidin hərəmxanasına sataşmağa heç bir ixtiyarı yoxdur...» (93).

Ela həmin felyetonda C.Məmmədquluzadə balaca qızların zorla, güc vasitəsilə hərəmxanalara qatıldığını, bütün gələcək həyatlarının məhv edildiğini qeyd edir: «...Doğrudur, qızları tutub aparanda bunlar əvvəl bir çiçir-bağır salırdılar, amma axırda xoşbəxt olurdular; çünkü, bunların hansı sultana yaxın olmaq bəxtəvərliyinə ətirdi, qardaşları, ya əmi oğulları da saraya çağırılıb birdən paşalıq, ya baş xəfiyyəlik mənsəbinə sahib olurdu...» (93).

XIX əsrдə azərbaycanlılarda mövcud olmuş nikah adətlərindən

biri beşikkərtmə, yaxud göbəkkəsdi idi. Həmin adətə görə, valideynlər uşaqları hələ körpə ikən bir növ nişanlayırdılar. Bu nikah adəti C.Məmmədquluzadə yaradıcılığında kifayət qədər işıqlanırılmışdır. Məsələn, yazılıının məşhur «Ölülər» əsərində Hacı Baxşəli Şeyx Əhmədə dirilməsini istəyən adamlarının adlarını yazdırırdılar - kən deyir: «...Bütün ömründə allah-taala mənə iki oğul mərhəmət eyləyib, amma ikisini də mən biçarənin əlindən alıb. Birinin adı Cəlil, birinin adı Xəlil idi. Cəlil on yaşında, Xəlil səkkiz yaşında. İkişi də nişanlı idi. Elə Cəlinin toyunun tədarükündə idim ki, birdən ayın-şayın gəzdiyi yerdə, bax, boynunun burasından (əli ilə boynunun dalını göstərir) bir yara çıxdı. Nə qədər usta Cəfərə dava-dərman elətdirdim, başa gəlmədi (43, 45).

Burada «ikisi də nişanlı idi» deyərkən müəllif, on və səkkiz yaşlı uşaqların beşikkərtmə, yaxud göbəkkəsmə adəti ilə ad edildiğini, yəni nişanlandıqlarını diqqətə çatdırır. Aydın olan ikinci mühüm məqam isə keçmişdə uşaqların çox erkən, yəni səkkiz-doqquz yaşlarında evləndirilməsi idi.

Beşikkərtmə adətinə C.Məmmədquluzadənin başqa bir əsərində - «Danabaş kəndinin əhvalatları»nda da toxunulur: «...Kərbələyi Heydərin oğlu doğulduğda Xudayar bəy ona deyir:

- Qardaş, Kərbələyi Heydər, əlini ver mənə.

Kərbələyi Heydər əlini uzatdı Xudayar bəyə. Çünkü hər iki rəfiq bir-birindən bir az uzaq oturmuşdular, əl-ələ verəndə hər ikisi bir qədər dikəlmişdi. Əl-ələ verən Xudayar bəy başladı:

- Qardaş, Kərbələyi Heydər, mənim əzizim və iki gözümün işığı! Sənin oğlun oldu, allah onu sənə çox görməsin, öz birliyi xatirinə. Qardaş, indi bu saat elə mənim də övrətim ayaq üstədi. Gərək ki, özün də bilirsən. Qardaş, gəl elə əhd bağlayaq. Əgər indi xəbər gətirdilər ki, mənim də oğlum olubdu, onda bunların hər ikisinin qardaşlıq siğəsini oxuyaq. Onlar da bizim kimi qardaş olsunlar. Ya xeyir, mənim qızım oldu, siğəsini oxuyub verək sənin oğluna.

Bəli, əhd bağlandı və xəbər gəldi ki, Xudayar bəyin qızı oldu.

Kərbəlayı Heydər oğlunun adını qoydu Vəliqulu, Xudayar bəy qızının adını qoydu Gülsüm. Haman gecə molla Pirqulu Gülsümün siğəsini oxudu Vəliquluya...

Adət görə, bu cür nigahdan sonra Xudayar bəylə Kərbəlayı Heydər artıq bir-birilə qohum hesab olunurdu. C.Məmmədquluzadənin yazdığı kimi, «Bu əhvalatdan sonra Kərbəlayı Heydərnən Xudayar bəyin arasında olan mehribanlılıq dəxi bir qədər də artdı. Belə ki, bunlar oldular lap sədaqətli dost və yaviq qohum» (37, 264-265).

C.Məmmədquluzadənin yaşayış-yaratdığı dövrdə qızın qaçırmılması yolu ilə nikah bağlanması adətinə də tez-tez təsadüf olunurdu. Qızqaçımalar çox hallarda oğlan və qızın, bəzən də valideynlərin razılığı ilə baş verirdi. Azərbaycanda bu adətin mənşeyini araşdırın tədqiqatçı R.Babayeva göstərir ki, XIX-XX əsrin əvvəllərində qızqaçırmanın əsas səbəbləri cavanların onların valideyinlərinin bağlanacaq nikaha mənfi münasibəti, ya da oğlanın toy etməyə maddi imkanının olmaması idi» (4, 177). Bu fakt XIX əsrin 30-cu illərinə aid mənbələrdə də qeyd olunur. Burada göstərilir ki, tatarlarda (azərbaycanlılarda) toy xərcinin böyük olması səbəbindən kasib ailələrə mənsub oğlanlar 25 yaşınadək evlənə bilmir və qızı götürüb qaçırmaga məcbur olurdular» (140, 48).

Lakin qeyd olunan dövrdə zorla qızqaçırma hallarına da rast gəlinirdi. Ən dəhşətli isə bunun ailə qurmaq məqsədilə deyil, intiqam almaq niyyəti ilə edilməsi idi. Belə hallarda qızı zorla qaçırır və müyyəyen müddət sonra geri qaytarırlar. Bu zaman qızın ailəsi və yaxınları qonum-qonşu arasında, cəmiyyətdə olduqca acınacaqlı bir vəziyyətə düşündü.

Azərbaycanlılarda qız üçün alınan «südpulu», «başlıq», «toy-xərci» və s. özünəməxsus xüsusiyyətlərə malik idi. Məsələn, südpulu qız anasına ödənilirdi. Başlıqda nəzərdə tutulmuş pul isə qız üçün cehizə xərclənirdi (30, 222). Bu barədə azərbaycanlıların ailə-məişət münasibətlərini tədqiq edən ayrı-ayrı tədqiqatçılar da məlumat ve-

rirlər. Müasir dövrdə isə bu adətin icrası bir növ qız ailəsinə maddi kömək göstərmək məqsədi daşıyır.

Nikah zamanı kişi ilə qadın arasında bağlanan yazılı müqavilə kəbin adlanırdı. Kəbin Azərbaycanın hər yerində mövcud idi. Şəriət yolu ilə molla tərəfindən imzalanmış kəbin kağızında kişinin arvadı boşayaçağı təqđirdə ona ödəməli olduğu pulun məbləği və məisət avadanlıqlarının həcmi əksini tapırdı. Əslində bu, qeyd olunan dövrdə mütərəqqi hal idi. Çünkü kəbin kağızına yazılmış məbləğ arvadın halal mali hesab edilir və qadın boşanarkən həmin məbləği geri götürürdü.

Xatırladaq ki, zorla ərə verilmiş qızların ailə həyatı daha ağır keçirdi. Belə halların tez-tez canlı şahidi olan yaziçi əsərlərində ona özünəməxsus münasibət bildirir və bədii səhnələrlə insanları düşünməyə dəvət edirdi. O, azərbaycanlıların məisətində kök salmış bu tipli köhnə, patriarchal qaydaları tənqid etməklə kifayətlənmir və mövcud vəziyyətin əsas günahkarları kimi ruhaniləri hədəf seçirdi. Onun qənaətinə görə, ruhanilər öz şəxsi maraq və niyyətlərini şəriət adı ilə rəsmiləşdirirək, insanları yanlış yollara məcbur edirlər. Bu barədə yaziçinin «Qız götürüb qaçmaq» adlı felyetonundan oxuyuruq: «...Boynu yoğunlar ona arxayındırlar ki, səkkiz yaşılı qızı qoltuğuna vurub çığırdı-çığırdı mollanın yanına aparan kimi, ona kəbin kəsəcək və haman gecə də o qızı haman boynuyoğun çığırdı-çığırdı arvad eləyəcək. Onunçun də ta qədimdən qadın məsəlesi barədə cizmaqara eləyən qoca Molla Nəsrəddin əmi arzu edir ki, qız götürüb qaçan boynuyoğun müsəlman quzdurlarına ağır cəza vərəndə bu quzdurların yoldaşları hesab olunan mollalar yaddan çıxmışınlar» (46, 260-261).

Azərbaycanlıların keçmiş ailə məisətində boşanma adətinin də özünəməxsus xüsusiyyətləri vardı. Belə ki, kişi istədiyi vaxt qadını boşaya bilərdi. Doğrudur, əksər hallarda boşanma, ya qadının övladının olmaması, ya da namus üstündə baş verirdi. Lakin bunun əksinə olaraq, zorla ərə verilmiş və ərindən sonsuz əzab-əziyyət

görən qadın heç bir halda boşana bilməzdi.

Bəzən də elə olurdu ki, ər boşadığı arvadın talağını vermək istəmirdi. Bunun da nəticəsində boşanmış qadın «talaq altında olduğunu» görə, yenidən ərə gedə bilmirdi. Bəzən isə boşanmaq üçün qadın bir neçə nəfərin şahidiyi ilə müsəlmanlıqlıdan çıxmali, başqa sözə, and içib dindən əl çəkdiyini bəyan etməli idi. Yalnız bundan sonra kişi qadının talağını verməyə məcbur olurdu.

Azərbaycanlıların məişətində hökm sürən köhnə, patriarchal ailə-nikah münasibətləri qadınların hüquqsuzluğu ilə bilavasitə əlaqədər olduğundan, C.Məmmədquluzadəni çox düşündürmiş və o, şahidi olduğu belə hadisələri ürkən ağrısı ilə qələmə almışdır.

Lakin C.Məmmədquluzadə dövrünün ailə-nikah münasibətlərinin dəki neqativ hallar bununla bitmirdi. Bəzən də elə olurdu ki, arvadını boşamış kişi təzədən onula evlenir və sonra bir daha boşanır. Çünkü mollaların təbirinçə desək, şəriət buna icazə verirdi. XIX-XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş bu nikah adəti «zövci-axər» adlanırdı. «Zövci-axər» məsələsinə görə, üç dəfə ərin-dən boşanmış bir qadını dördüncü dəfə əvvəlki ərinə nikah etmək üçün mütləq onun kəbinini başqa bir şəxsə kəsdirib, sonra boşatmaq lazımlı gəldi.

C.Məmmədquluzadə ruhanilərin uydurduğu bu firildaşa qarşı «Molla Nəsrəddin» jurnalının səhifələrində «Xortdana məktub», «Zövci-axər», «Bir neçə günlüyü» və s. əsərlərində çıxış etmişdir: «Biz bunu demişik və yenə də deyirik ki, övrəti üç talaqdan sonra özgə kişiye «bir neçə günlüyü» ərə vermək və Naxçıvanda Hacı Zeynal kimi və Nuxada Dərdmənd kimi gəlib övrəti təzə ərindən yalvarıb boşatmaq və evə gətirmək vəhşi, gülməli, qeyrət və namusdan uzaq bir işdir» (24, 94).

Çox zaman ailələrdə dava-dalaşa, narazılıqlara və düşmənçiliyə səbəb olan bu eybəcər nikah adəti haqqında dolğun məlumat əldə etmək baxımından C.Məmmədquluzadənin «İki ər» hekayəsi də səciyyəvidir. Burada üç dəfə arvadını boşayıb, təzədən barışan Hacı

Ramazan şəriətin hökmü ilə arvadının Kəblə İmaməliyə ərə getməsinə razi olur. Lakin sonradan Şərəbanını boşamaq istəməyən Hacı Ramazanla Kəblə İmaməli arasında dava-dalaş düşür: «...Kişilər tərəfindən övrəti üç dəfə talaq verəndən sonra o övrəti qeyri bir kişiye nikah etmək məcburiyyəti təzə bir söhbət deyil. Məlumdur ki, dindar müsəlmanlar arasında belə əhvalatlar həmişə ittifaq düşübdür və buna keçmiş vaxtlarda bir kəs nə təəccüb və nə də etiraz edərdilər» (37, 525-531).

Məlumdur ki, keçmişdə azərbaycanlılarda qızları çox erkən, hətta 8-9 yaşlarında ərə verirdilər. Belə qızların həyatı, çəkdiyi məşqqtər yazılıçının bir çox əsərlərində bədii çalarla əks olunmuş və obrazlı şəkildə «qanlı faciə» adlandırılmışdır. Dövrün ziyahlarının və mühərrirlərin buna biganəliyi Mirzə Cəlili bərk narahat edirdi: «...Bunların hamısını görə-göra və bilə-bilə və eşidə-eşidə gündə göbələk kimi artıb töreyən yazılıclarımız yazırlar, yazırlar, yazırlar, hər yandan yazırlar: yerdən, göydən, hürriyyətdən, şəriətdən, politikanadan, İrandan, Turandan, əlfaz, ibarə, şəxs, imza, söhrət, ad, nəzm, qafiyə, yenə əlfaz, yenə ibarə...

Amma övrətlərimizdən bircə söz də yox» (103).

Bu baxımdan məşhur «Ölülər» pyesi xüsusişə xarakterikdir. Burada istər etnoqrafiya elminin tədqiqat obyekti olan ailə-nikah münasibətlərinin müxtalif formalarına, istərsə də mollalar tərəfindən uydurulmuş qaydaların ailələrə gətirdiyi mənəvi, psixoloji iztirab və sarsıntılar qabarıq şəkidi nəzərə çarpır.

Pyesin süjetindən aydın olur ki, Hacı Həsən ağanının azyaşlı qızı Nazlı Mir Bağır ağaya ərə vermək istəyirlər. Nazlı belə nikaha razi olmur və hamı tərəfindən «dəli» kimi qəbul edilən qardaşı İsgəndərə deyir:

« - Dadaş, and olsun allaha, mən Mir Bağır ağaya getməyəcəyəm!

İsgəndər deyir: - Bacım, sən hələ uşaqsan. Get dolanganən, xam-san, hanuz. ... Bir gün olar ki, gəlib görərəm sənin qabağına bir

ayna tutub, çəkə-çəkə aparırlar. Onda tutaq ki, sən qəm-xam elə din. Tutaq ki, sən istəmədin gedəsən, o vaxt bir də görəcəksən ki, səni daldan itələyib deyirlər ki, «Dayanma, tez-tez get!». Çönübü baxıb görərsən ki, itəliyən sənin atan Hacı Həsəndir. Bəli, sonra bəlkə gedə-gedə bir də istədin ki dayanıb getməyəsən, bir də görəcəksən ki, daldan genə bir adam səni dürtmələyir ki, «dayanma, yeyin yeri...». Çönübü baxıb görəcəksən ki, bu da sənin anan Kərbəlayı Fatma xanımıdı. Əgər işdi, çox hay-huy eləsən, yanındakı, ətrafındakı bibilərin, xalaların, əmilərin, seyidlər, mollalar, qonşular, cicilər, bacılar-hərə bir yandan səni mizləyəcəklər ki: «Dinmə kəs səsini! Xortdan gəlib səni aparar! Bəli, halla-hallaynan səni aparıb qatacaqlar bir kişinin yanına...» (43, 32).

Yaxud, Hacı Həsən Nazlinin Şeyx Nəsrullaha verilməsinə etiraz edən arvadına belə deyir: «- Axmaq-axmaq danışma! Uşaq olmayı, ya olmamağını mən səndən yaxşı bilirəm. Zilhicce aymın 18-də doqquz yaşı tamam olub, on yaşına ayaq qoyub. Dəxi bilmirəm, uşaq nəyə deyirsən?» (43, 50). Yeri gəlmışkən, bu barədə bəzi mənbələrdə də məlumatlar vardır. Məsələn, A.Zaxarov yazırdı ki, tatarlarda (azərbaycanlılarda) 50 yaşlı kişinin 12-13 yaşlı qızə evlənməsi adı hal idi (139, 126).

Pyesdəki hadisələrin gedisindən o da məlum olur ki, Hacı Həsəndən fərqli olaraq, Nazlinin anası Kərbəlayı Fatma xanım Şeyxin iyrənc əməllərini hardasa başa düşür və buna etiraz etməyə çalışır. Lakıp aşağıdakı sətirlərdən göründüyü kimi, qorxu instinkti bunu açıq-aydın deməyə icazə vermir:

«- Ay Hacı, vallah bilmirəm nə eləyim? Lap məətel qalmışam. Bilmirəm Şeyx bu qədər arvadı neyləyir? Elə gündə birini alır. İndi də bizim qızı alır...

Hacı Həsən: - Yəni gündə birini alanda bir xilafi-şər iş tutmur ki? Allahın əmriddir, alır» (43, 49).

Göründüyü kimi, kiçik yaşlı qızları daha çox ruhanilər, hacılar, qondarma seyidlər və digər kateqoriyadan «əmmaməlilər» alırdılar.

Onlar, habelə özlərini din əhli adlandıran digər adamlar şəriət hökmələrini avam camaata yanlış izah etməklə, onları heç bir mən-tiqə sığmayan iyrənc əməllərə vadar edirdilər. Camaat da hələ həyat haqqında, ailə haqqında heç bir təsəvvürə malik olmayan körpə qız uşaqlarını saqqallı hacılara ərə verməklə onların bədbəxtliyinə imza atırdılar: «...Akoşkanın qabağından keçəndə eşidirdim, sabahı günü xəbər çıxdı ki, sən Nurməhəmmədin doqquz yaşılı Səkinə adlı qızına elçi göndərmək istəyibsən. Sonra mən eşitdim ki, Səkinənin anası qızına deyib: «Səni Haciya ərə verirəm». Sonra da eşitdim ki, Səkinə deyib: «Ay ana, necə ərə verəcəksən?». Sonra da eşitdim ki, anası deyib: «Bala, gedəndən sonra bilərsən». Sonra da eşitdim ki, Səkinə başlayıb ağlamağa və anasına deyib ki, «Sən allah, ay ana, bir məni başa sal görüm, ər nəyə deyirlər?» və sonra eşitdim ki, anası Səkinəni hələ bir xubunca döyüb».

...Ay Hacı, balalarına mənim canım qurban, sabahki gün xəbər çıxdı ki, sən doqquz yaşında Səkinə qızə sisfariş göndəribssən ki, «bala, niyə mənə gəlmirsən, mən belə sənə qırmızı çarqat alaram, mən sənə bazar halvası alaram, muncıq alaram, kişmiş-armud alaram...» (40, 99-100).

Buradan da aydın olur ki, bəzən uyğun olmayan belə nikahların kökündə həm də sosial vəziyyət və iqtisadi münasibətlər dayanır. Başqa sözlə, kasibçılıq, imkansızlıq bir sıra hallarda valideynləri qızlarını belə nikahlara girməyə razılıq verməyə vadar edirdi. C.Məmmədquluzadənin dediyi kimi, «...məhəbbəti mənə ondan ötrü yoxdur ki, onu mənə on dörd yaşında könülsüz verəndə mənim qırx doqquz yaşım var idi; amma mənə ondan ötrü gəldi ki, bir kasib qız idi. ...Mən özüm də bilirdim ki, məni istəməyəcək. ... Amma nə eybi var, allah müsləmanlığla bərəkət versin; məndən savayı o, kimi görəcək ki, məndən özgəsinə bir məhəbbət yetirsin» (37, 292).

Bütün bunları görən C.Məmmədquluzadə ailə-nikah məsələlərini dövlət qanunları ilə tənzim edilməsini, bu cür məsələlərdə din nüma-

yəndələrinin iştirakını və qondarma adətlərin ləğv olunmasını tələb edirdi: «hökumət tərəfindən gərək bir böylə qanun qoyula ki, on səkkiz yaşına çatmamış və müəyyən dərsi və tərbiyəni tamam etməmiş heç bir qız ərə gedə bilməz. Nə qədər ki, bir böylə qanun yoxdur, o qədər balaca qızlarımızın ixtiyarı əjdahaların əlində olacaqdır, ondan ötrü ki, əgər seyid ağanı durub biz çox bərk qışnasaq, əlini uzadıb cibindən bir barmaq kağız çıxardar ki, bu, mənim mübarək siğəm, bu mənim halalca əyalım» (14, 43).

C.Məmmədquluzadə özünün istər ədəbi-bədii və istərsə də siyasi-publisist yaradıcılığında bir vacib məqama da diqqət yetirirdi ki, bu da ailə münasibətlərinin nəcib əxlaqi əsaslar üzərində qurulmasına, ailə daxilində ərlə arvad və valideynlərlə uşaqlar arasındaki əxlaqi münasibətlərin sivil metodlar və prinsiplərlə tənzimlənməsidir. O, bəzi din xadimlərinin sırlıdaqcılığı, yaltaqlığı, ikiüzlülüyü və pozğunluğunun kökündə məhz ailə tərbiyəsinin aşağı səviyyəsinin durmasını qeyd edərək, bu istiqamətdə maarifçilik işinin aparılmasını, uşaqların dünyəvi təhsilə cəlb olunmasını vacib sayırdı. Məsələn, məşhur «Ölülər» əsərində ədib sırlıdaqcı Şeyx Nəsrullahın qurbanlarından biri olan Nazlinin şəxsində göstəriridi ki, Azərbaycan qadınlarının əxlaqi təsəvvürləri kiçik yaşlarından feodal-patriarxal həyatın təsiri altında formalaşdığını görə, onlar özlerinin cəhalət və avamlıq içinde boğuldularını dərk edə bilmirlər.

Bələliklə, məişətin bir sıra digər adətləri kimi bəzi nikah qaydaları və adətləri də o zamankı Azərbaycan cəmiyyətinin inkişafı üçün buxova çevrilmişdi. Həmin buxvlardan azad olmağın yeganə yolu xalqın maariflənməsində görən C.Məmmədquluzadə bütün yaradıcılıq fəaliyyətini də məhz bu məsələyə həsr etmişdi. Bu amal, bu ideal demək olar onun bütün əsərlərinin ana xəttini və məzmununu təşkil etmişdir.

1.3. Toy

C.Məmmədquluzadə yaradıcılığında azərbaycanlıların toy mərasiminin və bəzi toy alətlərinin təsvirinə də rast gəlinir. Məlumdur ki, azərbaycanlıların toy adətləri ayrı-ayrı bölgələr üzrə müəyyən lokal fərqlər istisna olmaqla təxminən eyni məzmun və mahiyyət kəsb edir. Yəni, hər yerdə toy mərasımı əsasən üç mərhələdən ibarət bir hadisə kimi ortaya çıxır: toya qədərki dövr, toy və toydan sonrakı mərhələ.

Toyun birinci mərhələsi qız bəyənmək, yaxud da qızı görmək adlanır. Bundan sonra isə qız üçün elçiliyə gedirdilər. Bu mərhələdə əsas rolu qadınlar oynayırdılar. O zaman qızlar ailədə qapalı şəraitdə yaşıdlıqlarından, qadınlar oğlanları üçün qızları məclislərdə, toylarda, məscid və təziyelərdə, həmçinin hamamda seçib bəyənirdilər. Bir-birini sevib evlənən gənclərə nadir hallarda rast gəlmək olurdu.

Qızları erkən yaşlarda ərə getmək, ev-eşik sahibi olmaq əhval-ruhiyəsində böyükdür, ər evində qaynata, qaynana və digər qohumlar yanında özünü aparma qaydaları öyrədirdilər. Nikahın bağlanmasında sosial bərabərlik mütləq nəzərə alınırı.

Qız evinə rəsmi elçiliyə ilk əvvəl qadınlar, daha sonra isə qəti qərara gəlmək üçün kişilərdən ibarət dəstə gedirdi. Bunun üçün əlvərişli gün və hətta saat seçilirdi. Məsələn, belə mərasimlər adətən axşam saatlarında həyata keçirilirdi ki, şər qüvvələr cavanlara xəter toxundurmasın.

Azərbaycan toy adətləri etnoqrafik cəhətdən kifayət qədər öyrənilmiş və təhlil edilmişdir. Başqa sözlə desək, toy etnoqrafiya elmi üçün yeni bir mövzu deyildir. Lakin Azərbaycan bədii ədəbiyyatında əksini tapmış ailə-məşət mərasimlərinin, o cümlədən toy mərasiminin etnoqrafik təhlilə cəlb edilməsi kifayət qədər yenilikdir. Belə ədəbiyyat nümunələri isə kifayət qədərdir və bu sıradan C.Məmmədquluzadənin yaradıcılığı da istisna deyildir. C.Məmmədquluzadənin yaradıcılığı da istisna deyildir. C.Məmmədquluzadənin yaradıcılığı da istisna deyildir.

mədquluzadə bir çox əsərlərində, felyetonlarında toya özünəməxsus münasibət bildirmiş və onun ayrı-ayrı məqamlarını işıqlandırılmışdır. Həmin məqamlar epizodik olsa belə, toy mərasiminin o dövr-dəki keçirilmə qaydaları haqqında əyani təsəvvür yaradır.

Təbii ki, ədib bütün digər sahələrdə olduğu kimi, burada da yaxşıñ təqdir, yamani, xalqın mənafeyinə zidd, əsasən də şəriətin təbliğatçıları olan molla və axundların uydurmalarını kəskin tənqid ataşına tuturdu. Bu baxımdan «Ölülər» əsəri yenə də diqqət mərkəzinə keçir. Bu əsərdə biz C.Məmmədquluzadə dövründə Azərbaycan cəmiyyətinə sıyrılmış bütün digər neqativ hallar kimi, toyla bağlı köhnə təfəkkürlü adamların və mövhumatçıların fikirləri ilə də qarşılaşıraq. Belə ki, azyaşlı Nazlinin siğəsi Şeyx Nəsrullah üçün oxunduqdan sonra atası Hacı Həsən və anası Kərbəlayi Fatma arasında toyla bağlı aşağıdakı məzmunda mübahisə düşür:

«...Kərbəlayi Fatma xanım: - Hacı, Nazlini bir fəndlə dilə tutдум, razı elədim. Amma, vallah, bir sözüm var, deməyə də qorxuram.

Hacı həsən: - De, sözün nədi, de.

Kərbəlayi Fatma xanım: - Hacı, sən bilirsən yaziq Saranı ərə verəndə mən nə qədər nisgil elədim ki, yaziq qızə toy çaldırmadıq. Sən dedin günahdı - mən də bir söz demədim. Allaha qurban olum, biz elə həmişə günahdan qorxmuşuq, ancaq...

Hacı Həsən: - Hə, sözünü de görüm. İndi elə o qalib ki, Şeyxin hüzurunda evimizə bir toyçu da gətirək.

Kərbəlayi Fatma xanım: - Vallah, mənim işim yoxdu, mən hez zad demirəm. Odu öz qardaşın qızları, Fizzə xanım, Səkinə xanım, Gülcəhrə xanım, Ümmigülsüm xanım - hamısı tökülbə gəlib, yapışıblar yaxamdan ki, gərək oxuyub-çalan gələ.

Hacı Həsən: - Sənə deyirəm, axmaq-axmaq danışma. Hələ Şeyx qalsın kənarda, kim görübdür ki, Hacı evində toy çalına?

Kərbəlayi Fatma xanım: - Sən elə barı insafnan danış; Məgər Hacı Ələkbərin qızını ərə verəndə toy çaldırmadımı? Və Hacı Mir-

tağıya nə deyirsən? Nazir toya çağırmışdır. Toy səsindən məhəllə köçürdü. Elə bircə sənin gözün bizi görüb? Odur, bir ay bundan qabaq Hacı Baxşəli oğlunu evləndirdi. İndi bir soruş, gör oxuyub çalan gətirmişdilər, ya yox? Elə dünyada bədbəxt bircə bizik? Nə zəhmətnən uşaq böyüdürük, amma evdən köçürəndə elə köçürürük ki, deyəsən oğurluq maldı; nə qonum bilir, nə qonşu bilir. Mən demirəm adam çağır, demirəm qonaqlıq elə, demirəm batman qazanlar as; ancaq deyirəm ki, yasa yas deyiblər, toya da toy. O yazıq qohum-qardaşlarımız da tökülbə gəliblər. Nə olar ki, heç olmasa bircə saat çəpik çalalar, yaziq Nazlinin da ürəyi açıla...» (43, 49-50).

Göründüyü kimi, körpə qız uşaqlarını Şeyx Nərullah kimi fırıldaqçılarla ərə verməyi «savab» iş qəbul edən Hacı Həsən kimi avam məmənlər müsəlmanlılığı toy çaldırmamaq, musiqiyə qulaq asma-maq kimi dar bir çəpçivədə başa düşürdülər. Lakin onlar lazımlı gələrsə, toy da çaldırır, musiqiçi də gətirir və bu zaman müsəlmanlıq onlar üçün bir növ arxa plana keçir. Kərbəlayi Fatma xanının «Məgər Hacı Ələkbərin qızını ərə verəndə toy çaldırmadımı? Və Hacı Mirtağıya nə deyirsən? Nazir toya çağırmişdır. Toy səsindən məhəllə köçürdü. Elə bircə sənin gözün bizi görüb? Odur, bir ay bundan qabaq Hacı Baxşəli oğlunu evləndirdi. İndi bir soruş, gör oxuyub çalan gətirmişdilər, ya yox? Elə dünyada bədbəxt bircə bizik? Nə zəhmətnən uşaq böyüdürük, amma evdən köçürəndə elə köçürürük ki, deyəsən oğurluq maldı; nə qonum bilir, nə qonşu bilir» (43, 50) kimi fikirləri bunu əyani şəkildə sübut edir».

Mirzə Cəlilin «Toy» hekayəsində isə o zamankı Azərbaycan toyunun bir sıra xüsusiyyətləri, toyun ardıcılıqla mərhələləri, toyla bağlı bəzi adət-ənənələr aydın görünür:

«...Bəli, nişan qoyuldu, kəbin kəsildi, toy tədarükü görüldü, qonaqlar çağırıldı, plov qazanları asıldı və cahil-cuhul xalamdan bi-xəbər gedib çalğıçı da gətirdilər. Gecəni yatıb səhər durdum gördüm ki, xalam evində qiyamətdir: çalan, çağırən, oynayan, deyən və

gülən.

Xalamın böyük qızı toyun arvad hissəsini idarə edirdi. Kişi hissəsinə də məni təyin etdilər və mən bu işə hər halda artıq həvəs ilə yapışdım; səbəb budur ki, xalam qızı Məhbubənin xatırını mən çox istəyirdim.

Günorta hələ olmamışdı. Həyat-baca doldu adamnan və mən qonaqların qabağına çıxıb sidqi-ürəkdən onlara «xoş gəldin» deyirdim...» (35, 302).

Göründüyü kimi, dini hurafatın, mövhumatçılığın və din xadimlərinin uydurma təbliğatının hökm sürdüyü bir dövrə C.Məmmədquluzadənin əsərlərində xalqımızın toy adətlərinin geniş təsvirinə rast gəlinmir. Fikrimizcə, bunun bir səbəbi qanunsuz nikahların, siğə və çoxarvadlılıq kimi neqativ ünsürlərin baş alıb getdiyi bir cəmiyyətdə toy adətlərinin elə də diqqət çəkməməsi, ümumiyyətlə, toy adlı qədim mərasimin mövhumat, hurafat və özbaşınalıqlar fonda bir növ arxa plana keçməsi idi. Qanuni nikahların azlıq təşkil etdiyi, məhəbbət əsasları üzərində qurulan ailələrin əger belə demək mümkünsə, olmaması, hacıların, məşədilərin, mollaların gündə bir arvad siğə etdikləri şəraitdə toydan danışmaq əslində çox çətindir.

Digər tərəfdən də insan hayatındakı mühüm hadisə olan toyun cəmiyyətin çoxsaylı problemlərinin müqabilində adı görünməsi səbəbindən ola bilsin ki, yazıçı üçün elə də önəm daşılmamışdır. Bununla belə, yuxarıda qeyd olunan kiçik epizodlar da, o zamankı Azərbaycan toyunun ayrı-ayrı məqamları, toy mərasiminin bir sıra yemək və içkiləri barədə məlumat əldə etməyə imkan verir.

1.4. Uşaqların tərbiyəsi

C.Məmmədquluzadənin əsərlərində ailə məişətinin digər mühüm sahəsi olan uşaqların tərbiyəsi məsələləri də geniş əksini tapmışdır. Onun «Tərcüməyi halım», «Buz», «Saqqallı uşaq», «İki alma»,

«Atlas dayandı» və s. hekaya və felyetonlarında, həmçinin bir sıra dram və nəşr əsərlərində bu problemin ayrı-ayrı aspektlərinə rast gəlmək mümkündür. Həmin əsərlərdə müəllifin yaratdığı Əhməd, Fizza, Ziba və başqa uşaq surətləri öz təbiiliyi, reallığı, tipikliyi ilə seçilir. «Boğucu ictimai mühit, ata-analarının dözülməz həyat və məişəti, dərəbəylik üsul-idarəsinin ağır zülm və təzyiqi bu uşaqların gözləri qarşısında cərayan edir. Əhməd öz yoxsul ata-anasının, Ziba ilə Fizza kimsəsiz, bədbəxt anasının başına gətirilən müsibətlərin, onların ah-nalə və yalvarışlarının şahidi olurlar. Danabaş kəndində baş verən bütün haqsızlıqlar hamidən çox bu məsum kənd uşaqlarının pak qəlbinə təsir edir...» (22, 160). Sadələvhəlük, ətraf hadisələrə dərin maraq göstərmək, inadkarlıq, qayğıkeşlik, həssaslıq kimi insanı xüsusiyyətlər məhz bu surətlərin timsalında diqqətə çatdırılır.

İctimai mühitin sərtliyi, Xudayar bəyin zülmü bu bədbəxt ailələrdə dünyaya göz açan uşaqları hələ körpə ikən məhv edir. Biz onları əsər boyu ağlayıb-sızlayan görürük, dodaqlarında təbəssüm, üzlərində şadlıq əlamətlərinə təsadüf etmirik. Ədibin təsvirində Əhməd qəm-qüssədən, ağlamaqdan ölürlər. ...Balaca Ziba ilə Fizza Zeynəbdən az göz yaşı axıtmır, az dərd-qəm çəkmirlər. Onlar atasının «dostu», «siğə qardaşı» Xudayar bəyin evində qulluqçuluq etməyə məcbur olub ağır zəhmətlə dolanırlar. Xudayar bəy var-yoxuna göz dikdiyi bu uşaqları döyür, söyüb təhqir edir...» (22, 161).

Ədibin «Xatiratım», «Tərcüməyi-halım» və başqa əsərlərində zülmün və haqsızlığın ərşə dayandığı bu dövrə azərbaycanlı uşaqların acınacaqlı taleyi aydın görünür. Yanlış tərbiyə, cansızıcı ruhani moizələri bu uşaqların zehnini kütləşdirib, inkişafına buxov olmuşdu. Belə bir şəraitdə isə uşaqların normal həyat tərzindən və tərbiyəsindən danışmaq ən azı istehza doğurur.

Tərbiyə məsələsinə keçməzdən əvvəl, belə bir mühüm məqamı da qeyd etmək lazımdır ki, keçmiş zamanlarda sonsuzluq Azərbaycan qadını, bütövlükdə azərbaycanlı ailəsi üçün əsil faciə idi.

Xalq arasında məlum «Uşaqsız ev məzara bənzər» deyimi məhz bu situasiyanın obrazlı ifadəsidir. Keçmiş zamanlarda gəlinin ər evinə köçməsindən təqribən 30-40 gün sonra hamiləliyi artıq bilinməli idi. Əgər bu bilinməzdisə, «gəlin qırxa düşüb», yaxud «çilləyə düşüb» deyərdilər (19, 218).

Qədim xalq inamlarına görə, qadın «həmzadlı» qadından, ölüdən, pişikdən, axar sudan, qayadan, köklü ağaçdan, dörd yol ayrışından və s. çilləyə düşə bildərdi. Azərbaycan xalqının ibtidai təsəvvürlərində qoz, dağdağan, tut, əncir ağacları müqəddəs sayılısa da, müəyyən mənada onların da insanlara öz mənfi təsirini göstərə bilməsi güman edilirdi (19, 227). Bundan əlavə, uşağı olmayan qadınlar üçün dua yazdırır, nəzir paylayır, çilləsini kəsdirir, axar su üstüne çıxarır, qurd dərisinin altından keçirir, falçı yanına aparıdır.

Qadının ilk hamiləliyi sevindirici bir hadisəyə çevrilirdi. Ona hərtərəfli nəvazış və qayğı göstərir, ağır işlərdən azad edir, istirahətinə və qidalanmasına xüsusi diqqət verirdilər. Doğuşu qəbul etməyə təcrübəli mamaçalar dəvət olunurdu. Uşaq doğulandan sonra qırx gün ərzində çilləli hesab edildiyindən, onu ciddi nəzarət altında saxlayırdılar.

Azərbaycanlılarda uşaqların təbiyəsi lap erkən yaşılarından başlanırdı. Bu, əslər boyu cilalanmış adətlər və qaydaların məcmuyu olan xalq pedaqogikasına uyğun həyata keçirilirdi. Bu pedoqogikanın əsas tərkib hissələri uşaqlarda doğruçuluq, əməksevərlik, atanaya, yaşlılara hörmət və halal qazancla dolanmaq sıfırları idi.... Ana uşağa təlqin edirdi ki, göydə allahdan sonra yerdə onun böyüyü atadır, ata evə girdikdə ana ilə bərabər bütün uşaqlar ayağa durmali idilər. Müəyyən müddət evdən aralı düşmüş ata evə gəldikdə uşaqlar tək-tək onun əlini öpürdülər...» (30, 291-192).

Ailədə uşaqların əməyə cəlb olunması və zəhmətə məhəbbət ruhunda böyüməsi məsələsinə də xüsusi diqqət verilirdi. Aile üzvləri arasında aparılmış əmək bölgüsü nəticəsində yerinə yetiriləcək işlə-

rin müəyyən hissəsi evdəki oğlan uşaqlarının öhdəsində idi. Belə ki, 10-12 yaşlı oğlanlar təsərrüfat işlərində kişilərə yardım edir, eyni yaşlı qızlar isə xalça-palaz toxuyur və digər işlər görürdülər. Lakin təəssüflər olsun ki, istər o zamankı Azərbaycan ailəsində, istərsə də məktəb və digər təhsil müəssəllərində bu sahədə çox ciddi problemlər var idi. Xüsusilə yanlış dini təbliğatın təsiri altında olan və nisbətən imkanlı ailələrdə bu iş heç də düzgün qurulmurdu. Mənəviyyati və əxlaqi pozulmuş, kasib-kusuba qan udduran, gündə bir arvad alan, ya da siğə edən, demək olar hər gün arvadını kötütərəfli salıb döyen Xudayarbəy kimi tiplərin ailəsində şübhəsiz ki, sağlam təbiyədən və təlimdən səhbət gedə bilməzdi.

Kasib və avam olmasına baxmayaraq, zəngin mənəviyyata və əxlaqa malik, ailəsində qarşılıqlı səmimi münasibətlər quran, qonum-qonşu yanında çox hörmətcil Məmmədhəsən əmi kimi insanların ailəsində isə uşaqlara halal zəhmət, böyükə hörmət, kiçiklərə qayğı, doğruçuluq və digər müsbət keyfiyyətlər aşilanırdı.

Dahi yazıçı ürək ağrısı və böyük təəssüf hissi ilə uşaqların böyüdüyü bu cür avam ailə mühitini döñə-döñə tənqid edirdi. Çünkü uşağın gələcəkdə şəxsiyyət kimi formallaşmasında məhz ailə böyük rol oynayırdı. Lakin ailələrin çoxunun yanlış dini təbliğatın və cəhiliy toxumu səpən mollaların təsiri altında olması səbəbindən uşaqların təbiyəsində də çoxlu qüsurlar və neqativ hallar nəzərə çarpırdı. Oğlan uşaqlarını hər vəchlə təhsildən yayındır, qızların funksiyalarının isə yalnız və yalnız ev işlərini bilmək və əra gedib uşaq doğmaqdan ibarət olduğunu təlqin edirdilər.

Ədib «İranda hürriyyət» hekayəsində kiçik bir işarə ilə uşaqların təbiyəsi barədə aydın təsəvvür yaradır və xırda bir detalla müsləman aləmində ailə təbiyəsinin mənzərəsini çəkir. On yeddi-on sekiz yaşlı uşaqlar təhsil ocaqlarında olmaq əvəzinə, küçədə aşiq oynamayaqla, söyüş söyməklə gün keçirirlər. Bəzi ailələrin uşaqları da imkansızlıq üzündən məktəbə gedə bilmir və vaxtında təlim-təbiyə görmürlər. Onları orazlı şəkildə «saqqallı uşaqlar» adlandıran

C.Məmmədquluzadə bir sıra felyeton və nəşr əsərlərində təhsilin, savadın gənc nəslin sağlam ruhda yetişməsində rolunu bədii calarlarla açıb göstərir. «Ədib öz mənali, göz yaşları arasında acı gülüşü ilə gəncləri oyatmaq, maarif yollarına təşviq etmək istəyir. Onların gələcək səadətini, işiqli bir aləmə qovuşmalarını arzulayır» (22, 164).

Hekayələrinin birində müəllif kiçik bir epizodla hamını düşündürməyi bacarır: «Məlumdu ki, çörək bişən günlər uşaqlar və itlər üçün bayramdır. İtlər üçün səbəbi vazehdir, o ki qaldı uşaqlar, onların da məktəbə gedənləri iki-üç gün evdə qalıb guya uşaq saxlayırlar. Qız uşaqları da mədədçi övrətlərin uşaqları ilə «qəcəmə daş», «beş daş» oynayırdılar...» (48, 98-111).

C.Məmmədquluzadə uşaqların yetkin, geniş dünyagörüşlü, elmlı və təhsilli böyüməsini yaranmış şəraitdə yeganə çıxış yolu kimi gördü. Bu cəhət onun yaradıcılığının əsas qayəsini təşkil etməklə, ayrı-ayrı hekayə və felyetonlarında özünəməxsus formada, incə yumorla əksini tapmışdır. Məsələn, «Bir gürcüyə cavab» felyetonundan oxuyuruq:

«Qonaq: - Üç yüz il bundan irəli Firəngistanda da uşaqlar 18 yaşına kimi küçəldə aşiq oynayırdılar, qızlar qıcmadaş və beşdaş oynayırdılar. Hürriyyət, cumhuriyyət danişanın qulaqlarını kəsərdilər.

...Amma elə ki, camaat elm və mərifət vasitəsilə başladı gözünü açmağa, Firəngistan padşahları da yavaş-yavaş təşriflərini apardılar. Odur ki, indi Firəngistan hökumətini məhz camaatin öz vəkiləri idarə edir. Odur ki, Firəngistan millətlər içinde olan şöhrəti ilə fəxr etməkdədir» (73).

Daha sonra kiçik bir müqayisə aparan C.Məmmədquluzadə Azərbaycan təhsilinin bərbad vəziyyətinə, uşaq və gənclərin qarənlıq bir mühütdə avam və cahil kimi böyümələrinə diqqəti cəlb edir:

«- Yavaş! Heç hirslnəm! O ki, oğlan uşaqlarımızdı, onlar on səkkiz yaşına kimi oxuyurlar» əlif zəbər-ə. Beyzən əb. Cim zəbər

ce... Rəfiqim sözümü kəsib dedi:
- Cox əcəb. Bunu oğlan uşaqları oxuyur. Bəs sən dedin ki, qızlar da oxuyurlar?

- Tez cavab verdim:
- Əlbəttə, qızlar da oxuyurlar. Qızların da üçü-dördü bir yere cəm olanda, biri götürür qavalı, biri düşür oynamaga və qalanları da çəpik çalıb oynayırlar:

Balam ey, balam ey! Balam ey!..
Bu gecə yemişəm bir dənə qarpız» (73).

Uşaq tərbiyəsinin naqis cəhətləri C.Məmmədquluzadənin «Danabaş kəndinin məktəbi» povestində çox maraqlı və düşündürücü səhnəciklər fonunda təsvir edilmişdir. Burada istər ailə tərbiyəsinin, istərsə də savadsızlıq və cahilliyin acı nəticələri qabarıq şəkildə nəzərə çarpır.

Danabaş kəndinin uşaqlarını dünyəvi təhsilə cəlb etmək təşbbüsü ilə kəndə gəlmış hökumət adamlarından qorxan uşaqlar kərmə (peyin) qalağında gizlənirlər. Əsərdə valideynlərin uşaqlarını ciddi-cəhdə təhsildən yayındırmaq istəyi, onların ümumiyyətlə təhsilin mahiyyətindən xəbərsiz olması, məktəbi az qala sürgün və katorda işi kimi başa düşmələri, həmçinin uşaqların özlərinin də təhsilə, məktəbə maraq göstərməməsi bədii vasitələrlə diqqətə çatdırılır. Hökumət adamlarından valideynlərinə qarşı görüyü haqsızlıqlar sadə kütłə ilə çar məmurları arasındaki mənəvi uçurum «kərmə qalağında gizlənən» bu uşaqların yaddaşında dərin çatlar, ürəklərində qorxu və vahimə hissleri yaratmışdır. Qulam Hüseynin, Zeynalın, Əsədin, Zülfəlinin və başqa uşaqların düşdüyü vəziyyət gülüşdən daha çox, təəssüf və acı heyrət doğurur. Bu uşaqlara «qorxma» dedikdə, onlar daha çox qorxuya düşürlər, ağlaşırlar. «Çünki onlar nə məktəbin mənasını başa düşür, nə də soldat getməyin hələ fəlakət olmadığını dərk edə bilirlər» (43, 108-138).

Uşaqların asudə vaxtlarının təşkili də dövrün kəskin problem-

lərindən idi. Cünki dünyəvi təhsil və tədrisin yox dərəcəsində olduğu bir şəraitdə məktəbyaşlı uşaqların məşgülüyyəti küçə və bazarlarda gəzmək, Mirzə Cəllilin təbirincə desək, yalnız «zibilliklərdə eşənləmək», müxtəlif cinayət əməllərinə meylik və s. neqativ hallardan ibarət idi. Bu məsələdə hökumət səviyyəsində heç bir qərar və göstəriş mövcud deyildi. Mövcud vəziyyət C.Məmmədquluzadənin bir sıra əsərlərində və felyetonlarında aydın tərzdə oxucuya təqdim olunur:

«...Cümə günləri və tətil günləri uşaqlarımız nəyə getsinlər və nə ilə məşğul olsunlar?

İstəyirdim deyəm ki, teatra getsinlər, amma yadına düşdü ki, bizim cəmi teatrlarımız indiki halda böyükərə qulluq eyləyirlər.

Bələ olanda istəyirdim deyəm ki, lazımdır uşaqlarımızın da fikrinə qalmaq; cünki uşaqlarımız bikar qalandan ya teatrlarımıza gedib eşqbazlıq nümayişlərinə tamaşa etsinlər, ya gərək küçə qapılarının ağızına yiğışib, yoldan ötüb keçənlərə «doğa» eləsinlər və pa-paqlarını atıb qatır hürkütsünlər.

... Yetsinlər dağlı məhəlləsinin it və pişik ölüsü ilə «zinətlə» küçələrini seyr etsinlər və orada oynasınlar. Doğrudur, burada olan zibil üfünətindən azar-bezar tapacaqlar, amma bir tərəfdən də arxayıncılıqdır: burada avtomobil onları vurmaz...» (118).

Lakin təbiyə məsələləri ilə bağlı problemlər bununla bitmirdi. Cünki çox az sayıda mövcud olan məktəb və mədrəsələrdə mövcud olan təhsil də istənilən səviyyədə deyildi. Burada pedoqogika elmindən xəbərsiz, şagirdlərlə münasibətləri inzibati və zorakılıq metodları vasitəsilə quran, təlim-tərbiyəni sivil yolla deyil, kötəklə nizamlamağa çalışın insanlar çalışırdı. Bu da əksər hallarda həmin məktəblərdə xoşagolməz hadisələrə gətirib çıxarırdı. C.Məmmədquluzadə bu barədə «Üsuli-tərbiyə» felyetonunda yazar:

...Söhbət məktəb şagirdlərinə tənbəh etmək barəsindədir, tənbəh də ona deməzlər ki, başlayasan şagirdə uzun-uzadı nəsihət eləməyi. Cünki sən ona nəsihət edincə, o da Krilovun «Dayının pişiyi»

kimi bir ucdan əti yeyib qurtaracaq. Hətta atalar da bunu deyib ki, Quran oxumağının donquz daridan çıxmaz.

Müxtəsər ki, kötək lazımdır.

Amma kötüyi də bir qayda ilə istemək lazımdır. Yoxsa Maştağa müəllimi kimi vurub uşağın gözünü çıxardandan sonra söz yox ki, axırdı peşmançılıq olacaq» (35, 287).

Mövcud vəziyyətlə bağlı ədibin fikirlərini onun «Niye mən dərs-dən qaçdım» felyetonunda da görmək mümkündür. Burada da qeyri-insani münasibət üzündən şagirdlərin təhsildən, maarifdən, təlim və tərbiyədən uzaqlaşması kimi hallar təsvir olunur:

«Dünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. ... Müxtəsər, dərsdən qaçmayan müsəlman deyil.

Məlumdur ki, dərsdən qaçmağa neçə-neçə səbəblər olur. Görürsən on üç yaşında bir uşaq nə qədər ki, qamişdan at qayırib, minib küçələri o tərəf-bu tərəfə kişnəyə-kişnəyə çapır, sağ və salamatdır. Amma dərsə gedən kimi, biçarənin Şəki alması kimi qırmızı yanaqları başlayır solmağa. Uşağın atası gedib Hacı Kərim həkimə əhvalatı deyir və həkim uşağın üzünə baxan kimi ona bir dua yazar və uşağın atasına deyir ki;

- Oğlunun bir özgə naxoşluğu yoxdur. Məhz falaqqadan qorxub.

Və uşaq bu sözləri eşidəndən sonra, dəxi dərsdən qaçıır» (68).

Ən böyük problem isə yenə də elmə, təhsilə müharibə elan etmiş, onu müsəlmançılıq yaraşmayan hərəkət kimi təqdim edən dini hūrafatın, molla və axundların fəaliyyəti idi. Onlar müxtəlif bəhanələrlə uşaqların məktəbə getməsinə mane olur, onların valideynlərini məktəbin «kafırların işi» olduğunu çox asanlıqla inandıra bilirdilər:

... Bir neçə il bundan əqdəm Danabaş kəndində bir uşaq məktəbə gedən gününün sabahı uşağın atasının yeddi qoyunu bir gecənin içində çərləyib ölürlər. Uşağın atası gedib əhvalatı Danabaş

kəndinin mollası Axund Hacı Molla Namazələyə deyir. Axund cavab verir ki, onlar hamısı bir bəladır ki, şəxs etdiyi günah əməlin əvəzində allah-təala ona göndərir. Kişi and içir ki, uşağın rus dərsinə qoymaqdan savayı bir özgə mürtəkib olmayıb. Axund barmağını dışlayıb deyir:

- Di belə de, rəhmətliyin oğlu! Ta məni niyə dağa-dاشa salırsan?

Kişi evə qayıdib götürütür dəyənəyi və arvadına bir-iki çəkib, başlayır söyməyə:

- Ay köpəyin qızı, sən nə səbəbə bu uşağı doğdun ki, gedəydi rus dərsi oxumağa və qoyunlarınızın ölməsinə bais olaydı!» (66).

Xatırladaq ki, C.Məmmədquluzadənin yaşayıb-yaratdığı dövrə dünyəvi təhsil xalq arasında «rus dərsi» kimi məlum idi. Rusları «kafir» kimi qələmə verən molla və axundlar uşaqlarını «rus dərsi»nə qoyanların cəhənnəmə gedəcəyini, bu dünyada isə çoxsaylı bədbəxtliklərlə üzləşəcəyini təlqin edirdilər. Bu mənada, «Əbdürəhim Əsfəndi» felyetonunda təhsilə tamamilə yeni bir aspektdə münasibətin şahidi oluruq:

«...Ey uşaqlarını rus dərsinə qoyanlar! Açıñ qulaqlarınızı, eşidin. Sonra peşiman olacaqsınız, peşimanlılıq da nəticə bağışlamaz. Eşidin mənim bu sözlərimi ey uşaqlarını rus dərsinə qoyanlar! Bilin ki, cəhənnəm olacaq sizin məkanınız...» (69).

Göründüyü kimi, din xadimləri uşaqlarını məktəbə qoymaq fi-krinə düşənlərə mane ola bilmədikdə, onları «cəhənnəm odu» ilə qorxudur, təhsilin insanların cəhalət yuxusundan ayila biləcəyinə səbəb olacağından ehtiyatlanırdılar.

«Kərbəlayı» felyetonunda isə müəllifin özünəməxsus bir statistikası ilə rastlaşır və həmin statistika ilə o dövrəki azərbaycanlı uşaqların real vəziyyətini, məşğuliyyətini və təhsilin səviyyəsini aydın görürük:

«...Qafqaz maarif nəzarətinin axırıcı statistik hesabından belə məlum olur ki, Qafqaz məsləmanlarının beş yüz nəfər uşaqlarından bir nəfəri ancəq dərs oxuyur; qalan dörd yüz doqquz uşaq

küçələrdə oynayır.

İrvanda iyirmi min müsləman uşağı var: bunların bir-iKİ yüzüancaq dərsə gedir. Bakı, Tiflis, Naxçıvan, Şamaxı və qeyri şəhərlər də habelə...

«Tərəqqi» deyir ki, Bakıda müsləman uşaqlarının küçədə veyl dolanmaqlarına bais şəhərin məkatib (məktəblər) komissiyasıdır ki, müsləmanlara qulaq asmir. Axund Talibzadə bu barədə cəmiyyətlərimizi və dövlətlərimizi müqəssir tutur. Bir para axmaqlar da günahı bir para mollaların gərdəninə yixir...

Axırda da görürük ki, əcnəbilərin uşaqları məktəblərdə oxuyanda, bizimkilər küçələrdə iti küskürülər dərvişlərin üstünə...

Hər kəs küçədə bir belə uşaq görsə, yəqin eləsin ki, bu uşağın atası ya kərbəlayıdır, ya məşədidir, ya da hacıdır.

Mən ancəq bunu deyirəm» (62).

Mirzə Cəlil uşaqlarla bərabər valideynləri də təbiyə etmək, başa salmaq istəyirdi ki, övladlarının məşğuliyyətini dəyişməyi düşünsünlər, qonşu millətlərdən ibrət dərsi alınlara, məktəbə xor baxmasınlar, övladlarını xoşbəxt görmək istəyirlərse, onları maarif ziyyəsi ilə silahlandırınsınlar.

Lakin bu, o qədər də asan deyildi. Çünkü həmin valideynlərin özləri də uşaqları kimi qaranlıq mühitdə böyümüş, məktəb və təhsilin nə olduğunu bilməmişlər. Bu baxımdan ədibin sovet dönməndə yazdığı «Saqqallı uşaqlar» adlı felyetonu olduqca maraqlıdır. Felyetonda diqqət məcburi təhsilsə calb olunmuş yaşı ötmüş, ədibin təbirincə desək, «saqqallı uşaqlar»ın hərkətlərinə calb olunur. Aydın olur ki, 40-45 yaşında Kəbələ Əzim adlı bir nəfər dərs oxumaq əvəzinə, balaca uşaq kimi divarları yazmaqla məşğuldur» (48, 134-137).

Burada ədibin məqsədi heç də oxucunu 40-45 yaşında olan bu şagirdə güldürmək deyil. Onun məqsədi bu cür insanları gözübağı, mənəviyyatca şikəst, avam və cahil yetişdirmiş zəmanəni qamçılımaqdır.

Təlim-tərbiyə sarıdan qızların vəziyyəti xüsusiilə ağır idi. Məlum olduğu üzrə, qızlar məişət əşyası kimi bütün hüquqlardan, o cümlədən təhsil hüquqndan da məhrum edilmişdilər. Valideynləri ilk növbədə onların əra verilməsi haqda düşünür, onlara ər evində özünü aparmaq qaydalarını, yemək bişirmək və ərin qohum-əqrəbası ilə «yola getmək» üsullarını öyrədirildilər. Bu cəhət C.Məmmədquluzadənin əksər əsərlərində ön plana çəkilir və uşaqlarını avamlıq üzündən bədbəxt edən valideynləri tənqid atəşinə tuturdu. Bu baxımdan «Qız tərbiyəsi» felyetonu daha səciyyəvidir:

«Bir məsələ var ki, onu gərək indidən düşünək ki, sonradan peşimanlılıq üz verməsin. Mətləb budur ki, biz görürük bu axır vaxtlar oğlanlarımız mədrəsələrə gedib təhsil tapırlar və yekəlib evlənmək fikrinə düşəndə axtarırlar ki, özlərinə elə bir ömür yoldaşı tapsınlar ki, onların səliqəsinə və zövqünə müvafiq gəlsin. Amma çünki özləri az-çox elm və tərbiyə görüblər, dəxi tərbiyə və elm görməmiş qızlarımıza mail olmurlar və çoxları gedib əcnəbi millətlərin oxumuş qızlarından bəyənib, alıb özlərinə övrət qərar verirlər...» (115).

Göründüyü kimi, C.Məmmədquluzadə elm və savadsızlığı təkcə ailə məişəti çərçivəsində deyil, daha qlobal miqyasda ortaya qoyur və son nəticədə bunun millət üçün çox ciddi, xoşagəlməz nəticələr verə biləcəyindən ehtiyatlanırdı:

«Əgər bu iş bir qədər vaxt belə getsə, axırda bir yandan ailələrimiz milliliyini itirib millətimizdən yadırqayacaqlar; bir tərəfdən də qızlarımız yekəlib, illərlə evdə qalıb, nişanlı intizarında olacaqlar...» (115).

Bəs bunun çarəsi nə idi? Necə etmək lazımdı ki, millətin gələcəyi maariflənsin, qaranlıq mühitdən çıxa bilsin? C.Məmmədquluzadənin bu suallara cavabları var idi. Dəfələrlə dediyini o növbəti dəfə təkrarlamaga məcbur olurdu, amma özünəməxsus bir formada: «...Qızlara da tərbiyə verək ki, kişilərlə hər bir işdə tuş getsinlər. Amma bu məsləhət deyil, çünki xudanəkərdə qız dərs oxusa və yazmaq bilsə, bəlkə şayəd ola bilər ki, məsələn, indi bir

sözdü danışırıq, kefi istədi, götürdü bir yad kişiyyə bir kağız yazdı. Amma mənə qalsa, ən salamat çarəsi budur ki, biz heç əslindən oğlan uşaqlarını da dərsə qoymayaq. Əgər belə olsa, nə şış yanar, nə də kabab. ...Dəxi bundan yaxşı əlac mən bilmirəm. Və bu da hamisindən məsləhətdir» (115).

Burada biz görürük ki, Mirzə Cəlil özü qoysduğu suala özü də cavab verir. Lakin bu cavab şəxsən onun düşündüyü yox, o zamankı müsəlman əksəriyyətinin düşündüyü bir cavabdır ki, ədibin qələmində acı gülüş və kinayəli təbəssüm doğururur.

Təlim-tərbiyə mövzusunun digər aspektləri C.Məmmədquluzadənin «Oğru inək», «Atlar dayandı», «İki alma» hekayələrində, «Lal» pyesində və digər əsərlərində əksini tapmışdır.

Ümumiyyətlə, C.Məmmədquluzadə özünün dərin hayat müşahidələri və əsil tədqiqatçıya məxsus sosial araşdırmları sayəsində o zamankı Azərbaycan cəmiyyətində mövcud olmuş təlim-tərbiyə üsullarının, onların eybəcərliklərinin nadir səhnəsini yaratmaqla, gələcək nəsillər üçün böyük bir məktəb qurmağa nail olmuşdur, hansı ki, sonrakı dövrlərdə həmin məktəbin məzunları ölkənin mədəni inkişafında çox mühüm rol oynamışlar.

II FƏSİL

MƏNƏVİ MƏDƏNİYYƏT

2.1. Xalq bayram və mərasimləri

C.Məmmədquluzadə yaradıcılığında qədim xalq bayramları və mərasimlərinin təsviri də mühüm yer tutur. Onun bir sıra əsərlərində və felyetonlarında əsrlərdən bəri xalqın məişətində dərin kök salmış bayram və mərasimlərin ayrı-ayrı aspektlərinin, bu zaman görülən hazırlıq işlərinin, bayram yemək və içkilərinin və ümumiyyətlə, bayramlara mövcud münasibətin şahidi oluruq.

Məlumdur ki, sovet hakimiyyəti illərində «köhnəliyin qalığı» kimi, yaşı minillərlə ölçülən adət-ənənələrə, dinə, o cümlədən xalq bayram və mərasimlərinə qarşı ciddi mübarizə aparılmış, bu bayram və mərasimlərdə iştirak edən insanlar təqib olunmuş, cəzalandırılmışlar. Lakin yaddaşlara və mənəviyyata yönəlmış bu terror siyasetinə baxmayaraq, müqəddəs mənəvi dəyərləri insanların həyat və məişətindən silmək, qoparıb atmaq mümkün olmamışdır.

Qədim Novruz bayramı, Novruz öncəsi qeyd olunan çərşənbələr və bu zaman icra olunan müxtəlif ayınlər C.Məmmədquluzadə yaradıcılığında da özünəməxsus əksini tapmışdır. Xüsusilə, «Molla Nəsrəddin» jurnalında çap olunmuş felyetonlarda böyük ədibin tarix, mənəviyyat və mənəvi dəyərlərlə bağlı düşüncələri daha qabarıq əksini tapmışdır. Məsələn, müəllif «Axır çərşənbə» felyetonunda yazır:

«İki həftə bundan qabaq gördüm ki, çərşənbə axşamı müsəlman məhəllələrində həyətlərdə və damların üstündə saqqallı kişilər küçə uşaqları ilə birlikdə tonqal qurub, od yandırırlar və alovun üstündən o tərəf-bu tərəfə tullanıb deyirlər: «Ağırlığım-uğurluğum bu odun üstünə tökülsün...!»

Bu belə keçdi. Bir həftədən sonra gördüm ki, haman saqqallı kişilər və haman küçə uşaqları həmin işlə məşğuldurlar; yəni od yanmış, üstündən tullanırlar və həmin sözləri deyirlər.

...Hə, burada barmağımı dişlədim: bu il öküz üstə təhvıl olur; yəni bu il ağır olacaq. Müsəlmanları öküz ağırlığında kəsalət basacaq. Bəs nə eləmək? Axır çərşənbə axşamı damların üstündə od yandırmaq və üstündən tullanmaq ki, bu ağırlıq, bu kəsalət rədd olsun getsin.

Bunu mən bilirdim; bilirdim ki, İslam aləmində axır çərşənbə olub və həmin çərşənbə axşamları damların üstündə od yandırıblar ki, təhvıl-nuhusətindən nicat tapalar;ancaq sözüm burasındadır ki, qədüməl-əyyamdan mən bircə «il axır çərşənbəsi» eşitmişdim...» (120).

Felyetonda Novruz bayramında od yandırmaq, tonqal qalamaq kimi qədim adətlərin, özü də odun, tonqalın damların üstündə qalandığının şahidi oluruq. Belə faktlara etnoqrafik ədəbiyyatda da rast gəlinir. Lakin burada hamı üçün maraqlı olan başqa bir məqam diqqəti cəlb edir ki, o da müəllifin «qədüməl-əyyamdan mən bircə «il axır çərşənbəsi» eşitmişdim» fikridir. Doğrudanmı, keçmişdə xalqımız yalnız ilaxır çərşənbəni qeyd etmişdir? Əgər belədirse, onda bu gün Novruz öncəsi dörd - od, su, yel, torpaq çərşənbələrinin qeyd olunması tarixi haradan başlanır?

Yeri gəlmışkən, qeyd olunan məsələ bu günə qədər istər etnoqraflar, istərsə də folklorşunaslar arasında mübahisə predmeti olaraq qalmaqdadır. Görünür problemin daha dərin etnoqrafik tədqiqatı ehtiyacı vardır.

C.Məmmədquluzadənin əsərlərində məlum olur ki, sadə insanlar Novruz bayramını səbirsizliklə gözləmiş və ona ciddi şəkildə hazırlanmışlar. Lakin ağır sosial-iqtisadi vəziyyət heç də hamiya bu bayramı istənilən səviyyədə qeyd etməyə imkan verməmişdir. Elə bu səbəbdən C.Məmmədquluzadə Novruzu obrazlı şəkildə «varlıklar bayramı» adlandırmışdır. Müəllifin eyni adlı felyetonundan

oxuyuruq:

«Ax özəl bayram, ax gözəl novruz! Ax min-min balaca uşaqların qəlbərini şad edən novruz!

Novruz bayramı çox yaxşı bayramdır, ancaq ikicə eybi olmaya: 1) böyük xərci və 2) nihayət zəhməti.

Əvvəl xərcindən danişaq, sonra zəhmətə keçək.

İki ay bundan qabaq iki put Kürdəmir yağı aldım, on put əla buğda götürdüm: bunun kişmiş, xurması, badamı, albuxarası və zirə-zəfəran da öz qaydasında.

Bu plov dəstgahı: bir neçə yüz manat bura getdi.

Çərşənbə xərci: püstə-badam, xurma, keğizi badam, səbzə, gərmiyan, incir, alana, qax. Haqverdi əriyi, miyapur, alma, nar, üzüm, findiq, şabalıt, lumu, partaxal... Bu da belə.

Bayram şirnişi: hər qisim noğul, hər qisim konfet, hər qisim qu-rabiyyə, paxlava, rahəthülqum, şəkər çörək və hər qisim şəkər çörəklər.

Qaldı evdə bişən növ-növ yağlı yumurtalı, badamlı və zəfəranlı çörəklər. Bunlar hamısı neçə yüz manata baxır.

Bəs bayram paltarı? Gör bu neçə yüz manat aparacaq?

Qaldı zəhmət. İki aydır yuxudan doymaq yoxdur: gərək sübh tezdən durasan və gedib gətiricilərin qabağını kəsəsən, alasan, hanbalı verəsən, bir evə qayıdasan, bir bazara gedəsən, yenə evə qayıdasan, yenə bazara gedəsən.

Ev yiğişdirməq, ov tökmək, ev təmizləmək, ev süpürmək, qab-qacaq, qalay, kömür, odun...

İndi qaldı bayram görüşü. Gör neçə yerə lazımdır getmək, neçə qonağın qabağına çıxməq, yola salmaq...

- Hacı ağa, bayramın mübarək olsun!...

- Ay səninki ilə belə!...» (121).

C.Məmmədquluzadənin başqa bir felyetonunda isə Novruzla bağlı digər mənəvi-psixoloji məqamlar da üzə çıxır: Ax gözəl bayram, ax gözəl Novruz! Ax, min-min balaca uşaqların qəlbərini şad

edən novruz!

Dur gedək tamaşaşa, bax gör nə gözəl bayramdır; qəzetlər yarpaq kimi göyəriblər. Tiflisdə Şeytanbazar müsəlmanları baydaqların ucuna alma və partaxal taxib və özləri də tumanlarını cirmayıb düşübələr küçələrə və Təbriz dilənçiləri təki ağaların qapılara gedib mübərəkbadlıq edirlər...

...Ax gözəl bayram, qəlbərli şad edən bayram, İran aclarını tox edən bayram! Sən olmasaydın dövlətli İran tacirləri və dövlətli İran xanları bayram günləri bu qədər pulu yihib İran aclarına göndərməyəcək idilər. Yaxşı elədilər yiğmadılar, allah atalarına rəhmət eləsin; əger yiğsaydilar, İran aclarından qabaq pulların hamisini özləri yeyəcəkdilər.

Allah cəmi müsəlman qardaşların bayramını mübərək eləsin! Allah əncümən üzvü Məşədi Abbası Bakı iranlılarına çox görməsin!

Vallah mən ki, utanıram!» (101).

Müəllifin Novruz bayramı ilə əlaqədar yazdığı əsərlərində diqqəti cəlb edən vacib məqamlardan biri də insanları mənəvi dəyərlərimizə hörmətə, xalqımıza məxsus etik normalara və davranış qaydalarına dəvət etmək çağırışlarıdır. Bu norma və davranış qaydalarında kasib-kusuba əl tutmaq, yetim, kimsəsiz uşaqların qarşısını doyurmaq kimi əxlaqi dəyərlərdə İslam təliminin təsiri çox aydın görünür. Məsələn, «Mübərək olsun» felyetonunda deyilir:

«Adət eləmisiq bayramda sevinmək, şad olmaq və bir-birimizi təbrik etmək. Uşaqlar da adət edib bayramda sevinmək, şad olmaq və bir-birini təbrik etmək.

Bəs təfavüt nədir?...Təfavüt də burada ola bilər ki, bayram günü biz təkcə geyinmiş, cibləri dolu uşaqlarımıza baxanda, sahibsiz ac uşaqları da yada salmalıyıq ki, bayram günü bizim uşaqlar plov yəndə, yetim uşaqlar bəlkə yavan çörək də tapmayacaqlar.

Bir kəs ki, bu mətləbi başa düşmədi, onun uşaqdan bir fərqi yoxdur; çünki uşaq tayfası belə hissələrdən uzaq olur.

Amma həqiqi bayram o kəslər üçündür ki, bayram günü onun cismindən savayı ruhu da şad ola; ruhun da şadlığı o surətdə ola bilər ki, insanlar insanlıq vəzifəsini yerinə yetirə.

Mübarək olsun eydi-səidi-novruz o həxsərlərə ki, bayram münasibətilə sahibsiz bir uşağı yada salıb, onu şad edəsən. Mübarək olsun eydi-firuzi novruz o qardaşlara ki, onun hümləcəti nəticəsində digər bir möhtac qardaşlarımıza da bayram günü özü ilə uşaqlarını tox görüb, özgə uşağını bir qırmızı yumurta ilə sevindirə biləcəklər» (115).

Qeyd olunan dövrə C.Məmmədquluzadə digər xalqlara məxsus bayramlardan da söz açır və onların müsəlmanlara məxsus bayramlardan daha geniş qeyd olunduğunu diqqətə çatdırır. Bu haqda onun «Bayramlar» adlı felyetonunda bəhs olunur. Lakin bu felyetonda əsas hədəf həmin bayramlar deyil, bayram günlərində bütün idarə və müəssələrin camaatın, ələlxüsus da müsəlmanların üzünə bağlı olmasından yaranan çətinliklər, müsəlmanların hüquq və azadlıqlarının kobud şəkildə pozulmasını diqqətə çatdırılmışdır. Felyetindən oxuyuruq.

«Dünən getmişdim poçtxanaya atama pul göndərəm. Poçtun qapıları bağlı idi. Soruşdum:

- Nə səbəbə?
- Dedilər ki, bayramdır.
- Nə bayramdır?
- Xaçpərəst bayramıdır.
- Yəni xaçpərəstlərin hansı bayramıdır?

Dedilər ki, bu gün müqəddəs İvanı qətlə yetiriblər.

Keçən həftə getmişdim şəhər idarəsindən paşburç alım; çünkü səfərim var, anam tel göndərib durma gəl. Gördüm ki şəhər divanxanası bağlıdır.

- Niyə?
- Bu gün xaçpərəst bayramıdır.
- Yəni xaçpərəstlərin hansı bayramıdır?

Dedilər ki, bu haman mübarək gündür ki, müqəddəs Markosun ad qoyulan gündür.

Dəxi o günü paşburç ala bilmədim və yolumdan da qaldım.

....Əgər bundan sonra da müsəlmanların üzünə hökumət idarələri müqəddəs Afanasi adı ilə «prazdnik» deyilib bağlanacaq, dəxi nə azadlıqbazlıqdır?! Əgər bundan sonra da müsəlman ölkələrində olan hökumət polisxanaları müqəddəs ivanların naminə bağlanacaqlar, dəxi bu hərriyyət olmadı!!!» (110).

Bələliklə, C.Məmmədquluzadə dinin və dini inacların əsaslarına, xalq bayramlarına və qədim adət-ənənələrə dərindən bələd olan bir etnoqraf təsiri bağışlayır. Xalq bayram və mərasimlərinin dolğun təsviri, ayrı-ayrı mərasim yemək və içkilərinin etnoqrafik təqdimatı bələ düşünməyə imkan verir.

Bundan əlavə, ədibin digər xalqların məişət və mədəniyyətindən xəbərdar olması, onların bayram və əlamətdar günlərdən söhbət açması müəllifin universal dünyagörüş, dərin bilik və müqayiseli təhlillər aparmaq qabiliyyətinə malik olduğunu sübut edir. Bu da öz növbəsində C.Məmmədquluzadə yaradıcılığının daha dərin etnoqrafik tədqiqiqata ehtiyacı olduğunun göstəricisi kimi çıxış edir.

2.2. Din və dinə münasibət

Məlumdur ki, böyük dramaturq Mirzə Fətəli Axundov özündən sonrakı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qabaqcıl simaları üçün bir müəllim olmuşdur. Təsadüfi deyildir ki, sonradan bir çox tədqiqatçı-alımlar M.F.Axundovla C.Məmmədquluzadə arasında paraleller axtarmış və ədəbi yaradılıqlıda varislik prinsiplerinin rolunu elmi-tədqiqata cəlb etmişlər. Bu barədə görkəmli cəlilşünas Ə.Mirşəhəmov yazırıdı: «Cəfər Cabbarlı «Ölülər» pyesinin «Kimiyağər»dən təsirsiz olmadığını qeyd edirdi. M.Cəfər «Kəmalüdövlə məktubları» ilə «Molla Nəsrəddin arasındaki əlaqədən bəhs edərək obrazlı bir dillə yazılmışdır ki, Mirzə Fətəlinin bu əsəri «sadəcə kitab

deyil, böyük bir üsyən idi. Mirzə Fətəlidən sonrakı əsrədə ədəbiyyatımızda Şərqi ikinci böyük üsyənini və Azərbaycanın ikinci böyük kitabını C.Məmmədquluzadə yaratdı. Mirzə İbrahimovun fikrincə, Axundovla Məmmədquluzadə arasındaki çox möhkəm yaradıcılıq əlaqələrini öyrənmədən «Məmmədquluzadə yaradıcılığını tamamilə qavramaq, düzgün anlamamaq və onun xüsusiyyətlərini meydana çıxarmaq olmaz» (61, 21-22).

Bu bağlılıq və mənəvi varislik ötən əsrlərin iki böyük ədibininin M.F.Axundov və C.Məmmədquluzadənin yaradıcılığının ana xəttini təşkil etmişdir. Onların hər ikisi ilk dəfə olaraq qlobal miqyasda qadın azadlığı problemini ortaya qoymuş, hər ikisi avamlıq və cəhilliyə qarşı amansız mübarizə aparmış, hər ikisi millətin, xalqın azadlıq ideallarını, ideyalarını və arzularını öz əsərlərində ön plana çəkmışlər.

Mənəvi və ədəbi varisliyin bariz nümunəsi ustad sənətkarların dini fanatizmə və hurafata münasibətində daha aydın görünür. Dini təhrif edən, İslamın müddəalarından və hökmlərindən özlerinin şəxsi maraqları və mənafeləri üçün sui istifadə edən, insanları daim cəhalətdə saxlamağa çalışan din xadimlərini C.Məmmədquluzadədən artıq tənqid edən ikinci bir müəllif bəlkə də yoxdur. Lakin bu, heç də böyük mütəfəkkirin ateist olması, din və dini dəyərlərə qarşı mübarizə aparması anlamına gətirib çıxarmır. Əksinə, Mirzə Cəlil dinin irəli sürdüyü yüksək əxlaqi keyfiyyətlərin mənimsənilməsinin, «Qurani-Kərim»in hökmərinin insanlara düzgün izah edilməsinin və s. yüksək əxlaqi dəyərlərə sahib olmanın tərəfdarı kimi çıxış edirdi. Bu barədə professor Y.Qarayev yazar:

«...Şübhəsiz C.Məmmədquluzadə özü də müsəlman idi və üstəlik, özü də molla (Molla Nəsrəddin) idi (Molla Pənah Vaqif, Molla Vəli Vidadi kimi). Lakin bu mollanın o molladan fərqi var idi: «Mən də mollayam, siz də molla, əmma mən müsəlman qardaşlara deyirəm: «Ey müsəlmanlar, gözünüüz açınız mənə baxınız», əmma siz mollalar deyirsiniz:» «Ey müsəlmanlar, gözünüüz yumunuz,

mənə baxınız». Xudayar bəy - saxta, əldəqayırmə, qondarma bəy olduğu kimi, telegrafçı Heydər ağa, «şair» Səməd Vahid, yaxud dilmancı Əli bəy saxta ziyahı olduğu kimi, Məmmədquluzadə ruhanının də saxtasını, mərsiyyəxanın lotusunu, dərvişin hoqqabazını, seyidin dələduzunu təsvir edirdi» (28, 351).

Məşhur şərqşünas-alim Əziz Şərif «Molla Nəsrəddin» jurnalının 50 illik yubileyi münasibətilə yazdığı məqaləsində qeyd etmişdir ki, «Molla Nəsrəddin» müsəlman fanatizminə və onun ilhamçıları olan insanlara qarşı mübarizə aparmışdır. Bundan başqa o, C.Məmmədquluzadədən başqa «ateist» damğası vurulmuş M.Ə.Sabir və Ə.Haqqverdiyevin də heç vaxt islam dininə qarşı çıxmadiqlarını qeyd etmişdir. Onun fikrincə, molla Nəsrəddinçilər dinin əsaslarını deyil, ruhaniləri və onların fəaliyyətini tənqid atəşinə tutmuşlar» (141, 27).

C.Məmmədquluzadənin bir sıra əsərlərində İslam ayinləri ilə bərabər islaməqədərki inam və etiqadlara, bu etiqadlarla bağlı mərasim və ayinlərin bədii-etnoqrafik təsvirlərinə rast gəlmək mümkündür. Zaman-zaman İslam dini inamları ilə qaynayıb-qarışmış islaməqədərki inamlar sisteminde müəllisin «müsəlla» mərasimi ilə bağlı qeydləri xüsusiilə diqqət çəkir. Burada uzunmüddəli quraqlıqlar zamanı insanların çəkdiyi əzab-əziyyət, təbiət və əcdad kultu ilə bağlı təsəvvürləri, həmçinin «müsəlla» mərasiminin digər məqamları haqqında məlumat da əldə etmək mümkün kündür. Xatırladaq ki, bu barədə Azərbaycan etnoqrafiyasında geniş elmi araşdırımlar aparıldıqından, bu haqda geniş bəhs etməyə lüzum görmürük və C.Məmmədquluzadənin fikirlərinin təhlili ilə kifayət-lənirik.

C.Məmmədquluzadə bütün məsələlərə olduğu kimi, buna da özünəməxsus şəkildə yanaşmış, «müsəlla» mərasimini insanların geridə qalmış təfəkkür tərzisi ilə əlaqədar olduğunu qeyd etmişdir. Bu zaman görkəmli ədibin Allah'a, dinə və dini etiqadlara münasibətinin mahiyyəti aydın şəkildə ortaya çıxır: «...Allah-təala bizi yox

yerdən xəlq edib və bizim borcumuzdur allaha ibadət etmək. Vəs-salam.

Amma gör biz neyləyirik: biz allaha deyirik ki, «biz sənə ibadət elədik, sən də biza yağış göndər ki, pambıqlarımızı suvaraq və pam-bığın sataq, pulunu qoyaq cibimizə. Yəni, biz istəyirik ibadətimizi Allaha sataq və əvəzində yağış alaq, yəni, əkinlərimizdən ötrü su alaq.

Dəxi, bu ibadət olmadı, bu oldu alış-veriş. ...İbadətin yağışa dəxli yoxdur. Dua etməklə nə yayda yağış yağar, nə qışda dolu yağar» (84).

Şübhəsiz ki, burada tənqid hədəfi din yox, dini hörmətdən və fəzilətdən salan insanlar, molla və vaizlərdir. Yaranmış vəziyyəti təbiət hadisələri haqqında primitiv düşüncə tərzinin təsadüf nəticəsində insanların arzu və istəkləri ilə üst-üstə düşməsi nəticəsi kimi qeyd edən C.Məmmədquluzadə daha sonra yazar: «Özgə millətlər ibadət vaxtında gedirlər ibadətə və əkinləri susuz qalandı zəhmətlər çəkib, sümük sindirib və tədbirlər görüb, ağla gəlməyən yerlərdən su çıxardıb əkinlərini suvarırlar. Amma bizlər? Bizlər Arazın və Kürün vücudu ilə yayda susuz qalırıq və həmin Avropa səyyahları bizim vilayətə gəlib bu işləri görəndə deyirlər: «biçarə müsəl-manlar! Belə olmaz.

... Ağdamda müsəllaya çıxanlardan iki nəfər kəndli istinin şid-dətdindən azarlayıb və vəfat edib» (84).

«Müsəlla» mərasimi ilə bağlı fikirlərə C.Məmmədquluzadənin bəzi nəşr əsərlərində və felyetonlarında da rast gəlmək mümkündür. Bu əsərlərin məzmunundan aydın olur ki, mövcud vəziyyət bir sırə hallarda keçirilən mərasimlərin təbiət hadisələri ilə üst-üstə düşməsi son nəticədə insanların ona inanmasına götərib çıxarılmışdır. Odur ki, C.Məmmədquluzadə firıldaqçı din xadimlərini ifşa etmək və kor-korana onların yedəyində gedən avam camaatı ayıltmaq istəyirdi:

«...Bəli, Cavanşir (burada Qarabağın Cavanşir qəzası nəzərdə

tutulur) müsəlmanları çıxırlar müsəllaya ki, xudaya-layəmut onlara yağış göndərsin. Bəli, elə ki, müsəlmanın mərasimi tamam olur, camaat görür ki, havanı qara bulud aldı. Bir yandan da göy başlayır guruldamağa, ildırım başlayır çaxmağa və camaat hələ səhradan evə qayıtmamış elə şiddətli dolu yağır ki, balaca uşaqlar az qalır ki, yumurta yekəlikdə dolu dənələrinin altında həlak olsunlar. Və nə qədər ki, zəmilərdə ayaq üstə sarılmış taxıl sünbülləri də var idi, onların hamisəsinin şoqərib dolu əzib torpağa qarışdırır.

Bu məqaləni yazmaqdan murad olur ki, allahın heyvanı heyvanlığı ilə başa düşdü ki, mən onu aldadıram. Amma Tərtər axundlarının vədə verdiyi yağış əvəzinə hər gün elə bir nagəhan dolu yağa, yenə Tərtər şələri başlarının noxtasının ucunu axundların əlindən dartıb almayıacaqlar» (123).

Lakin İslamin saflığı və təmizliyi uğrunda yorulmadan mübarizə aparan C.Məmmədquluzadə çoxlu sayda günah sahiblərinin əmələrindən əsil müsəlmanların da əziyyət çəkdiyini göstərməyə, molla və axundların isə bunun səbəbini camaata yanlış izah etdiyini sübut etməyə çalışırdı:

«...Əgər durub soruşasan ki, niyə bu qədər öz yaratığın aciz bəndələrinin çörəyini məhv-nabud edirsən və ac qoyursan və əgər so-ruşsan ki, göylərdə saxladığı yağış anbarlarının müfəkəcə suyundan niyə yer üzünə çılmırsan ki, onlar da sirab olsun, heyvanlar da sirab olsun və əgər sən bu taxilları bir neçə nəfər binamazın, ya komsomolun, ya üzüaçıq dərsə gedən islam qızlarının acığına yandırırsan, elədə bəs min, minlərlə mömin və dindar qırmızı saqqal hacı və kərbəlayılarının taxillərinin günahı nədir?» (123).

Məlumdur ki, görkəmli tədqiqatçılar təbiət hadisərinə və ci-simlərinə etiqadın insanların onlardan qorxması və baş vermə sə-bəblərini dərk edə bilməməsi səbəbindən yarandığını qeyd etmiş, zaman-zaman onların ilahiləşdirildiyini sübut etmişlər. C.Məmmədquluzadə də məsələyə təxminən eyni mövqedən yanaşmış və bütün həyat fəaliyyətini xalqın maariflənməsi istiqamətində qur-

muşdur. Bu barədə müəllisin başqa bir felyetonundan oxuyuruq: «...Zira balaca uşaq gözünü açan kimi göyün guruldamağını eşidib, qorxmağa və ağlamağa başlayır. Bu özü dindir, zira dinin əsil mənəsi ətrafdakı təbiətdən qorxmaqdır» (35, 434).

Yaxud, «...Vəxti ki, insan vəhşi halında idi, özündən qüvvətli və heybətli heyvanlara səcdə edib onları allah bilirdi. Zaman ki, haman heyvanları əqlin zoru ilə özünə tabe etdi, başladı bir qeyri allah axtarmağa və əvvəl vaxtlarda kökəblərə (ulduzlara) diqqət edib yəqin etdi ki, allah gərək onlardan olsun» (66). Bu zaman biz C.Məmmədquluzadəni təkcə qüdrətli yazılıçı kimi deyil, təbiət elmlərinin mahir bilicisi kimi də görürük.

C.Məmmədquluzadə yaradıcılığında «Müsəlla» ilə bərabər, insanların ay, günəş, ulduzlar və s. təbiət cisimləri ilə bağlı ibtidai dünyagörüşünün təzahürlərinə də rast gəlmək mümkündür. Felyetonlarının birində müəllif yazar: «...Məlumdur ki, cəməati-müslümün arasında hər dəfə təzə ayı görən bir müəyyən şeyə baxa. Və bu da on iki ayın hər biri üçün ayrı-ayrı şeylərdir: məsələn, məhərrəm ayını təzə görən gərək qızılı baxa, səfər ayını görən aynaya baxa, rəbiül-əvvəl ayını görən suya baxa, o biri rəbi görən qoyuna baxa... və axıra tək hər şey üçün bir şeyə baxmaq müəyyən olunubdur.

...Rəmazanül-mübarəkin hilalını görməyin böyük fəziləti var. İmam Cəfəri-Sadiqdən bu barədə rəvayət olunubdur ki, hər kəs rəmazan ayının hilalını səbanın axır axşamı görə və bu duanı axıradək oxuya: Rəbi-vərəbbük-əllah rəbbül-aləmin...» (35, 48).

C.Məmmədquluzadənin əsərlərində gün və ay tutulmaları, insanların bu təbiət hadisələri ilə bağlı etiqadları da əksini tapmışdır. Ədibin «Bekkerin səyahətnaməsi» silsiləsindən olan «Meşədə gördüklərim» felyetonunda ay və gün tutulmaları zamanı Bakı sahilərinin həyata keçirdiyi magik ayinlər və profilaktik tədbirlər ince yumorla orjinal bir formada qələmə alınmışdır.

Felyetonda diqqəti cəlb edən başqa bir mühüm cəhət müəllifin

Bakının gündəlik həyatını, insanların məişətini, həmçinin etnik-siyasi mənzərəsini əks etdirməsidir. Aşağıdakı epizod bu baxımdan xüsusi maraq kəsb edir:

«...Yanvarın 16-da gəlib çıxdım Bakıya. ...Gördüm ki, partapart düşdü. Qapıya çıxdım gördüm ki, adamlar qaçışırlar və evlərin qapı-pəncərələri bağlanır. Başımı yuxarı qaldırıb gördüm ki, hər evin damının üstündə bir neçə əlitapançalı durub atır.

Mən bu işlərə çox təəccüb eləmədim; çünkü eşitmışdım ki, Bakı vilayətində hərdən bir dəstə davası düşər, hərdənbir müsəlman davası düşər, hərdənbir də bikarlılıq davası düşər...

Lakin məlum olur ki, bunların heç biri deyilmiş. Tüfəng və tapança atanlar sadəcə ayı «tutmuş» cin və şeyatınları qorxuzurmuşlar. Müəllif qeyd etdiyi kimi, «qəribəsi budur ki, bir az keçdi, hava başıdı işıqlanmağa və ay təmamən görsəndi...» (86).

C.Məmmədquluzadə bir müsəlman olaraq İslam dininin əsaslarını, müxtəlif dini ayinləri, islamiyyətdə əsas ibadət forması olan namazın növlərini, şəriətin ehkamlarını, məzhəb ayrılıqlarını çox dərindən öyrənmişdi. Görkəmli ədəbiyyatşunas F.Hüseynovun qeyd etdiyi kimi, «bu məsələlərdə nəinki adı bir molla, hətta əlləmə müctəhid də onu çasdırı bilməzdi. Bu da təsadüfi deyil, yenə onun tərbiyəsi ilə, keçdiyi həyat yolu ilə bağlıdır» (23, 11).

Məsələn, müəllifin «Mən çox qorxuram bir vaxt ola ki, din əldən gedə. Və buna neçə dəlillərim var» sözləri ilə başlanan felyetonunda dini və dini mərasimləri alverə, hoqqabazlığa çevirən din xadimlərini kəskin tənqid atəsinə tutmuşdur: «...Gəl gedək Xoy şəhərindəki məscidə. Biçarə qardaşlarımız bir əldə süfrə və bir əlində palçıqlı başmaqları, süfrəni məsciddə yerə döşəyib, başlayırlar küftə yeməyə. Cığ-vığ, arvad-uşaq, şəbih, mərsiyyə, pişmiş noxud, yer almazı, göz-qas, göz yaşı, baş yarmaq və balaca uşaqların ayaq altında əzilməyi!..

Bu nədir?

Bu ibadətdir.

Pəh, pəh, pəh, pəh! Ay din alan! Ay yaponlar, hardasınız, gəlin, gəlin, gəlin başınızı yarın!» (68).

Dini təəssübkeşlik, müsəlmanların avamlığı və nadanlığı C.Məmmədquluzadənin aşağıdakı fikirlərində daha qabarlıq təqdim olunur:

«Yazılıq müsəlmanlar!

Bütün yer üzündə heç bir məmləkət, heç bir tayfa mənim xəyalıma gəlmir ki, orada bir ruhani, ya bir adam çıxa minbərə və ağılnı gələni deyə və camaat da gözlərini yumub və ağzını açıb göyə tərəf deyə: Bəli, bəli belədir, qurbanın olum.

Biçarə müsəlmanlar!

...Axırda gələcəksiniz mənim sözümə, mən bir neçə ay bundan qabaq demişəm ki, mollaların hamısına bel bağlamayın; mən demişəm ki, onların içində həqiqi molla çox azdır; mən sizə demişəm ki, özünüz dərs oxuyunuz, uşaqlarınızı oxudunuz və görünüz ki, dünyada nə var nə yox. Demişəm ki, yalançı mollaların sözünə aldanmayınız» (78).

Lakin çox təəssüflər olsun ki, mənəvi dəyərlərimizə qayıtdığımız indiki bir dövrədə «C.Məmmədquluzadə və mullanəsrəddinçilər az qala ateizmdə günahlandırılır. Belə ki, sovet «köynəyindən» çıxmış bir çox tədqiqatçılar hələ də C.Məmmədquluzadə və M.Ə.Sabir haqqında yazılmış yazıların ideoloji təsirində qurtula bilməmişlər. Halbuki, C.Məmmədquluzadə başda olmaqla mullanəsrəddinçilər İslami «Ölülər»dəki Şeyx Nəsrullah kimi «İsfahan lotuları»dan, fanatizmin yalançı təbliğatçılarından, dini təriqatçılarından və başqa larından qoruyurdular. Bu, C.Məmmədquluzadənin əsərlərindən çox aydın görünür və burada əlavə heç bir izahata ehtiyac yoxdur» (137, 48).

Digər tərəfdən də məlumdur ki, C.Məmmədquluzadə özü dindar ailəsində anadan olmuş və qəlbən Allaha inanmışdır. Onun «Xati- ratum»da dediyi «Gözümü ömrümüzdə birinci dəfə açan kimi dünyani qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır:

«Allahu əkbər! Allahu əkbər! Həmin sədə qonşuluqda müəzzzinin (azan verənin) azanıdır. Və sonralar elə adət eləmişdim ki, bu iki kəlmədən sonra azanımız Molla Kərim bu sözləri də deyir: «Əş-hədü-ən-lailləh-illəh!...» (40, 3).

C.Məmmədquluzadə dinin ictimai ədalətsizliyə, həyatın bütün əzab və əziyyətlərinə dözməyə, səbr etməyə çağırın tələblərinə kinnaya ilə «ey mənim əziz və mömün qardaşım, səbr et və bunu gecə gündüz yadında saxla ki, dünyanın cəmi müsibətlərinin tək birçə çarəsi səbr etməkdir» deyirdi. Bu sözləri deməklə isə o, əslində islam dininin ehkamlarına inanaraq, şər qüvvələrə müqavimət göstərmək və öz həyatını yaxşılaşdırmaq uğrunda mübarizə aparmaq əvəzinə, əl-qolunu yanına salaraq hadisələrin gedişinə qul olan və ondan mərhəmət gözləyən adamlara gülür və bu mənalı gülüşü ilə onları nadanlıqdan qurtulmağa çağırır, «olacağa çarə yoxdur, qoy nə olacaq olsun» adlı uydurma tezisin yalan olduğunu sübut etməyə çalışırı.

Tərkidünyalıq, bu dünyadan əl çəkib, mücərrəd ideyaların təsiri altında yaşamaq, xoşbətlik, səadət və tərəqqi uğrunda mübarizədən əl çəkmək və s. bu kimi mənfi hallar da C.Məmmədquluzadə qələminin hədəfindən yayılmırı:

«Bizə dünya lazım deyil, bizə axırət lazımdır. O adamlar ki bizi tərəqqiya, mədəniyyətə, yəni dünya tərəfə çəkir, onlar müsəlman deyillər, əgər müsəlman olsalar bilərlər ki, müsəlmana behişt lazımdır. ...Huri qılman lazımdır, nədir beş günlük dünya, qoy ona avropalılar sahib olsun, ağa olsun, hakim olsun. Müxtəsər dünya ilə axırət bir-birinə ziddir, onu istəyən gərək bundan keçə, bunu istəyən gərək ondan keçsin... Qoy əcnəbilər gəlsin, vətənimizə sahib olsunlar, bura bizim vətənimiz deyil, bizim vətənimiz axırətdir ki, orada əcnəbilərin yolu yoxdur» (102).

Artıq qeyd olunduğu kimi, bunları yazarkən C.Məmmədquluzadə İslam dininə və onun qanunlarına qarşı çıxmırı. O, xalqı cəhalətdə saxlayan, onu soyub talayan, aldadən, islam pərdəsi al-

tında yüz oyundan çıxan riyakar mollaları, falçıları, cadugərləri və s. şiddetli tənqid ataşinə tuturdu: «...Əvvəlan, mən molla ola-ola müsəlman qardaşlarımı vəz edən vaxt deyirəm: bir Allaha sitayış edin, bir də peyğəmbərlərə, imamlara itaət edin. Amma siz deyirsiniz: Allaha da sitayış edin, peyğəmbərə də, imamlara da, mollalara da, dərvişlərə də, ilan oynadanlara da, fala baxan, tas quran, dua yanan, cadukun, həmzad, əcinnə, kəlilə, dimnə, şeytan, div, mərrix, sərrix, tərrix, amax, satan, kiflə qurdu, mığmıq, mozalan-bunların cümləsinə sitayış edin» (63).

«Məscid» felyetonunda molla və axundların ibadət adı altında camaati məscidlərə toplayıb, beynlərini zəhərləməsi, onlara tərkidünyalıq ideyalarını aşılaması, azadlıq, işqli həyat, yaxşı gələcək uğrunda fəaliyyətdən çəkindirməyə çalışmaları ifşa olunur: «Mən deyirəm məscid Allah evidir, orada allaha ibadət etməkdən savayı dəxi özgə əhvalat yaramaz. Amma sən məscidin havasını üfunət-ləşdirirsən, mən burnumu tutub qaçıram.

...Mən deyirəm ki, məscid Allah evidir, burada yaraşar ki, fəzi-lətlə və həqiqi alımlarımız hərdənbir camaati yığıb, millətdən, insaniyyətdən, dindən və dünyadan bir para nafe (faydalı) moizələr edələr. Amma sən İranın bikar əmmaməlilərini və ac seyidlərini çıxardırsan minbərə, onlar da məsciddə avamdan savayı bir qanan adam görməyib başlayırlar «Bəhrül məsatıl» kitabından imamlar və peyğəmbərlər barədə elə mövhumat söyləməyə ki, iyrənib durub çıxıram çölə. Onunçun də mən məscidə getmirəm» (107).

Müəllifin başqa bir felyetonunda isə elə həmin din xadimləri tərəfindən İslam dəyərlərinə bir başqa münasibətin şahidi oluruq. Felyetonun məzmunundan aydın olur ki, həmin münasibət o qədər də ürəkaçan deyil. «Bizim məscidlərə cəm olanlara diqqət yetirsək görərik ki, məscidə gələnlər ancaq fəhlə, hammal, kankan, dilənci, dəllək, pinəci, nalbənd, çərçi və xırda-xuruş alverçilər, baqqallar, kərbəlayı və məşədilər və kasib hacılardır. Əgər əcnəbi millətin bininin yolu bizim məscidlərə düşsə, elə yəqin edər ki, müsəlman

içində bir dənə də rəğbətli, dövlətli, səliqəli, təmiz və nəcib adam, bir dənə də xan, bəy, qulluqçu, oxumuş və sahibmənsəb yoxdur; yəqin edər ki, bizim müsəlman camaati ibarətdir məhz cırıq-mırıq, ac və kasib fəhlə-fühlədən, avam məşədi və kərbəlayılardan... Niya xan və bəylərimiz, oxumuş və sahibmənsəblərimiz məsciddən qaçırlar?» (67).

Bu suala cavab axtaran müəllif qeyd edir ki, bunun ən başlıca səbəblərindən biri məscidlərdə mollaların oxuduqları moizələrdir. O moizələr ki, insanları dinə, dini dəyərlərə hörmətə cəlb etmək əvəzinə, daha da uzaqlaşdırır və bir çox hallarda hətta ikrah hissələri oyadır.

Məlum olduğu kimi, C.Məmmədquluzadə 1921-ci ildə Təbrizə köçür və «Molla Nəsrəddin» jurnalının nəşrini burada davam etdirir. Məqsəd həm Şeyx Məhəmməd Xiyabaninin qurduğu demokratik cumhuriyyətə dəstək nümayiş etdirmək, həm də buradakı iyrənc sosial və mənəvi mühitə, oradakı dinbir və dilbir qardaşlarımıza maariflənmək də kömək etmək idi.

Yeri gəlmışkən qeyd edək ki, hələ 1905-1911-ci illərdə Səttərxanın rəhbərliyi altında başlanmış inqilabi hərakatda da «Molla Nəsrəddin»in böyük rolü olmuşdu. Onun səhifələrində işıq üzü görmüş, demokratik üsul-idarəni təqdir edən, maarifə və təhsilə çağırılan yazıları İran həyatında, bu ölkə əhalisinin ayrı-ayrı sosial qrupları və təbəqələri arasında böyük rezonansa səbəb olmuşdu. Təbii ki, sadə insanlar, yoxsul kütə «Molla Nəsrəddin»in İran eybəcərliklərini tənqid ataşinə tutan yazılarından bəhrələnərək maariflənir, xanlar, bəylər, ruhanilər və digər istismarçı təbəqələr isə hiddətlənir və qorxuya düşürdülər.

Bəzi din xadimlərinin qüvvətli təsiri altında iranlılar cəhalət və ətalət bataqlığına qərq olmuşdular. Şeyx Nəsrullah, Şeyx Əhməd, Molla Fəzləli və Mirzə Cəlil əsərlərinin digər personajları məhz İranın «molla zavodu»ndan çıxmış mənəviyyatca sıkəst adamlar, dini təhrif edən peşəkar firildaqçılardır. Yalan, zorakılıq, şantaj bu

adamları birləşdirən yeganə ümumi cəhətdir.

Məsələn, «Xanın təsbehi» hekayəsinin «qəhrəmanı» Nəzərəli xan çox sadə üsulla - təsbehi ilə xalqa divan tutur. Bundan başqa Nəzərəli xan təsbehin köməyi ilə xalqın malını əlindən alır və hətta insanların namusuna toxunmaqdan belə çəkinmir. Onun qoca vəziri təsbehin xofu, Nəzərəli xanın qorxunc nüfuzu ilə istədiyi arvadı siğə edir. Məsələn o, həmin təsbehi Pərinin qapısına gətirib uca səslə deyir: «...Yaxşı bax bu təsbehə. Bu haman təsbehdir ki, iki il bundan qabaq xanın fərmayışinə ağ olan dəyirmançı Mehdini bax, haman qayadan dərəyə elə tulladı ki, uşaqları heç ölüsünü də tapmadılar. Bu haman təsbehdir ki, Orucəlinin evini yandırdı, uşaqlarını çölə dağıtdı. Açı gözlərini, gör haman təsbehdir, ya yox!» (37, 433-437).

Bu epizodda «ədib yenə də diqqəti əsas məsələ üzərinə yönəldir. Yenə də xanların zülmünü yada salır, rəyyətin qanını soran, ətini şışa çəkən nadan, müstəbid xanların, dərəbəylərin özbaşınlıq və qudurğanlığına rəvac verən hakim ictimai quruluşa nifroti gücləndirir (22, 104).

Qeyd edək ki, C.Məmmədquluzadə din və dini təhrif edən din xadimləri haqqında yazdığı fikirlərə görə həmişə təqib olunmuş, həyatı təhlükə altında qalmışdır. Bununla bağlı əmmaməlilər tərəfindən dəfələrlə fitvalar verilmiş, ölüm hökmü kəsilmişdir. Büyük ədibin həyat yoldaşı Həmidə xanım Məmmədquluzadə xatirələrində yazar: «Bir dəfə «Molla Nəsrəddin» jurnalında «saxsey-vaxsey» adətini tənqid edən bir karikatura buraxılmışdı. Bu karikatura müsəlmanların, xüsusən Hindarax kəndi camaatının dini təşəxxüslərinə bərk toxunmuşdu. İnanılmış adamlar mənə xəbər verdilər ki, hindarxlılar məsciddə and işib Mirzə Cəlili öldürməyi qərara alıblar. Adətən Mirzə Cəlil həmişə Yevlaxa Hindarxdan və quldur-qacaq yuvası Sultanbud meşələrindən keçib gedərdi...» (52, 44). 1908-ci ildə «Molla Nəsrəddin» jurnalında (20 yanvar, № 3) müctəhidləri tənqid edən karikatura buraxıldığı üçün Təbriz ruhaniləri

də fitva vermişdilər ki, Mirzə Cəlili öldürən adam cənnətə gedəcəkdir (52, 98).

Lakin, C.Məmmədquluzadə və naşiri olduğu «Molla Nəsrəddin» susmurdu, mübarizəsini dayandırmırdı. Çünkü xanlar və bəylər, şahlar və sultanlar, mövhumatçılar ona lənətlər oxuyurdusa, xalqın ən qabaqcıl adamları ona yardım edir, ona tərəf durur, onu qara qüvvələrdən müdafiə edirdilər (16).

Bir vacib cəhəti də vurgulamaq yerinə düşər. Din xadimlərinin, firildaqçı molla və axundların, xalqa divan tutan, onların malını və pulunu talan edən bəy və xanların, həmçinin o zamankı Azərbaycan cəmiyyətinin eybərcərliklərinin ifşası zamanı C.Məmmədquluzadə atalar sözü və məsəllərdən, habelə folklorun digər janrlarından məharətlə istifadə edir, onlara yeni mənə və məzmun verməklə tənqid yazlarının bədii cəhətdən qüvvətlənməsinə nail olurdu. Bu silsilədən olan bir neçə atalar məsələni təqdim edirik:

«Atı atın yanında bağlayan, xan görüb deyər: birini də mənə bağışla».

«Ata və arvada etibar etmə, hər ikisini qat tövləyə qapısını bağla».

«Adamın ölümü bikarın bayramıdır».

«Aclıdan kimsə ölməz, qələt eləyir, çörək vermə».

«Axşamın işini sabaha qoy, sabahın işini axşama, Adam yata-yata alım olar».

«Ölmə eşşəyim, ölmə, yaz gələr, hürriyyət bitər».

«At ilə at boğuşar, hökumətin işi rast gələr».

«Eşşəyə gücü çatmir, müsəlmani tapdalayıր» və s.

Göstərilən nümunələrdə o zamankı Azərbaycan cəmiyyətinin xüsusiyyətləri, insanların həyat və məişətinin ayrı-ayrı məqamları, sosial və iqtisadi şərait, müxtəlif sosial qruplar arasındaki münasibətlər aydın görünür. Bu, C.Məmmədquluzadənin Azərbaycan mətbuatına gətirdiyi ən mühüm yeniliklərdən idi.

Büyük ədibin dinə həsr olunmuş əsərlərindən, məqalə və felye-

tonlarından məlum olur ki, o, dinin saflığı, təmizliyi uğrunda yorulmadan mübarizə aparmış, mənəvi dəyərləri hörmətdən və nüfuzdan salan, şəriət müddəələrini öz şəxsi maraq və mənafeləri üçün istifadə edən insanları amansızcasına qamçılamışdır. Bu da bir daha C.Məmmədquluzadənin ateist deyil, mömün və pak allah adamı olması anlamına gətirib çıxarır.

C.Məmmədquluzadənin dini baxışları onun dini mərasim və bayramlara münasibətində də aydın görünür. Bu zaman o, avamlığı, İslamin ayrı-ayrı mərasimləri zamanı icra edilən hərəkətləri kəskin təqid edərək, xalqı maariflənməyə çağırırdı. Dahi yazıçı xüsusilə Aşura mərasimi zamanı baş yarmağın, qan tökməyin əleyhinə çıxır, bunun insanlığa yaraşmayan bir hərəkət olduğunu qeyd edirdi. Təsadüfi deyil ki, bir çox müəlliflər hələ ateizmin tügəyan etdiyi sövət dövründə bu faktı etiraf etmiş və həmin etirafa görə də təqiblərə məruz qalmışdır.

Digər tərəfdən də nəzərə almaq lazımdır ki, C.Məmmədquluzadə elə bir ictimai-siyasi mühütdə yaşayırı ki, hər şeyi açıq və birbaşa demək mümkün deyildi. Bu cür mövqə onun həyatını təhlükə altına qoymaqla bərabər, yazdığı əsərlərin də işıq üzü görməməsinə gətirib çıxarırdı. Odur ki, çox məsələləri incə yumorla, lazımlı gəldikdikdə şiddətli satira gülüşü ilə, üstüortülü və dolayısı ilə çatdırmaq lazım gəldi.

Bu cəhəti C.Məmmədquluzadənin bütün əsərlərinin süjet xəttində izləmək mümkündür. Məsələn, «Necə qan ağlamasıñ daş, bu gün, Qırxılır gör neçə min baş, bu gün» felyetonundan oxuyuruq: «Bəli, başlar başlayıblar qırılmağa. Dəllək dükanlarında macal yoxdur. Aşura günü iki yüz yetmiş milyon baş yarılacaq...

Aşura işlərimiz avropalıların nəzərində elə bir qəribə və əhəmiyyətli əhvalatdır ki, bu barədə onlar indiyədək neçə cilid kitablar yaziylar.

...Bu qism səyyahların biri dünən gəlməşdi idarəmizə. Bu cənab Lissabon şəhərində bir cəmiyyətin üzvüdür. Onun bu il Qafqaza

gelməyindən qəsdi üç mətləb öyrənməkdir.

Əvvəlan: əger baş yarmaq şərən lazımdır, nə səbəbə başlarını yanaların içində indiyədək birçə emmaməli molla görsənməyib?

İkincisi: həmişə vaxtlarını qumar və çaxır məclislərində keçirən müsəlman «intelligentləri» qəsd ilə aşura günü dəstə qabağına düşüb nə üçün baş yaranların qanlarını dəsmalları ilə silirlər?

Və üçüncüsü; səbəb nədir ki, baş yaranların hamısı ibarətdir məhz gədə-güdələrdən, baqqallardan və çapqallardan; bunların içində bir nəfər də maarif əhli görsənmir?» (91).

Bu suallara cavab axtarmağa ehtiyac yoxdur. Çünkü İslami hörmətdən və qiymətdən salan məhz din pərdəsi altında gizlənmiş əmmaməlilər, «intelligentlər» və başqa kateqoriyadan olan insanlardır.

C.Məmmədquluzadənin fikrincə, küçələri bambılı kimi atılıb düşə-düşə dolanmaq, öz əli ilə öz başını-gözünü qana boyamaq nəinki avamlıq, vəhşilik, bəlkə dəlilikdən də dəlilikdir. Lakin yazıçı bu fikirlərile əslində Aşura mərasiminin özünə qarşı yox, mərasim vaxtı icra edilən bəzi qeyri-insani hərəkətlərə qarşı çıxırı. Təsadüfi deyil ki, hazırda, yəni Azərbaycan öz müstəqilliyini əldə etməsindən, insanların vicdan və dini etiqad azadlığının bərqərar edilməsindən sonra Aşura mərasimi kortəbi, lüzumsuz hərəkətlərə deyil, qanköçürmə məntəqələrində qana ehtiyacı olan xəstələr üçün mütəşəkkil qanvermə və yoxsullara müxtəlif maddi yardım kampaniya-ları ilə müşaiyət olunur.

Aşura gündündə baş verən hərəkətləri millətin tərəqqisinə manə olan bir amil kimi qiymətləndirən C.Məmmədquluzadə göstərirdi ki, başqa millətlər öz başlarını işlətmək, gecə-gündüz çalışmaq nəticəsində təbiət, kimya, təbabət, mexanika, elektrik və s. bilik sahələrində insan əqlini heyran qoyan böyük kəşflərlə məşğuldurlar. ... Müsəlmanlar, xüsusən də fəhlə və kəndlilər isə öz əlləri ilə başlarını yararaq, özlərini ehtiyacında və müalicəyə möhtac qoymaqdan əlavə, vəhi hərəkətləri ilə xariciləri təəccübədə qoyurlar» (78).

Aşura mərasimi ilə bağlı C.Məmmədquluzadənin təqidi qeyd-

lərinə onun digər əsərlərində də rast gəlmək olur. Məsələn, «Məhərrəm ayı yetişdi. Məscidlər yavaş-yavaş dolacaq, sinələrin düymələri açılacaq, papaqlar başlardan götürüləcək, bitlər hərəkətə gələcək, keçəllərə hava dəyəcək, arvadlar töküləcəklər, küçə və məscidə uşaqlar doluşacaqlar qəndab teştinin ətrafına və ağlayıb qəndab istəyəcəklər. Məscid müdirləri keçəl başlarını yarandan sonra çirkli əlləri ilə stekanı uzadacaqlar qəndabin içini və doldurub verəcəklər uşaqlara. Uşaq da başını teştin içini tutub qəndabin yarısını içəcək, yarısını da ağızından qaytarıb tökcək yenə təştin içini. Bu heyildə xəbər gələcək ki, «də, çəkil, dəstə gol!»

Qabaqda bir şəxs - ağ köynək, bir əlində xəncər, bir əlində də kağız oxuya-oxuya gəlir. Bunun dalınca bir dəstə - ağ köynək, əllərində xəncər, sinələri açıq, oxuya-oxuya sinə vururlar...» (100).

Kimdir onlar? Onlar kimin üçün və nədən ötrü ağlayırlar? C.Məmmədquluzadə bu sualları belə cavablandırır: «Qabaqda gedən və sinəzən oxuyan şəksi mən tanıyorum. Bunun adı Məşədi Səfər Quludur. İki il bundan qabaq bu adam bəzzaz Hacı əlinin dükanından iki top çit oğurlamışdı və «mirovoy sudya» (mülkü məhkəmə) buna ay yarım dustaq kəsmişdi.

Məşədi Səfər Qulunun dəstəsində olan adamları da tanıyorum: bunlardan biri Kərbələyi Heydərdir ki, bir neçə ay bundan əvvəl öz dostu Kərbələyi Cəfərin doqquz yaşında oğlu Zeynalı xəlvət bir yerə bihörmət eləmək istəmişdi. Allah rast salmışdı ki, gəlib uşağı namərdin əlindən xilas eləmişdilər.

Dəstədə olan adamlardan biri Miri Qasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. İl yarım dustaq olandan sonra qurtarıb gəldi və başladı evlərdə mərsiyo oxumağa.

Xülasə, bu dəstədə bir müsəlman görmürəm ki, ondan bir hamzadılıq və xəyanət baş verməmiş ola...» (100).

Göründüyü kimi, özlərini din yolunda, iman yolunda mücahid kimi göstərmək istəyən bu adamların hər biri, əslində dinə və dinin

hökmlərinə qarşı çıxanlardır. C.Məmmədquluzadə də məhz həmin insanları tənqid edib, İslamin saflığını, dinin, şəriətin adət-ənənələrini qorumağa çalışırı. Onun fikrincə, burada ağlayıb göz yaşı tökənlərin də heç biri ağlamaqlarının və özlərinə qəsd etməklərinin səbəbini anlamır: «İndi hər kəs məndən soruşa ki, «Niyə ağlaysan?»» cavab verərəm ki, «ağlamağımın səbəbi budur ki, belə insanların içində yaşamağa məcbur oluram və bir çarəm də yoxdur».

Başqalarından soruştan, deyəcəklər ki, «biz ağlayırıq ona görə ki, dünyada hər millətin içində quldur səhbəti düşəndə - Qafqaz müsəlmanları yada düşür,

Biz buna ağlayırıq ki, dosta və qardaşa xəyanət etməkdə, hamzadılıqda, namərdilikdə və anamızın əmcəklərini kəsməkdə biz Qafqaz müsəlmanları dünya və aləmə dərs verə bilərik...» (104).

Müəllif Aşura mərasimində bir ay qalmış müsəlman fanatların onu keçirməyə hazırladıqlarını, bu münasibətlə zəncir qayırtıldıqlarını, xəncər itilətdiklərini, şəbiə dəstələri icarəyə götürmələrini, ağ köynəklərinin qanını silmək üçün dəsmallar hazırladıqlarını qeyd edirdi. O, baş yarlb, qan tökən və bununla əcnəbiləri özünə güldürən nadanları tanıtmaqla yanaşı, xalqı mövhumatdan ayırib, azadlıq savaşına səsləyirdi. «Ax, unudulmuş vətən, ax yaziq vətən» - deyən, vətən, millət, ana dili həsrətini inqilab günlərində yenidən ədəbiyyata gətirən Mirzə Cəlil ana, vətən, doğma yurd-yuva ətrafında milli birlik ideyasını bütün kəskinliyi ilə qarşıya qoyurdu.

Müsəlmanların sosial vəziyyətinin ağırlığının səbəbləri haqqında düşünən C.Məmmədquluzadə sonda belə bir qənaətə gəlir ki, müsəlmanların kasıbçılığının başlıca səbəbi onların külli miqdarda pul xərcleyib, ziyanətə getmələridir. Halbuki, həmin pulların çox az bir hissəsinə elə yaşadıqları kənddə də çoxlu sayda savab işlər görəmək olar. Çünkü İslam dini buyurur ki, Kərbəla və Məkkə ziyarətlərinin fəzilətlərini başqa bir xeyrxiyə əməllə də əvəzləmək mümkün dır. Digər tərəfdən də, istər «Qurani-Kərim»də, istərsə də digər dini hökmlərdə Məkkəyə, Kərbəlayə mütləq deyil, imkan da-

xılındə getmək nəzərdə tutulur.

C.Məmmədquluzadənin satira qələminin hədəflərindən biri də İslamin Orucluq mərasimi ilə bağlı idi. Daha dəqiq desək, bu mərasimi təhrif edib, onun şərtlərinə düzgün əməl etməyən, savab əvəzinə Allah yanında günaha batan nadan, avam kütłə və onları düşünülməmiş əməllərə sürükləyən molla və axundlar tez-tez ədibin kinayəli gülüş obyektinə çəvrilirdi.

C.Məmmədquluzadə Orucluq ayında üzdə özlərini ibadət edənlər kimi göstərənlərin batında çirkli və günah əməllərlə məşğul olduqlarını görür və tənqid atəşinə tuturdu: «...Bir ay rəməzanı mömün müsəlmanlar səhərdən-axşamadək kefli kimi dolanırlar. Hələ papiros və qəlyana adət eləyənləri heç dindirmək olmaz. O qədər fohş ki, rəməzan ayında müsəlmanın ağızından çıxır, qeyri on bir ayın ərzində çıxmır:

- Adə, haramzada, məni orucağız çox dindirmə, vallah, tərəzinin daşını vuraram, başın dağları!...

Bunların hamısına müsəlmanlar içində deyirlər «ibadət»

Hələ bir iş də var. Söz yox ki, oruluğun ümdə mənəsi budur ki, müsəlmanlar ac qalmağa adət eləsinlər və acları hərdənbir yadla-rlıma salsınlar və aclara ianə etsinlər.

Çox gözəl.

Amma bizim gördüklərimiz və eşitdiklərimizdən bunu təcrübə eləmək olar ki, mömün müsəlmanın yadınaaclar həmişə düşə bilər, bircə rəməzan ayından savayı; çünki rəməzan ayında günorta azanı deyiləndən axşam azanımadək mömün müsəlmanın yadına düşən şəyər məhz fisincən, badımcan və xanımcandır.

Dəxi özgə şey yada düşməz...» (100).

Müəllif elə bu felyetonda Orucluq bayramını az qala «neyib-içmək bayramı» kimi qeyd edildiyini vurgulayaraq, bunun ibadətə heç bir aidiyyatı olmadığını qeyd edir: «Müsəlmanlar bərk tədarük-dədir... Yad adam elə xəyal eləyə bilər ki, bəlkə qabaqda toy-bayram gəlir. Elə toy-bayram tədarükünə də çox oxşayır. Amma biz

bilirik ki, toy-bayram yoxdur; bunlar hamısı rəməzan tədarüküdür.

Əgər durub yaxşı hesab eləsək və çotkaya salıb tərəziyə vursaq, görərik ki, müsəlmanlar on bir ayın müddətində yeyib-içməyə xərc-lədiklərindən çox artıq bircə rəməzan ayında yeyib-içməyə xərcləyirlər. O qədər ləziz xörəklər ki, bircə rəməzan ayında ortalığa gəlir, qeyri on bir ayın ərzində gəlmir. Yəqin demək olar ki, rəməzan ayı müsəlmanlardan ötrü yemək ayıdır, qonaqlıq ayıdır, toy-bayram ayıdır.

...Axşam azanı deyilən kimi, mömün müsəlman bilmir ki, nəyə əl uzatsın; çaymı içsin, firnimi yesin, halvadanmı dadsın, dolmamı yesin, qovun-qarpızmı götürsün, qəndab içsin, yainki plovu gözləsin. Plovun da ətri evi bürüyüb; qazanın qazmağını zaranq-zaranq ilə qopardırlar.

Xülasə kefdi ki, gəl görəsən.

Bunların hamısına müsəlmanlar içində deyirlər «ibadət»» (90).

Göründüyü kimi, burada C.Məmmədquluzadə yemək-içmək xatırınə oruc tutmağı, müsəlmançılığın ən müqəddəs mərasimlərindən birini toy-bayram kimi keçirməyi təəssüf hissi ilə qeyd edir:

«...Sən əgər həqq, həqqamiyyət axtarırsan, bəs nə səbəbə bu bayram günlərində qarınqululuqdan başqa özgə bir savab işlərlə məşğul olmursan? Nə səbəbə süfrə başına əyləşib ləzzətli yeyib-içmək əvəzinə, əlsiz ayaqsızları yada salmırсан, onların hər bir rast gələnini doyuzdururmursan, xeyir işlərdə özünü kənar saxlayırsan... Söz yox ki, pasxa-masxa, qurban-murban bir bəhanədir, yoxsa sən əgər doğrudan da allah sevənsən, dəxi bu qədər yeyib-içməyi allah məhəbbətinə nə dəxli?» (35, 408-409).

C.Məmmədquluzadə «müsəlmanlıq» adı altında bir çox insanların Ramazan ayındaki qara əməllərini «Məşrubət» felyetonunda daha qabarlıq diqqətə çatdırır. Felyetonda yazılır:

«Dünən bir nəfərdən eştidim ki, erməni şərabçıları rəməzan ayına biqərar müntəzirdirlər. Səbəbin soruşdum, cavab verdi ki:

- Rəməzan gecələri arağın və caxırın müştərisi çoxalır.

Mən təccüb elədim və rəfiqim and içdi ki, müsəlmanlar orucluq gecələri qeyri vaxtlardan artıq şərab içirlər. Bu belə.

Şəriətimiz məşrubatı haram buyurub, amma and olsun allaha ki, müsəlmanlar qeyri millətlərdən də artıq içib keflənmək dərdinə mübtəladırlar. Belə olan surətdə biz, demək şəriətə də baxmırıq. Bu da belə.

...Bizdə dəxi utanmaq qabiliyyəti qalmayıb. Adam adama deyir: «Əgər Allahdan utanmırsan, barı bəndədən utan!». Əgər şəriətdən utanmırsan, barı xəçpərəstlərdən həya elə! Əgər xəçpərəstlərdən utanmırsan, barı büdpərəstlərdən utan! Yoxsa sən gündüzlər oruc tutub, gecələr pulunu çaxırsatanlara xərləyəcəksən, yoxsa adını müsəman və insan qoya-qoya əziz vaxtını və bədənini araq və çaxır zəhərlilə zay edəcəksən, o vədə sən həm allah yanında məsulsan, həm əhli-əyalın yanında xəcilsən, həm də insaniyyət aləmində yerin alçaq məqamlarda qərar tutacaq. Bu da belə» (116).

Məlumdur ki, İslamin ən müqəddəs günlərdən biri də Ramazan ayında qeyd olunan Qədr gecəleri, yəni müqəddəs Qurani-Kərimin yer üzünə nazil olduğu günlərdür. Həmin gecələrdə insanlar məscidlərə yığışır, səhərəcən yatmayaraq bu müqəddəs kitabın ibrətamız hökmərindən söhbət açır, insanları yaxşı əməllərə, xeyirxahlığa və imana çağırırlar. Bu barədə C.Məmmədquluzadə yazırı: «İslam müfəssirlərinin və müctəhidlərinin təbrincə rəməzanül-mübarək ayının otuz gecəsindən biri Qədr gecəsidir. Hər bir kəs o cəcəni tapa bilsə, haman gecəni yatmayıb müəyyən ibadəti əda edə bilsə, o şəxs əbədəl-abad özü də bağışlanır və onun cəmi qohum-əqrəbasi və əbəvü əcdadı və cəmi günahlardan məğfirət tapıb əbədəlabad xudavəndi-ələmai şəfaətinə nail olurlar.

Bu hansı gecədir? Bir rəvayət də bundadır ki, qədr gecəsi rəməzanül-mübarək ayının on doqquzuncu gecəsi ilə otuzuncu gecəsi arasındadır. Bu on iki gecənin biridir» (45, 137).

Müsəlman aləmində, o cümlədən Azərbaycanda hər il təntənə

ilə qeyd olunan mübarək günlərdən biri də Qurban bayramıdır. Cəlil Məmmədquluzadə Qurban bayramı haqqında yazırı: «Tariixin göstərməyindən belə anlaşılır ki, Həzrət İbrahim Xəlil zilhiccənin onuncu günü sübə tezdən yerində durub Həcərdən olan balaca oğlu İsmayıla dedi: «Bala, dur gedək. Oğlu başladı getməyə, gördü ki, atası biçaq və kəndir də götürür...»(106). Felyetonə müsəlman aləmində geniş yayılmış belə bir rəvayətlə başlayan C.Məmmədquluzadə daha sonra yazar:

«...Xülasə hər necə olmuş olsa, gərək hər bir müsəlmanın evində qan töküle.

Eydi-əzha (qurban bayramı) aləmi-islamda ən ali və ən təntənəli eydlərin biridir. Bu gün küreyi-ərzin müxtəlif yerlərində sakın olan müsəlmanlar qurban kəsməyə məşğuldurlar. ...Qəzetlərimiz başdan-ayağa qurban bayramı ilə məşğuldurlar. Allah özü cəmi qələm sahiblərinin ömrü-şəriflərini eydi-əzha məqalələrindən də uzun eləsin!

Yenə nə yaxşı ki, belə-belə bayramlar var idi; yoxsa qeyri mələtlərin qabağında dayanmağa gücümüz olmayıcaq idi.

Bu gün eydi-şərif münasibətilə cəmi din qardaşları təbrik və cəmi nəzirlərin dərəceyi-qəbula yetişməyini cənab haqdan istidə edirik» (106).

Burada bütün qadağalara və təqiblərə baxmayaraq qeyd olunan dövrə qurban bayramının xalq tərəfindən geniş qeyd olunduğu-nun şahidi oluruq. Lakin C.Məmmədquluzadənin bütün digər əsərlərində olduğu kimi, bu felyetonunda da açıq-aydın görünür ki, ədib keçmiş zamanlarda Azərbaycan cəmiyyətində, ümumiyyətlə, bütün müsəlman aləmində hökm sürən hərc-mərclikdən, başipozuqluqdan, cahillikdən, avamlıqdan və başqa çatışmazlıqlardan dərin təəssüf hissələri keçirir və xalqı oyanışa, birliyə və həmrəyliyə dəvət edir.

C.Məmmədquluzadənin ateist olmadığı, Allaha və müqəddəs İslam dininə hörmətlə yanaşlığı onun «Bistü-həstüm» felyetonunda

əksini tapmışdır. Burada müəllif dini mərasimləri və ayinləri kororana icra edən, mahiyyətini isə anlamayan avam insanları oyanışa, hadisələrə açıq gözlə baxmağa çağırıdır:

«...Biz aşağıda qol qoyan mömün müsəlmanlar zəhmət komissarı yoldaşa izhari-rizaməndi edirik bu barədə ki, yoldaş zəhmət komissarı həmin oktyabr ayının səkkizində belə bir dekret çıxarımışdı ki: oktyabr ayının onuncu günü səfər ayının iyirmi səkkizinci gününə mütabiqdir. Bu səbəbdən lazımdır ki, mömün müsəlmanlar həmin gün tətil etsinlər; yəni işləməsinlər.

Biz mömün müsəlmanlar bu dekreti oxuyandan sonra çıxdıq bazar, hər kəsdən soruşduq ki, səfər ayının iyirmi səkkizi nədir və bunun fəziləti özgə günlərə nisbətən nədədir? - bir kəs bizə bir cavab verə bilmədi...» (117).

Burada əlbəttə ki, İslam dininin banisi Həzərəti Məhəmməd peygəmbərin (s) vəfat etdiyi gündən söhbət gedir və C.Məmmədquluzadəni ağrıdan məsələlərdən biri də özlərini müsəlman adlandıran, müsəlmanlıqlıdan dəm vuranların həmin günün fəzilətini anlaya bilməməsidir.

Beləliklə, C.Məmmədquluzadənin dini bayram və mərasimlərə həsr olunmuş əsərlərindən də görünür ki, böyük ədib bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də din xadimlərini və onların yanlış təbliğatını ifşa etmiş, dini ayin və mərasimlərin xalqa doğru, düzgün çatdırılması uğurunda mübarizə aparmışdır. Bu isə öz növbəsində insanları dindən, şəriətdən uzaqlaşdırmağa deyil, əksinə, onların şüurlu şəkildə din və şəriət qaydalarına əməl etməyə, məhz bu yolla allaha yaxınlaşmağa dəvət etmək demək idi.

III FƏSİL

İCTİMAİ MƏİŞƏT VƏ MİLLİ PSİKOLOGİYA MƏSƏLƏLƏRİ

3.1. Qohumluq və qonşuluq münasibətləri

Qohumluq və qonşuluq münasibətləri xalqımızın əsrlər boyu yaşatdığı ən mühüm mənəvi dəyərlərdən biridir. Lakin mədəni, mənəvi və sosial normaların məcmuyu olan həmin münasibətlər Azərbaycan etnoqrafiya elmində az öyrənildiyindən, aktual problemlərdən biri olaraq qalmaqdadır.

Ümumiyyətlə isə dünya etnoqrafiyasında bu problemi etnoqrafik cəhətlərinin tədqiqinə XIX əsrin ikinci yarısından başlanılmışdır. Mütəxəssislərin fikrincə, qohumluq sisteminin yaranması bu sistemə daxil olan şəxslər arasında tarixən müəyyən daimi terminlərin meydana gəlməsinə səbəb olmuşdur ki, bu da sözügedən münasibətlərin məzmununu açmaq baxımından çox mühüm əhəmiyyət kəsb edir. Belə terminlər ictimai məişətin müxtəlif sahələrində sosial normalar, adət-ənənələr, birgə yaşayış qaydaları, mənəvi amillər və nikah əlaqələri əsasında formalşmışdır. Onlara C.Məmmədquluzadənin ayrı-ayrı əsərlərində də rast gəlmək mümkündür. Məsələn, baba, nənə, ata, dədə, ana, qardaş, bacı, əmi, dayı, xala, bibi, əmiqizi, əmidostu, qardaşoğlu, qardaşqızı, bacıoğlu, bacıqızı və s.

Bundan başqa, xalq arasında qohumluq və qonşuluq münasibətlərini ifadə edən, həmin münasibətlərin vəziyyətini, dərəcəsini və bütövlükdə ictimai münasibətlər sistemində rolunu müəyyənləşdirən çoxlu sayda atalar sözləri, məsəllər, nəsihətlər və tövsiyələr də geniş yayılmışdır. Məsələn, «yaxın qonşu, uzaq qohumdan yaxşıdır», «qonşu qonşuya baxar, canını oda yaxar», «qonşu qonşu

olsa, bağ çəpəri neyləyər» və s.

Qohumluq münasibətləri əsasən ailə adət-ənənələri, iqtisadi və mənəvi varislik prinsipləri üzərində kökləndiyi halda, qonşuluq münasibətləri müxtəlif formalarda təzahür edir ki, onlardan biri də qarşılıqlı yardımdır. Qarşılıqlı yardım, yaxud el köməyi adətlərinin yaşı xeyli qədimdir. Yüzillər boyu onun müxtəlif forma və variantları yaranıb formalaşmış və onlar ictimai-iqtisadi amillərin, təsərrüfat və ailə məişətinin, təbii-coğrafi mühitin təsiri altında uğradığı dəyişikliklərlə günümüze qədər gəlib çatmışdır. Lakin onların təkcə bu amillərin təsiri altında yarandığını da demək səhv olardı. Belə ki, bu tipli münasibətlərin formalaşmasında mənəvi-psixoloji amillər və insanların birliyini şərtləndirən digər faktorlar da həllədici rol oynamışdır.

Etnoqrafik tədqiqatlar nəticəsində Azərbaycanda qarşılıqlı yardım və el köməyi adələrinin iməclik, əvrəz, hov, bədəl, cey, mod-kəm, avaca, dayaqdurma, damazlıq, ziyanlıq, amanat, şəriklik kimi formalar müəyyən edilmişdir ki, onlar da qohumluq və qonşuluq münasibətlərinin yaranıb möhkəmlənməsində mühüm əhəmiyyətə malik olmuşdur. Təsərrüfat işlərinin qızğıın vaxtında, ev tikintisində, ailə mərasimləri zamanı, xeyir-şərdə daha çox müşahidə olunan qarşılıqlı yardımın müxtəlif formaları bu günün özünə qədər qalmaqdır. Hətta qadınlardan biri çörək bişirəndə qonşular ona köməyə gəlirdilər. «Mədət» adlanan bu kömək forması Naxçıvanda daha geniş yayılmışdı ki, bunun da başlıca səbəbi regionun sərt iqlim şəraitinin qış mövsümü üçün bir neçə aylıq çörək ehtiyatının yaradılması zərurətini şərtləndirməsi idi. Bu zaman isə istər-istəməz qohum və qonşuların biri-birinə yardımına ehtiyac yaranırdı. Yاردıma gələnlərə «mədətçi» deyirdilər.

«Mədət» el köməyi barədə C.Məmmədquluzadənin «Pirverdinin xoruzu» hekayəsində rast gəlinir. Burada göstərilir ki, Qasım əminin övratı Həlimə xala hər dəfə çörək bişirən vaxt iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və bəzən Təzəkənd-övrət qonşularından özünə mədədçi çağırardı və bəzən Təzəkənd-

dən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin (42, 128). Qohum və qonşuların bu tipli davranışlarına ədibin digər əsərlərində də rast gəlmək mümkündür.

C.Məmmədquluzadə yaradıcılığında rast gəlinən «hov» el köməyi adəti barədə isə onun eyni adlı felyetonundan oxuyuruq: «Hov - qədim istilahdır; yəni «hay» deyib adam çağrırmadır. Bu söz məhz kəndlərdə işlənir. Əlsiz-ayaqsız kəndliyə cəmən yardım göstərmək lazımlı gələn vaxt, o vədə bir nəfər adam salırlar kəndə, gedir evbəev gəzir və haraylaya-haraylaya deyir:

- Ay camaat! Hər evdən bir cüt çıxsın, Həsənquluya bir-iki çuval yer cızasın. Ta ki, yaziq kişi gələn il acıdan ölməsin» (46, 76). Göründüyü kimi, əkinçiliklə bağlı olan bu xeyrxah adəti təqdir edən yazıçı, Qarabağda ağaların bundan öz məqsədləri üçün yaralandığını da qeyd etmişdir.

Bundan başqa, kənddə kiminsə evinə qonaq gələrdiə, kənd camaati ona ərzaq və digər vasitələrlə yardım edir, qonağın yemək-icməyinin hazırlanmasında iştirakçı olurdular. Qonağı yola salarkən isə ev sahibi tərəfindən ona yol və ailəsi üçün ərzaq payı qoyuları.

İslam dini Qurban bayramında hər bir müsəlmanın allaha bir qurban kəsməsini və onu imkansızlara paylanması tələb edir. C.Məmmədquluzadənin əsərlərində bu şərtə əməl etmək üçün imkansız qonşuların şəriklikdən istifadə ediyi göstərilir.

El köməyi adətləri xalqın təsərrüfat məişətində - əkinçilik və maldarlıqda daha qabarlıq nəzərə çarır. Məlumdur ki, əkin sahələrinin suvarılmasında arxlardan, təbii bulaq və göllərin suyu ilə yanaşı, kəhrizlədən də geniş istifadə olunmuşdur. Kəhrizlərin qazılması və təmiri əhalinin ümumi səyi ilə həyata keçirilirdi. C.Məmmədquluzadə «Əkinçilik aləmindən» məqaləsində sovet hakimiyyətinin gelişisi ilə kəhrizlərin milliləşdirilməsi səbəbindən baxımsız vəziyyətə düşdüyüünü qeyd edir və bunu el köməyi adətlərinin qismən aradan çıxması ilə əlaqələndirmişdir.

Qohumluq və qonşuluq münasibətlərində yiğilib bir yerdə görüşüb söhbət etmək, hər hansı uzaq səfərdən qayıdan şəxsin görüşünə gəlmək və s. məqamlar mühüm rol oynayır. C.Məmmədquluzadə xalqın mənəvi birliyinin formallaşmasında əhəmiyyətini Məmmədhəsən əminin dili ilə belə izah edir: «...görüşməyin hər halda mənfəəti var. Çünkü görüşmək olmasa, ortaçıdan mehribanlıq götürülər» (37, 282).

Müəllifin «Kişmiş oyunu» əsərində isə biz qohumluq və qonşuluq münasibətlərinin başqa bir təzahürünün - kənd caamatının qış gecələri kəndin ağasının və ağsaqqallarının Bala Sultanın tövlə ot-agına yiğilib söhbətləşdiyinin, müxtəlif məsələləri müzakirə etdiklərinin şahidi oluruq (37, 409-414).

Bu cür epizodlara C.Məmmədquluzadənin digər əsərlərində də rast gelinir. Lakin fikrimizcə, eksər hallarda ailə məişətindən kənara çıxan qohumluq və qonşuluq münasibətlərinin ictimai məişətin bir sahəsi kimi daha dərin etnoqrafik tədqiqata ehtiyacı vardır və bu istiqamətdə C.Məmmədquluzadə yaradıcılığının da əməli əhəmiyyəti mütləq nəzərə alınmalıdır.

3.2. Qonaqpərvərlik

Azərbaycan xalqının qədim adətlərindən biri də qonaqpərvərlikdir. Azərbaycan qonaqpərvərliyinin mahiyyəti qonağın «allah qonağı» adlandırılmasında, «Tanriya da qurban olum, qonağına da» kimi xalq deyimlərində çox aydın görünür.

Bundan başqa, əsərlərin yadigarı olan «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinən «Qonaq gəlməyən ev dağılacaq» ifadəsi bu adətin tarixinin daha uzaq keçmişlərə aid olmasından xəbər verir. Bu gün xalq arasında geniş yayılan aşağıdakı bayatı da deyilənlərə əyani sübutdur:

*Əzizinəm dərdə qıl,
Başda qoymaz, ağıl,*

Səni ki mehman açmaz

Xanə, yurd ol, dər, dağıl.

Azərbaycan qonaqpərvərliyi dövrün, zamanın ictimai-iqtisadi və siyasi durumundan asılı olmayan, itirilməyən mənəvi sərvətlərimizdən biridir. İctimai inkişafın müxtəlif mərhələlərində formaca müəyyən dəyişikliklərə məruz qalsa da, qonaqpərvərlik məzmunca ilkin özüün ənənəvi xüsusiyyətlərini özündə qoruyub saxlamışdır. Bununla belə, cəmiyyətin ayrı-ayrı zümrələrində maddi imkandan asılı olaraq qonağın karşılaşması müxtəlif cür icra edilmişdir.

Bir cəhəti xüsusi vurğulamaq lazımdır ki, qonaqpərvərlik adətinin qonağın karşılaşması, saxlanması və yola salınması kimi üç mühüm mərhələsi mövcud olmuş və Azərbaycanın hər bir bölgəsi bu mərhələlərin özünəməxsus cəhətləri ilə fərqlənmişdir. Lakin bundan asılı olmayaraq, hər yerdə bu mərhələlərin hər birinin ən yüksək səviyyədə təşkili mənəvi borc hesab edilmişdir.

Əziz qonağı qarşılayarkən onun ayağı altında qurban kəsirdilər. Qapiya gələn qonağın qarşısına ağsaqqal çıxır, ona iltifat göstərirdi. Qonaq hörmətlə qarşılandıqdan sonra bir qayda olaraq, ona xüsusi süfrə açılır, yemək verilir, rahatlığı üçün hər cür şərait yaradılırdı. Qeyd etmək lazımdır ki, dövlətli və ya kasib olmasından asılı olmayaraq, bütün evlərdə qonaq üçün nəzərdə tutulan otaq olardı və bu otaq xüsusi olaraq bəzədilərdi. Hörmət əlaməti kimi onu həmişə yuxarı başda əyləşdirildilər.

Təsadüfi deyil ki, xalqımızın qonaqpərvərlik adəti haqqında Avropanın və dünyanın bir çox alimlərinin, səyyahlarının əsərlərində kifayət qədər epizodlara rast gəlmək mümkündür. Bu mövzu C.Məmmədquluzadə yaradıcılığından da kənarda qal-mışdır.

Qonağın gəlişi əvvəlcədən məlum olduqda, onun karşılaşması üçün xüsusi hazırlıq işləri aparılırdı. Bu barədə ədibin məşhur «Qurbanəli bəy» hekayəsində də məlumat verilir. Doğrudur, əsərin süjeti azərbaycanlıların qonaqpərvərliyi xətti üzərində qurulmamışdır.

Burada məqsəd Qurbanəli bəyin milli mənəviyyata, mentalitetimizə siğmayan hərəktərini açmaq və ifşa etməkdir. Bununla belə, əsərdə qonaqpərvərlik adəti lə bağlı müəyyən məqamlar da diqqəti cəlb edir. Hekayədən oxuyuruq: «...Bir tərəfədən dolu xurcunlarla kəndin kəndxudası və aqsaqqalı gəlir, digər tərəfdən də kənd camaatı qab-qacaq, xalça-palaz daşıyırıd...»(37, 387-408).

Məlum olduğu kimi, keçmişdə həm şəhər, həm də kənd yerlərində evlərdə yerdə oturmaq adət idi. Yerə xalça, palaz, kilim və s. döşənir, rahat oturmaq üçün döşəkçə və mütəkkə qoyulardı. Bu baxımdan qonaq qarşılanan evlərin daxili səliqə-sahmanı, dövlətli evi ilə kasib evi arasındaki fərqləri də diqqətə çatdırmaq vacib məsələlərdəndir.

Əvvələ qeyd etmək lazımdır ki, C.Məmmədquluzadə yaradıcılığında azərbaycanlıların yaşayış fondunu təşkil edən evlərindən daxma, dam (qaradəm), qamış koma, ağac evlər, aynabəndlə ev, eyvanlı ev, ağ daşlı ev; varlı evləri - saray, imarət, müvəqqəti yaşayış evlərindən isə dəyə, çadır, koma (alaçıq) adalarına rast gəlinir. Bundan başqa, son dövrlərin məhsulu olan bir çox ev tipləri (ayna-bəndlə evlər, eyvanlı evlər, ağ evlər, saraylar, imarətlər və s.) də ədibin yaradıcılığında öz əksini tapmışdır.

Evlərin daxili səliqə-sahmanı epizodlarına isə daha çox C.Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povestində rast gəlinir. Pyesdən oxuyuruq:

«...Xudayar bər girən bir xırda ağ otaqdır. Yuxarı başda kürsü qoyulubdu. Kürsünün üstə salınıb rəğbətli yekə yorğan, yorğan üstündən rəğbətli cecim. Otağın işiq gələn yeri iki xırda akuşkadır. Akuşkalar təzə akuşkaya oxşayırlar. Qalan üç divarın hərəsində iki taxça; taxçalarda düzülüb mücrü, mis və çini qab, bağça. Bir taxçada var bir qəlyan, sol səmtdən divara iki-üç məcməyi dayanıbdi. Fərşə salınıb üç-dörd tikə palaz və kobud kənd xəlçəsi. Kürsünün üstə nimçə və üstə qoyulub samovar. Samovar təzə dəmə qoyulubdu. Xülaseyi-kəlam, bu ev kəndə görə çox səliqəli evdir (37, 320).

Povestin «Eşşeyin itməkliyi» hissəsində isə ali təbəqəyə mənsub bir şəxsin - qazının evi təsvir olunur:

«...Qazının otağı yekə, uca və aq otaqdı. Bu otağın otuz yeddi taxça və tağı var və heç birisi boş deyil. Taqlara düzülübdür çox bərni və hədsiz çini qab. Taxçalara düzülübdür bir neçə samovar, sandıqça, qəlyan, dörd-beş kəllə rus qəndi və xirdavat şeylərdən. Beş on taxta doludur boxça və paltarnan. İki taxça dolu idi kitab ilə. Fərşə salınıb pürbaha qalı və qalıçalar» (xali və xalçalar) (37, 387-408).

Tədqiq olunan dövrdə əhalinin böyük əksəriyyətini təşkil edən kasib zümrənin evinin daxili quruluşu isə Məmmədhəsən əminin evinin timsalında diqqətə çatdırılır. «...Məhəmmədhəsənin evi yekə qış evidir. Çünkü qışda bu evdə təndir yanar, o səbəbə evin tirləri qapqara qaralıb. Divarların dəxi yuxarıları qaralan kimi olub. Ev köhnə evə oxşayır; çünkü tirlərin çoxusu əyilibdir. Səqfin ortalığından bir «həmmal» verilib ki, tirlərə təkyə olub, onları möhkəm saxlasın. «Həmmalı» altdan iki sütun saxlayır. Hər sütunun altına bir yekə sal qoyulub ki, sütunları həmçinin möhkəm saxlasın. Evin bir tərəfindən təndir üstə duvaq, bir tərəfdə kürsü, üstə bir qədər çörək qalanıb. Qaranlıq bucaqlarda taxça kimi deşiklərə düzülüb saxsı qab-qasıq, bir-iki mis qab. Kürsünün altında var üzüqöyülü çəvrilmiş bir qazan, bir çanaq, içində qatıq, bir qara hisli çaydan. Bir tərəfdə salınıb bir palaz, üstə bir iki dəstə yorğan-döşək. Bir-iki taxçaya düzülübdür bir neçə boxça, köhna papaq və bir-iki mücrü...» (37, 282-283). Elə də böyük olmasa, evlər və otaqların zənginliliyində olan fərqlər aydın görünür.

Bütün bu təzadılara, sosial fərqlərə və psixoloji ziddiyətlərə baxmayaraq, qonaq hər bir evdə ən yüksək səviyyədə qarşılanır və yola salınırdı. Bu bir azərbaycanlı mentaliteti idi.

XIX əsrin sonu - XX əsrin əvvəllerində şəhərdə dövlətli ailələrdə yeməyi stol arxasında yeyirdilər. Stolun yuxarı başı hörmətli yer hesab olunurdu. Keçmişdə kişilər və qadınlar yeməyi ayrı-ayrılıqda

veyirdilər. Ona görə də kişilərə kişi nökər, qadınlara isə qadın qulluqçu qulluq edirdi. Bununla əlaqədar olaraq yeməkdən əvvəl və yeməkdən sonra əl yumaq adətləri var idi.

Qonaqlar üçün aftafa-ləyən gətirildilər. Onlar əllərini yuyandan sonra dəsmalla qurulayırdılar. Qonaqlar ev yiyəsinin dəvətindən sonra yeməyə başlayırdılar. Ev yiyəsi qonağa hörmət göstərib, baxırdı ki, süfrədə hər şey olsun.

Yemək süfrəsində ən müqəddəs nemət çörək hesab olunurdu. Ona görə yemək vaxtı süfrəyə birinci çörək gətirildi. Çörəyi süfrəyə bütöv qoyurdular və hər kəs özüne lazımlı olan qədər kəsib götürürdü. Çörəyə biçaq vurmaq günah sayılırdı. Adətən onu əllə böldürdülər. Çörəkdən sonra süfrəyə duz qoyurdular. Xalq arasında «duz-çörək kəsmək» ifadəsi də buradan götürülmüşdür.

Qonağı hörmətlə qarşılıqla, ona ehtiram göstərmək, son tikəsini belə qonaqla bölmək xalqımıza xas olan, onun mənəvi dünyasının zənginliyindən soraq verən xüsusiyyətlər C. Məmmədquluzadənin bir çox əsərlərində əksini tapmışdır. Müəllifin «Tikan» felyetonundan oxuyuruq:

«...Bizim yerdə ata-babadan belə bir qayda var ki, məclisdə əyləşmək istəyəndə o biri şəxsin vəzifəsidir ki, yerindən dursun ayağa. Sən yəqin ki, hər dəfə əyləşmək istəmisən, həmin qonaq sənə ehtiram göstərmək babətindən qalxıb ayağa» (114).

Müəllifin «Ər» pyesində isə gələn qonağın kimliyindən, məqsədindən, həmçinin onu qarşılıqla hazırlaşan şəxsin niyyətlərindən asılı olmayaraq, qonaqpərvərliyin ümumi səciyyəsi aydın görünür:

«...Mərcan xanım zəncəfil-çörək bisirir. Teymur bəy onlara qonaq gələcək. Sonradan məlum olur ki, bəs Teymur bəy Qasımbəygilə qonaq gedib. Bundan təəssüflənən Mərcan xanım deyinir:

«- Bax bu oldu adam aldatmaq, adamı ələ salmaq. Qardaş gələcəksən, de ki, gələcəyəm, gəlməyəcəksən, de ki, gəlməyəcəyəm. Dəxi sənə yalvaran yoxdu, bu ağır zamanda özün bilirsən ki, qonağa tədarük görmək çətindir. Nə un tapılır, nə yumurta tapılır. Əlimizə

düşəni veririk yağa-bala ki, qonaq qabağında xəcalət olmayaq. De-məyələr ki, filankəs kasib düşübdür. A rəhmətliyin oğlu, sən görür-sən ki, biz sənə nə qədər hörmət qoyuruq. Axı sən vədə verməsən, biz bu təmtəraqı özümüzdən ötrü qurmarıq. Axır sən bilirsən ki, indiki zamanda bu dəstgah nə ilə başa galır. Biz bu tədarükü görürük ki, sənə layiq olsun, bəy balasisan, öyrənmisən cəlallı məclislərə, biz də çalışırıq ki, cərgədən geri qalmayaq...» (37, 386).

Yaxud, «...Keçən yay fəslı qabağı mənim yolum Xansaraya düşən zaman, bir gecə Qaraqırt qəsəbəsində həkim Qəbzibəygildə qaldım və Həkim Qəbzibəyə qonaq oldum...

Vaqəən hər şey qaydası ilə: yaxşıca yeyib-içmək, çolpaplov, yaxnında hər bir xuruşu, yaxşıca Qarakənd şərabı, Qarakəndin birinciliyi qazanmış ağ konyakı, meyvəcat, bunlar keçəndən sonra musiqi və xanəndənin ruha şadlıq gətirən və insanları göylərə qalxızan nəğmələri» (36, 298).

C. Məmmədquluzadənin «Qurbanəli bəy» əsərində isə kasib ailələrdən fərqli olaraq, imkanlı zümrələrdə qonağın daha təmtəraqlı qarşılanma mərasimi təsvir olunur:

«... Genə katlet biçaqlarının taqqıltısı, atların kişnəməsi, cüca-toyuqların və qlavarların bağırtısı və tulaların hafiltisi qarışdı bir-birinə. Bir ucdnə təzə gələn qlava və katdalar atdan enib dolu xurcunları doldururdular həyətə, bir ucdnə kəndlilər dallarında qab-qazan, xali və palaz daşıyırlar, bir ucdnə kəndlilər həyətin dibində quzuları və toyuq-cüçələri yan-yana yixib öldürüb təmizləyidilər...» (50, 426).

...Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfdə üç yekə samavar qoyulmuşdu və yanlarında otuz-qırçı stəkan, nəlbəki, nişmələr, qəndlər, mürəbbələr, şirin çörəklər, lumu-portağallar, kanfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yastıq və balışlar. Bir tərəfdə qlavarlar tatarı əllərində kəndliləri döyə-döyə bir yerə yiğirdilər ki,

əl-ələ verib «yallı» getsinlər...» (50, 427).

Ev sahibinin qonaq üçün əlindən gələni etməsi, ondan heç bir şey əsirgəməməsi müəllifin «Molla Fəzləli» hekayəsində də çox təisrlə cümlələrlə ifadə olunmuşdur:

«...Molla Fəzləli stəkanının qəndini qarışdırı-qarışdırı mənə belə dedi: - Axund Molla Nəsrəddin, mən allaha min şükürər edirəm ki, bu qurban vilyatdə siz tək dost vücudə rast gəldim və nə qədər ki, sizin hüzurunuzda qonağam, dünyada bir nemət yoxdur ki, mən ona özümü tamarzı hesab edəm» (37, 415-420).

Qonağa hörmətin özünəməxsus qaydaları və normaları da mövcud idi. Belə ki, qonaq evə daxil olan kimi, süfrəyə çayla bərabər cürbəcür şirniyyatlar qoyulurdu. Qulluqçular çayı masanın üzərində qoyulmuş samovardan süzürdülər. Ailə üzvləri qonaqla bir masa arxasında otura bilməzdilər.

Çay dəstgahından sonra qonaqlar yeməyə dəvət edilir və bu zaman onların darixmaması üçün musiqiçilər dəvət olunurdu. Qonağı yüksək səviyyədə qarşılıya bilməyən adamlar cəmiyyət tərəfindən tənqidlərə məruz qalırıdı.

İndiki halda Qurbanəli bəy bərk sərxoş olduğundan və qonaqlara lazımlıca xidmət edə bilmədiyindən qaçırlı və gizlənməyə məcbur olur. Elə bu səbəbdən də o, C.Məmmədquluzadə qələminin kəskin tənqid hədəfinə çevrilir.

Müəllifin bəzi əsərlərində qonaq yola salınarkən ona müxtəlif qiymətli hədiyyələrin, o cümlədən ərzaq məhsullarının verilməsi adətlərinə də rast gəlmək mümkündür. Bu adət çox güman ki, cəmiyyətin daha erkən dövrlərinə aid olub, tarixən qarşılıqlı yardımın bir forması kimi çıxış edir.

Bütün bunlarla bərabər, C.Məmmədquluzadə yaradıcılığında elə «qonaqpərvərlik adətlərinə» rast gelinir ki, etnoqrafik ədəbiyyatlarda onlara təsadüf olunmur. Həmin adətlər insanların arzuolunmaz vəziyyətlərdən qurtulmağa imkan verir. Belə bir epizod müəllifin «Kişmiş oyunu» adlı pyes və povestində əksini tapmışdır.

Povestdə səhbət vaxtaşırı gəlib «hədiyyələr» yiğan İran seyidlərinin, pyesdə isə tez-tez gəlib borclarını tələb edən ermənilərin gülünc vəziyyətə salınması səhnəsi təsvir olunur. Hər iki əsərdə arzuolunmaz qonaqlar «kişmiş oyunu» vasitəsilə qovulur. Yeri gəlmışkən, xalq arasındakı «qonağa «get» deməzlər, altından palazı çəkərlər» atalar sözü də çox güman ki, bu cür arzuolunmaz qonaqlara münasibətlə əlaqədar yaranmışdır.

C.Məmmədquluzadə yaradıcılığında Azərbaycan mətbəxinin bir çox yemək və içkiləri qeyd olunur ki, bunlar da ailə mərasimlərinin və qonaqpərvərlik adətlərinin müxtəlif məsələlərinə aydınlıq götirmək baxımından əhəmiyyət kəsb edir. Onun ayrı-ayrı əsərlərində, felyeton və məqalələrində təndir və sac çörəyi, yuxa, halva, lavaş kimi çörək növlərinin, ağartı məhsullarının, bozbaş, piti, dolma, kabab, halva, paxlava, şəker çörəyi kimi yemək və şirniyyat növlərinin, müxtəlif içkilərin adlarına rast gəlinir.

Azərbaycan yeməklərinin gündəlik və mərasim yeməklərinə bölməsinin etnoqrafik xüsusiyyətlərini, bununla əlaqədar meydana gelmiş qədim xalq təsəvvürlerinin təzahürlərini də C.Məmmədquluzadə yaradıcılığında izləmək mümkündür.

«Kişmiş oyunu»ndan oxuyuruq: «...Bu minval ilə səhbət iki saat çəkdi və biz necə ki, lazım idi, isinib təəm gözləyirdik, çünkü biz məclisə varid olub əyləşən kimi sahibxana məzkrə Bala Sultan nökərini göndərdi ki, «xoruz öldürüb bizdən ötrü sədri düyüsündən plov bişirsinlər» (33, 88).

Azərbaycan yeməklərinin keyfiyyəti, onun regional xüsusiyyətləri və tərkib müxtəlifliyi isə aşağıdakı sətirlərdə əksini tapmışdır: «Ac adama yanmış ət də xoş gəlir və bir də ki, bura şəhərdi, genə necə olsa şəhər bozbaşı ilə kənd bozbaşı bir olmaz. Yenə şəhər bozbaşının yanmışı kənd bozbaşının lap yaxşısından yaxşı olar» (33, 25).

Qonaqpərvərlik, mətbəx zənginliyi, masaarkası davranışın normaları ədibin «Qurbanəli bəy» hekayəsində daha qabarlıq nəzərə çar-

pir: «Qonaqlar yiğişmişdilar zal otağına. Ortaya düzülmüşdü stollar və stolların üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarıller, paxlavalar, halvalar. Konfetlər, lumu, partaxallar, quru yeməklər...» (48, 120-121).

Müəllifin «Quzu» hekayəsi isə Azərbaycan mətbəxinin şah yeməyi sayılan plovun hazırlanma texnologiyası və tərkibi barədə müəyyən məlumatlar verir. «Kəblə Məmmədhüseyn də başladı quzunu tərifləməyə: xan maşallah çox nəcib quzudu, bir kəndli aparırdı satmağa, zornan 3 manat verib aldım. Bildim ki qonağınız var, dedim bələkə lazımlı ola, plov altına qoyasınız, çox yeməli quzudu» (47, 409-414).

C. Məmmədquluzadə yaradıcılığında cəmiyyətin yuxarı təbəqəsinə mənsub insanların yemək süfrəsi ilə kasib zümräyə mənsub insanların yemək süfrəsi arasındaki fərqlər və mövcud olan sosial bərabərsizliyin əlamətləri də çox aydın görünür: «Bir tərəfdə səkkiz yerdə dərviş mərəkəsi, bir tərəfdə iki yüz nəfər sarı aşbişirən, səkkiz min səkkiz yüz ciyər kababı bisirən, bir tərəfdən üç yüz min nəfər köhnə başmaq, köhnə şüşə, köhnə sarmisaq ilə araql şüşələrində rəngbərəng su satan» (47, 380-382).

Bələliklə, qonaqpərvərlik adətinin C. Məmmədquluzadə yaradıcılığında iki məzmunda ifadəsinin şahidi olur. Birinci halda, daha doğrusu bəylərin, imkanlıların, hacıların timsalında bu qədim el adəti kimlərəsə yarınmanın təzahürü, qorxu instinktinin nəticəsi, tutduqları postları itirməmək istəyinin yekunu kimi ortaya çıxır və öz klassik mənasını itirir.

Kasib təbəqə nümayəndələrinin timsalında isə qonaqpərvərlik adətinə daha çox riaiyyət olunduğunu görürük ki, bu da müəllifin milli-mənəvi dəyərlərin daşıyıcısı kimi, sadə xalqa və onun nümayəndələrinə məhəbbətin təzahürü kimi ortaya çıxır, ötən dövrlərin ailə-məisət ənənələrinin, o cümlədən qonaqpərvərlik adətinin ayrı ayrı məqamlarını izləməyə imkan verir.

3.3. Ağsaqqallıq institutu

Xalqımız həmişə ağsaqqalara, böyüyə hörmətlə yanaşmış və onu müqəddəs saymışdır. Bu münasibət «Allahsız yerdə otur, böyükşüz yerdə oturma», «Ulu sözünə baxmayan ulaya-ulaya qalar», «Ustadına kəm baxanın gözlərinə qan damar» və s. kimi atalar sözlərində, məsəllərdə, həmçinin şifahi xalq ədəbiyyatının digər nümunələrində parlaq əksini tapmışdır.

Hələ eradan əvvəl yunan coğrafiyası Strabon yazmışdır ki, albanlar nəinki qoca valideynlərinə, həm də yad (qoca) adamlara həddindən artıq hörmət edirdilər (3, 18). Bunun Qafqaz üzrə uzonömürlülüyü tədqiq edən Sulla Benet də təsdiq edir. Maraqlıdır ki, alim uzunömürlülünün başlıca səbəblərindən biri kimi ağsaqqallara hörməti görür.

C. Məmmədquluzadənin əsərlərində də ağsaqqala, böyüyə hörmətin şahidi olur. «Danabaş kəndinin əhvalatları»nda Vəliqulunun anası Zeynəbə münasibəti fikrimizcə, buna əyani sübutdur: «Zeynəb oğlundan yerdən-göyə qədər razıdır. Ondan ötrü ki, Vəliqulu o itaəti ki, anasına eləyir, bəlkə də atasına eləməzdi. Vəliqulu nəinki anasına nisbət, bəlkə özgələrə görə də artıq üzüyola oğlandı. Yəqin ki, anası desə ol, ölcək, qal, qalacaq» (37, 263).

Adətə görə, evin ağsaqqalı, böyüyü evin kişisi hesab olunur və onun razılığı olmadan heç bir məsələ həll oluna bilməzdi. Yalnız ər öldükdən sonra səlahiyyətlər arvada keçirdi. Ata istəsə övladını döyər, söyər, arvadın buna qarışmağa ixtiyarı yox idi. Kiçiklər böyükərlə bir süfrə arxasında əyləşə bilməzdi. Kiçiklər onlara qulluq etməlidilər. Ailədə oğul və ya qızın evləndirilməsi, əra verilməsi də evin böyüyünün səlahiyyətində idi. Məsələn, «Ölülər» əsərindən görürük ki, Hacı Həsən qızı Nazlıni heç kimin rəyini soruşmadan Şeyx Nəsrullahə vermək istəyir və Kefli İsgəndərin passiv ekstremitəzini nəzərə almasaq, heç kim ona qarşı çıxmır.

Ağsaqqallara münasibətlə bağlı diqqəti cəlb edən başqa bir məsələ onların kənddə və el-obada birləşdiricilik funksiyası yerinə yetirməsidir. Onun mənəvi böyüklüyü bütün kənd əhlinin başına toplasmasında özünü göstərir. «Kişmiş oyunu» hekayəsində bu funksiyani Vəlisoltan, «Ölülər» əsərində isə Hacı Həsən yerinə yetirir. Onların razılığı olmadan kənddə heç bir məsələ həll edilə bilməzdi. Bütün məsələlər onların razılığı və məsləhəti ilə yoluna qoyulardı. Kənd əhli onların başına yiğisir, kəndə gələn qonaqlar ağsaqqal kimi məhz onların evinə təşrif buyurardı. Dünyadan köçərkən mülkiyyəti də varislər arasında onun razılığı və vəsiyyəti əsasında bölündürdü.

Evin böyüyü, kişisi istəsə heç kimin, o cümlədən arvadının rəyini soruşmadan ikinci, üçüncü və s. dəfə evlənə bilərdi. «Danabaş kəndinin əhvalatları»nda Xudayar bəyin timsalında belə bir halin şahidi olurduq.

Ümumiyyətlə, ağsaqqallara münasibətlə bağlı məsələlərə C.Məmmədquluzadənin digər əsərlərində də rast golınır. Lakin xalqın avamlığı, dini mövhumatçılıq, savadsızlıq, qadınlarla qeyri-insani rəftar kimi həyatı əhəmiyyətli bu məsələlərə nisbətdə ağsaqqalara münasibət məsəlesi C.Məmmədquluzadə yaradıcılığında öz geniş əksini tapmamışdır. Bununla belə, vəziyyəti qiymətləndirmək baxımından yuxarıda qeyd olunan epizodlar da müəyyən mənada kifayət edir.

3.4. Milli psixologiya məsələləri

C.Məmmədquluzadə yaradıcılığında milli psixologiya məsələlərinin ayrı-ayrı istiqamətləri - milli-mənəvi dəyərlərə münasibət, milli şürurun vəziyyəti, ana dilinin təmizliyi və onun səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə məsələləri mühüm yer tutur. Büyyük yazıçı qarşısına qoynuğu müqəddəs məqsədə yaradıcılıq prinsiplərinə uyğun olaraq, xalqın psixologiyasında təzahür edən mənfilikləri tənqid etməklə, islah və maarifçilik yolu ilə çatmaq istəmişdir. «Qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir» deyən yazıçı ömrünün sonuna dək qarşısına qoynuğu həmin məqsəd uğrunda yorulmadan çalışmışdır.

XX əsrin əvvəllerində həm daxili, həm də Rusiya və Qafqaz hökumət dairələrinin təqiblərindən bir an belə yaxa qurtara bilməyən böyük ictimai xadim və söz ustadı nə ədəbiyyatda, nə də ki, ictimai fəaliyyətində Azərbaycan xalqının milli oyanışı, tərəqqisi və dirçəlişi, həmçinin müstəqilliyi uğrunda mübarizəni nəinki dayandırma-mış, hətta öz düşüncələrinin toplusundan yaranmış bir hərəkat öndəri kimi ətrafında dövrünün təhsilli, açıq fikirli şəxslərini birləşdirə bilmişdi» (135, 101).

C.Məmmədquluzadə hələ «Molla Nəsrəddin» jurnalının ilk saylarında qarşısına qoynuğu böyük amalın mahiyyətini belə açıqlayırdı: «Sizi deyib gəlmİŞƏM, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmİŞƏM ki, mənim söhbatımı xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılinə qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünkü hükəmətar buyurublar: «Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər...»» (62).

Bələliklə, C.Məmmədquluzadə yaradıcılığının əsas mövzularından biri də ana dili məsəlesi idi. O, ömrünün sonuna kimi Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizə aparmış, istənilən şəraitdə əqidəsindən qətiyyən geri çəkilməmiş, bu məsələdə

hətta ən yaxın dostlarına və həmfikirlərinə belə güzəştə getməmişdir. Bu baxımdan ustad ədibin müasirlərindən olan Əli Nəzminin aşağıdakı sözləri çox xarakterikdir: «...Bir dəfə mən (Bakıda) bəhaişərin dini təbliğatını təqnid yolu ilə bir felyeton yazmışdım. Mirzə Cəlil həmin felyetonu oxudu..., oxuduqdan sonra öz otağından bizim iş otağımiza gəldi və mənə: «Əli Nəzmi, yox qardaş, vəllah mən bu zinqirovlu əndiras-məndiras kəlmələri ilə dolu olan bir felyetonu məcmuədə buraxa bilmərəm. Bunu kim başa düşə bilər» - dedi və felyetonu buraxmadı» (11, 54-55).

Ana dilinə hörmət və ehtiram, onun səviyyəsinin qaldırılması böyük mütəfəkkirin yaradıcılığının əsas motivlərindən biri kimi «Molla Nəsrəddin» jurnalının ilk nömrəsindən başlayaraq, həmişə diqqət mərkəzində olmuşdur. Onun jurnalın səhifələrində xalqa müraciətlə dediyi aşağıdakı sözler nəinki yüz il əvvəl üçün, elə müasir dövrümüz üçün də olduqca aktualdır:

«...Mən biliyəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizи beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurduuz. Axırı biçarə ananız sizə deyirdi:

- Bala, ağlama, xorfdan gələr, səni aparar» Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz.

Hərdənbir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var!» (61).

Ana dilinə biganə yanaşan, hörmətsizlik nümayiş etdirən bir sıra «ziyalılar» C.Məmmədquluzadə qələminin amansız təqnid obyektinə çevrilirdi. Həmin insanları cəsarətlə ittiham edən müəllif bunun milli psixologianın korlamasının nəticəsi olduğunu açıq-aydın göstərirdi: «...Tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi işlətməyi, ana dilimizi öyrənmək. Bəs ana dilimizi işlətməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur? Mən indiyədək heç bir yanda görməmişəm ki, iki obrozovonni

müsəlman bir-birilə görüşəndə müsəlmanca danışsınlar. Amma hökumətin qanun və qərardadlarının içində elə bir qərardad yoxdur ki, iki müsəlman bir-birilə müsəlmanca danışmağına mane olsun.

Tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi oxuyaq... Bəs kim bizi öz dilimizdə danışmayı ar bilməyə vadar edir? ...Dil barəsində hökumət ermənilərə etdiyi rəstarın onda bir hissəsini biza etməyib. Amma bununla belə heç kəs indiyə kimi görməyib ki, iki oxumuş erməni bir-birile rusca danışsun» (75).

Dilə hörməti müqəddəs ana südünə hörmətə bərabər tutan müəllif «...ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir» (108) deyirdi.

Bu fikirlərin davamı kimi C.Məmmədquluzadə başqa bir felyetonunda xəbərdarlıq da edirdi: «...Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan fövt olar və bir nişan qalmaz» (109).

C.Məmmədquluzadə dilimizin ağır vəziyyətə düşməsinin səbəbini ana dilində təhsilin olmaması, hakimiyət dairələrinin insanların savadlanması, maariflənməsinə laqeydliy ilə bağlayır və bundan çox mütəəssir olurdu: «Məni bir qisim uşaqların fikri almışdır. O da «saqqallı uşaqlar»dır. Mən saqqallı uşaqlar o şəxslərə deyirəm ki, 30-40 yaşa çatıblar, adlarını yazmağa acizdirlər. Xülasə, bu bisavad yoldaşlar özlərini gülünc bir halətdə buraxırlar. Mən qoca Molla Nəsrəddin əminin nəsihətini eşitsələr idi, bu saat, bu dəqiqə və bu saniyənin içində əllərinə kitab, qələm alıb balaca uşaqlar kimi savad əzx etməyə başlayarlar... Beləliklə, onlar həm məmələkətə xidmət eləməyə qabil olardılar, həm də özlərini gülünc halətdə çıxardardılar» (37, 473-477).

C.Məmmədquluzadə eyni zamanda başqa ölkələrdə təhsil alıb vətənə qayıdan insanların, daha dəqiq, «milli ziyalıların da ana dilinə biganəliyi ilə barişa bilmirdi. Bu, artıq nadanlıq, avamlıq məsəlesi olmayıb, bütövlükdə psixologianın korlanması məsəlesi idi.

Belə səhnələrdən biri müəllifin «Bizim obrazovannılar» felyetonunda bütün qabarıqlığı ilə diqqəti cəlb edir:

«Mənim bir rəfiqim var, özü də müsəlmandır, amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz. Məsələn, səhbətimiz bu gür olur: mən onu görəndə deyirəm:

- Hardan gəlirsən?

O mənə belə cavab verir:

- Ya xodil na poçtu.

Deyirəm:

- Dünən niyə bizə gəlmədin?

Cavab verir:

- K nam prişli qostı.

...Amma dostumun xəbəri yoxdur: xəbəri yoxdur ki, mən də rusca bir az danışa bilirom!

Axırı bir gün dostumdan soruşdum:

- Mən ölüm, mənə sözün doğrusunu de görüm, sən ki, otuz səkkiz il müsəlman içində tərbiyə tapmışan, xəta olmadı ki, bir az rusça oxudun? Nə səbəbə sən mən ilə heç müsəlmanca danışmaq istəmir-sən?

Yoldaşım mənə rus dilində belə cavab verir:

- Sluşay, kak-to stidno koqda obrazovanniy çelovek po tatarski qovorit!...(yəni, obrazovannının müsəlmanca danışmağı eyibdir!).

- Çox sağ ol, rəfiqim, mən bunu bilmirdim!» (64).

Bu kontekstdə C.Məmmədquluzadənin əlifba ilə bağlı fikirləri də maraqlıdır: «...Əgər yer üzündə cəmi millətlərin əlifbasını qabağımıza qoysaq, baxıb görərik ki, qədim farsların «mixi» yazılarının, hindlərin «divanaqarı» əlifbasının, yaponların «katakana» əlifbasının, ermənilərin, yəhudilərin, rusların «kiril» əlifbasının və bütün Avropa əlifbalarının içində tək bircə biz işlətdiyimiz «nəsx» (ərəb) əlifbasıdır ki, başda yazılın hərflər bir cür yazılır, ortada bir özgə cür, axırda bir özgə cür və əlahiddə yazılında da bir cür yazılır. Mən elə qanıram ki. Bu cür əlifbanın sahibi bəlkə «heroqlifə» də gərək

şükr eləsin...» (92).

Ərəb əlifbasının çətinliyi, uşaqlar tərəfindən çətin dərk edilə bilməsi, həmçinin qarammatikası ilə bağlı bir sıra cəhətlər C.Məmmədquluzadənin «Dil» felyetonunda incə bir yumorla ustalıqla diqqətə çatdırılır: «...Mənim Fatma adında bir bacım var ki, həmişə anam ilə bir yerdə kəndimizdə olur. Bacımın beş yaşında bir azarlı oğlu var idi, mənim xahişimə görə bacım oğlunu gətirmişdi bizə ki, həm bir-iki ay bizə qonaq olsun, həm də İrəvan həkimləri uşağa müalicə eləsin. ...Burada Fatma doğdu və bir oğlu oldu.

Bir gün keçəndən sonra poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə Molla Cəfər rəfiqimizə müxtəsər məktub yazdım: «Anama de ki, Fatmanın oğlu oldu». Kağızı saldım qutuya.

Molla Cəfər kağızı alır və elə bilir ki, mən yazmışam «Fatmanın oğlu öldü», yəni vəfat elədi; cüntki, molla bunu bilirmiş ki, İrəvana gəlib naxoş oğluna müalicə elətdirsin...

...Xülasə, üç gün keçəndən sonra, evdə oturmuşduq, gördük qapı döyüür və bir övrət ağlayır. Qapı açılan kimi biçarə anam «bala vay» deyib, özünü çırpıldı yerə və buhuş oldu...» (88).

C.Məmmədquluzadənin milli psixologiya və milli şürur formalaşdırılması ilə bağlı fikirləri demək olar onun bütün əsərlərində əksini tapmışdır. «Ot» felyetonunda isə məsələnin başqa bir istiqamətinin şahidi oluruq. Müəllif əhalisinin böyük əksəriyyəti müsəlman, az bir hissəsi erməni olan məmlekətdə gördüklerini qələmə almaqla, bu barədə düşüncələrini ortaya qoymağa çalışır:

«...Dekabrin 27-də erməni vəkilləri sərdara ərizə verirdilər və elə həmin gün Qarabağın qoca və cavan bəyləri əvvəlinci cərgədə oturub sirk qızlarının çılpaq topuğlarına tamaşa eləyirdilər. Erməni vəkillərinin biri ağlaya-ağlaya ac ermənilərin əhvalını sərdara nağıl eləyirdi; bəylər də qaqıldaya-qaqıldaya qızların oynamağına çəpik çıldırdılar. Ermənilər deyirdilər:

- Aman günüdür, sərdar, bizim aclara pul ver.

Bəylər deyirdilər:

- Oxqay, Liza can, qadavi alim...» (86).

Ümumiyyətlə, C.Məmmədquluzadənin əsərlərində çox tez-tez ermənilərlə müsəlmanların davranışlarının, psixoloji xüsusiyyətlərinin və vərdişlərinin müqayisəli təhlilinə rast gəlmək mümkündür. Bu müqayisələr zamanı emənilərin öz hüquqları və məqsədləri uğrunda daha inadla mübarizə apardıqlarının, elmə, təhsilə, mütaliyyəyə səy gösdirdiklərinin, həminin çirkin niyyətləri naminə istənilən yola getməyə hazır olduqlarının şahidi oluruq. C.Məmmədquluzadə bunu görür və həyacan təbili ələb, milləti oyanısa, maarifə, elmə səsləyirdi.

Bu cəhətdən «Axund ilə Keşisin vəzi» felyetonu çox xarakterikdir. Bu felyetonda bədnam qonşularımızla bəzi müsəlmanların (azərbaycanlıların) psixoloji durumunda, düşüncə tərzində və davranışlarındakı ziddiyyətli məqamlar çox aydın görünür:

«...Bir gün at ilə Samanlıq kəndinin mülkədarı Rəhimbəyə qonaq gedirdim. Həyatın birində bir erməni arvadı toyuq-cücəyə dən səpirdi. Bir həyətdə bir müsəlman arvadı arxin kənarında qab yuyurdu. Həyatın birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu. Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyuğuna ip bağlayıb həyatın o tərəf, bu tərəfinə qaçırdı və pişik mavildaya-mavildaya uşağın dalıcı-dalı-hərəkət edirdi.

...Həyatın birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdi. Keşiş ayaq üstü durub sağ əlini yuxarı qaldırdı. İstəyirdim keçib gedəm, həmin keşidən bir söz eşidib ayaq saxladım. Keşiş uca səslə üç dəfə dedi: hayqeninq, hayqeninq, hayqeninq (hayqeninq erməni dilində «vətən» deməkdir). Sonra müəllif yazır ki, keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi: «Erməni millətinin bu dünyada üç sevgili balası var: «Vətən», «Millət», «Dil». Və nə qədər ki, biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının həmidiyyə əsgəri və kürdləri, nə Ru-

sianın qalitsinləri və nə zəmanənin qeyri bir fəqazası erməni milətinin balasına xəter yetirə bilməyəcəkdir.

...O biri həyətdə isə Molla Qurbanoglu kitabdan bu sözləri oxuyur: Babü həftüm (yedinci fəsil)... Əgər bir şəxs yata, yuxusunda həcəmət görə, həmin şəxs dünyada heç bir bəlayə və naxoşduğa girişər olmayacaq... Ağacın altında, suyun qırığına bövl etmək yaxşı deyil, çünki həmzad, əcinnə, şeyatin insana zərər yetirə. Çahərşənbə, şənbə və tək günü qəbristana və hamama getmək olmaz, çünki bu günlərdə əcinnə və divlər qəbristana və hamama cəlb olub qalaqlıq edərlər və həmin günlər bunların bayramıdır. İnsanı gəsələr zərər yetirərlər. Əgər bir kəsin belə bir qəza başına gəlsə durmayıb, gəlsin mənim yanımı, vaxt ikən ona «həft həsar» duası yazım» (70).

Göründüyü kimi, müəllif belə bir müqayisə ilə milli şurun, milli psixologianın millətin varlığını qoruyub saxlayan əsas vasitə olduğunu və din xadimlərinin onun formallaşmasında əsas manə kimi çıxış etdiyini bədii çalarlarla çox dəqiq göstərir.

Milli şur məsəlesi ən görkəmli tədqiqatçılar tərəfindən millətin ən vacib atributlarından biri kimi təqdim olunur. Bu baxımdan milli şurun aşınmaya məruz qalmaqdən qorumaq bir nömrəli vəzifə kimi ortaya çıxır ki, onunla da millətin ziyahları məşğul olmalıdır. Təsadüfi olmayaraq mütəxəssislər qeyd edirlər ki, bir millət orduşunu, müstəqilliyini, hətta dilini itirədə, milli şurunu qoruyub saxlayırsa, o, itirdiklərinin hamısını bərpa edə bilər

C.Məmmədquluzadə milli şurun əsas atributu kimi «vətən», «millət», «dil» atributlarını götürür və hər bir fərdin onun uğrunda canından keçməyə hazır olduğunun vurğulayırdı. Onun fikrincə, bu dəyərlər uğrunda ölməyə hazır olan millətiə ölüm yoxdur.

C.Məmmədquluzadə hesab edirdi ki, azadlıq, tərəqqi və təkamül条件下 ümumxalq işinə əngəl olan, zərər verən mürtəcə qüvvələr dən biri də məsləksiz, əqidəsiz «intelligentlər», tüfeyli siniflərə və müstəmləkəçi soyğunçulara nökərçilik edən simasız «oliqarxlar»»,

sözdə bir, əməldə başqa, ikinci adam olan cizmaqaraçı «müəlliflər», mövhumata rəvac verib, dörd arvad alanların azadlığı yolunda qəlam çalan», «mədəniliyi» gecələri klublarda qumar oynamayaqla keçirib, zahirdə özlərini millətpərəst, vətənpərəst göstərib, əslində padşahpərəst və mövhumatpərəst olan mühərrirlərdir. Onlara qarşı mübarizə aparmaq isə hər bir vicdanlı vətəndaşın müqəddəs borcudur.

Milli psixologiya və milli şürur məsələləri C.Məmmədquluzadənin «Azərbaycan» məqaləsində daha qabarıq nəzərə çarpir: «Ax unudulmuş vətən, ax yazılıq vətən» sözləri ilə başlanan bu felyetonda C.Məmmədquluzadə Azərbaycanın müstəqilliyi, azadlığı, millətin tərəqqisi ilə bağlı ideyaları daha ətraflı və dolğun şəkildə ortaya qoyur. Ədibin yaşadığı dövrün xüsusiyyətlərini, mövcud siyasi şəraiti nəzərə alanda, belə çıxışları sözün əsil mənasında milli oyanışa, milli birliyə və azadlığa çağırış kimi də qiymətləndirmək olar: «... Dünyalar titrədi, ələmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlerini açıdalar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoyurdular.

Bəs sən haradasan, ey biçarə Vətən!?

Dünya və aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bimiz dilcə söyləsək ki, əsl mənalarını itirmişdi, qayıdır əslini tapdı, İnna illahi a Ənna ilahi raciun, amma buna qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət! Dəxi bu dairədən kənar bəni-nai-bəşər üçün nicat yolu yoxdur» (48, 192).

Böyük mütəfəkkir milli psixrologiyanın, milli şürurun formalasmasında «ana vətən» və «ana dili» məfhumlarının rolunu, onların arxasında gizlənən mənəvi dəyərləri ön plana çıxararaq deyir: «...Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki;

- Mənim anam kimdir?

Öz özümdə cavab verirəm ki,

- Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.

Dilim nə dilidir?

- Azərbaycan dilidir.
- Yəni vətənin haradır?
- Azərbaycan vilayətidir.

Demək, çünki dilimin adı türk - Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir.

-Haradadır Azərbaycan?

-Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən, qalan hissələri də Gilandan tutmuş qədim Rusiya hökuməti Osmanlı hökuməti daxilindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bəyaziddən ibarət olsun» (48, 193).

«Azərbaycan» məqaləsi aşağıdakı üsyankar çağrıyla tamamlanır, hansı ki, bu çağrıda ətalətdən qurtuluş, o taylı, bu taylı birləşib vahid Azərbaycan yaratmaq ideyaları ifadə olunur:

«...Ax gözəl Azərbaycan vətənim! Harada qalmışan? Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəlpapaq xoylu, meskinli, goruslu və moruslu qardaşlarım, ay bitli marağlı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çəшиб! Axır dünya və aləm dəyişildi. Hər bir şey qayıdır öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikrləşək, haradır bizim vətənimiz?!

Gəlin, gəlin ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?

Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!» (48, 194).

C.Məmmədquluzadə milli psixrologiyanın formalasmasında təhsilin xüsusi rolunu vurgulayır, «qalitsinlər»in milli təhsili, yerli dilləri məhv etmək istəyən siyasetini pişləyir, «ana» əvəzinə,

«madər» yazar, «kak-tı stidno, koqda azerbaydjanskiy çelovek po tatarski qovorit! (yəni obrozovonnninin müsəlmanca danışmağı eyibdir) (64) deyən ziyalıları tənqid edirdi. Çünkü etnik funksiyaların ifadəçisi kimi mədəniyyətin bütün komponentlərindən daha sox dil çıxış edir. Müəllifin fikrincə, milli şürurun formalasmasında milli ruhlu ziyalılar mühüm rol oynamalıdır.

Bu məsələdə isə C.Məmmədquluzadənin «Anamın kitabı» pyesi bütün dövrlər üçün milli şürurun, azərbaycanlıq psixologiyasının, əsil Azərbaycan ziyalısının fikir və düşüncələrinin şah əsəri hesab edilə bilər. Yüksək humanizm, vətənin, millətin, ana dilinin taleyi, yüksəlişə, mənəvi saflıq və birliyə çağırış «Anamın kitabı» pyesinin başlıca motivlərindədir.

Pyesdə müəllif əcnəbi ölkələrdə təhsil almış və həmin millətlərin psixologiyası altına düşmüş bir ailənin üç üzvünün timsalında o zamankı Azərbaycan cəmiyyətindəki mənəvi-psixoloji durumu böyük ustalıqla diqqətə çatdırır. Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid qardaşları bir-birini anlamayan, vətəndən, torpaqdan ayrı düşən müxtəlif dünyagörüşlü Azərbaycan ziyalılarını təmsil edirlər. «Qardaşlar arasındaki soyuqluq, uzaqlıq və mənəvi uğurum o qədər çoxdur ki, yaxınlığa, doğmaliğa, bir-birinə isinişməyə guman yeri yoxdur (23, 115).

«Məlum olur ki, Əbdüləzimin bir-birinə yad olan hər üç oğlu - müəllif resarkasına görə, rus intilligenti libası», yəni pidjak, jilet, nişastalı yaxalı köynək geymiş, Rüstəm bəy də, «İran ürəfəsi libası», yəni uca İran börkü, uzun İran arxalığı, üstündən uzun irani çuxa, gen şalvar, ağ corab geyib, əslində təsbeh çevirən Mirzə Məhəmmədəli də, başında qırmızı fəs, əynində pidjak, ağ yaxalı köynək olan qalstuklu Səməd Vahid də əslini itirib, Gülbaharın dediyi kimi, «hamısı bir tərəfə» yox, «biri o tərəfa gedir, biri bu tərəfə gedir». Bu baxımdan Rüstəm bəyin etirafı daha aydın, daha maraqlıdır:

Hələ indiyə kimi xalq bir şey başa düşmədi. İndiyə kimi xalq deyirdi: mərhəba Əbdüləzimin oğlanlarına! Maşallah biri Peter-

burqda elm təhsil edib, biri İsfahanda, biri də Nəcəfəl-Əşrəfdə. Üçü də maşallah, oxuyub alim olub. Amma bundan sonra ağızlarda söylənəcək ki, haman üç alimin biri xüsuf-küsuf duası yazar, biri məfailin-failatün, biri də..., vallah, mən özüm də başa düşmürəm ki, mən nəciyəm... (43, 191).

Əsər «başdan-ayağa Azərbaycan dərdi ilə yoğrulub. Yazıldığı vaxtdan yüz ilə keçməsinə baxmayaraq, əsər bu günün özü üçün son dərəcə aktual olaraq qalmaqdadır. Orada Azərbaycan qüvvələrinin birləşmək dərdi, oxumuş ziyalılarımızın Azərbaycanın problemlərinin həllini başqa xalqlarda, özgələrin müdaxiləsində axtarmaq, öz dərdinə biganəliyi, öz dili və ənənələrinə hörmətsizliyi, vətənə və millətə etinasızlığı kimi onlarca məsələnin bədii həlli vardır» (54, 201).

«Anamın kitabı»ndakı Gülbahar obrazı bütün digər bədii vəzi-fələri ilə bərabər, həm də qardaşlarını müşahidə edib onların paxırlarını açan bir obrazzdır. Zəhra boyim isə Azərbaycan-Vətən timsali olub, bütövlükde bu vətənin övladlarını birliyə dəvət edən müqəddəslik zirvəsinə yüksəlir (54, 202).

Qardaşlar arasındaki münasibətlər pyesin sonunda özünün kulminasiya nöqtəsinə çatır. Aşağıdakı epizod da bundan xəbər verir:

Rüstəmbəy: - Qospada, zasedanie obyavlyayu otkritom.

Mirzə Zeynal (durur ayağa və yumruğunu silkələyə-silkələyə, açıqlı):

- Ağalar, ana dilindən başqa burada özgə dil danışmaq olmaz. Ana dili, ana dili, türk dili, milli dil....

Mirzə Zeynal: - Biz dübarə təvəqqə edirik sədr cənablarından ki, rusca danışmağı bilmərrə qədəğən eləsin.

Rüstəmbəy: - Xub, Teymurbəy, paveskada yazılın voprosları oxu, camaat eşitsin» (43, 74-75).

Vəziyyəti Zəhra xanım normal məcraya sala bilir. Zəhra xanım burada ana vətənin, elin, obanın simvoludur. Vətənin və xalqın birliyi ideyasını məhz o, öz övladlarına çatdırır. «Çobanları, onların

şirin, xəlqi danışdığını cəmiyyəti-xeyriyyənin iclasında dil boğaza qoymayan quru, rəsmiyyətçi nitqi ilə uzunçuluq edən yabançı zi-yahlara qarşı qoyur. Təmiz, saf mənəviyyatlı Gülbahar qardaşlarını da, onların dostlarını da başa düşə bilmir, ancaq çobanları anlayır, xoşlayır: «QarDaşlarım, vallah, sözün doğrusu budur ki, çobanların danışğından savayı mən bir söz başa düşmədim», deyə milli simasını və mənliyini itirmiş ziyalılardan üz döndərir (43, 95).

Sonda isə Zəhra bəyimin səyləri sayəsində, ataların oğullarına vəsiyətini çatdırmasından sonra vəziyyətin nisbətən qaydaya düşməsi C.Məmmədquluzadənin özünün fikir və düşüncəlerinin, arzularının təzahürü kimi çıxış edir və insanı gələcəyə nikbin baxmağa ümüdünləndirir. «Ananın faciəsi vətənin, vətəndaşların faciəsidir. Ananın kitabı vətənin kitabıdır. Bu həqiqəti yaxşı dərk edən, qardaşları birliyə çağırın Gülbahar vətənin gələcəyini düşünür, gərəksiz kağız yığınlarına od vurub yandırır, təkcə ananın kitabını saxlayır» (43, 98).

Bundan sonra qardaşlar sanki ayılırlar və böyük səhvə yol verdiklərini başa düşürlər. Rüstəm bəy yavaş-yavaş uzaqlaşır içəri otağa, Zəhra bəyim dərin ah çəkir, sonra Mirzə Məhəmmədəli gəlib çökür diz üstə anasının qabağında.

Mirzə Məhəmmədəli: - Ana, məni bağışla, dünən hırslı vaxtında sənə tərk-ədəblik göstərdim...

Burada oğullara dünyadan köcmüş atalarının qoyub getdiyi vəsiyyət də köməyə çatır. O vəsiyyət ki, Zəhra bəyim ailədə birlik və həmrəylik yaratmaq üçün lap son anda istifadə edir:

«...Yer, göy, ay və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar; çünkü bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parçalardır.

Mən etiqad edirəm ki, mənim də balalarım hər yani dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar: çünkü ay və ulduz şəmsin parçaları olan kimi, bunlar da analarının ay və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu po-

zmaq iəstəyə! Onun insafı və vicdanı ona mümədamlı-həyat əziyyət edəsən, nə qədər canında nəfəs var, peşiman olacaq...» (43, 99-100).

«Dəli yığıncağı» adlandırılın komedyada əsas fikir bundan ibarətdir ki, dəli kimi qələmə verilən və cəmiyyətin nəzərində sərsəm dolaşan adamlar əslində cəmiyyət daxilində, insanlar arasında hökm sürən saxtalıq və rəzalətləri qorxmadan, cürətlə, həm də uca səsələ car çəkirlər. Dəlilərin əhatə olunduğu cəmiyyət şəhər hakimi Lal-buza qədər sağlam düşüncəyə zidd, qeyri-normal və çirkin bir şəraitdə yaşayış keçirirlər. Onlara elə gəlir ki, içərisində dolaşdıqları bu aləm doğrudan da həyatdır. «Dəlilər» isə bu aləmin həyata bənzəmədiyini, hələ həyat səviyyəsinə gəlib çatmadığını, normal yaşayış üçün son dərəcə dözülməz olduğunu sübuta yetirilər...

...Komediyada rəmzi məna olaraq, «dəlilik» və «ruhi xəstəlik» cəmiyyət qanunları ilə barışmamaq, mövcud vəziyyətdən narazılıq və haqsızlıq əleyhina etiraz formasında ümumiləşmişdir (10, 61-62).

Milli psixologiyanın digər istiqaməti ilə C.Məmmədquluzadənin məşhur «Danabaş kəndinin məktəbi»ndə qarşılaşırıq. Burada övladlarının təhsil alamağa getməsini faciə kimi başa düşən, hərbi xidməti az qala bədbəxtçilik kimi anlayan avam azərbaycanlıların hissleri çox aydın və qabarlıq şəkildə ifadə olunub:

«Məşədi Ağaklışı (Əsədə): - Bala qorxma, inşallah bir zad olmaz. Əsəd (titrəyir): - Dədə qorxuram məni saldat apararlar!

Məşədi Ağaklışı: - Bala, qorxma, allah Kərim allahdı (43, 112).

Yüzbaşının çavuşu nəzərəli (Əsədə):

- Çıx oradan, bu saat gol, düş qabağıma, vələdəzənə oğlu vələdəzənə!

Məşədi Ağaklışı (Nəzərəliyə): - Səni and verirəm allaha, həyə Əsədi saldat aparacaqlarsa, bir yolluq de ki, evin yıldır...» (43, 112).

...Bu sözlərdən sonra yüzbaşı və çavuş Nəzərəli başlayırlar kənd-liləri şallaqla vurmağa və vura-vura deyirlər: get bu saat uşağını gətir, yoxsa dərini soyaram! Bu hində araya iki uşaq gətirirlər. Kə-

narda ağlaşma səsi gəlir. Həmin iki uşağın anaları «bala vay» deyib ağlayırlar. İki kişi - həmin uşaqların ataları uşaqların əllərindən tutub yavaşca ağlayırlar. Ruslar təəccübə baxırlar.

Birinci arvad: - Balamı saldat aparacaqlar, bala vay!

İkinci arvad: - Balamı uşqol aparacaqlar, bala vay!

Üçüncü arvad: - Balamı uçtel aparacaqlar, bala vay! (43, 120).

Bəli, bütün bunlar bir C.Məmmədquluzadə həqiqətləridir. «O həqiqət də bundan ibarətdir ki, azərbaycanlıların həmin dövrədə ordu təlimi görməyə həvəsləri az olmuşdur. Bunun acılarını sonralar - 1980-90-cı illərdə yenidən istiqlalımızı qazandığımız zaman bir daha yaşadıq. Odur ki, Mirzə Cəlilin «Danabaş kəndinin məktəbi» hekayəsində kəndlilərin uşaqlarını ordudan «qorumaları» faktı da bizi düşünməyə sövq etməlidir (53, 118-119).

Azərbaycanlıların özlərini bir millət kimi dərk edə bilməməsi, ümumiyyətlə «millət» məşhuminun nə olduğunu başa düşməməsi, «millət»lə «din»i qarışdırması da C.Məmmədquluzadəni Ağrıdan məsələlərdən idi.

«...Kitabın 967-ci səhifəsi Bakıdan danışır. Səyyah bakılıları mədh edir və hətta kitabın bir yerində Bakı əhlini qamətdə və şüca-ətdə Rüstəm pəhləvana oxşadır. Amma heyif ki, burada kitabın bir neçə vərəqi cırılıb. Bakı vərəqəsinin axırında yazır ki, hər bir bakılıdan soruşdum ki, «mən ölüm doğrusunu de görüm nə millətsən? Və hamı and içib söylədi ki, «əlhəmdülillah, müsəlmanam» (72).

C.Məmmədquluzadənin yaratdığı obrazların düşdürüyü vəziyyət ilk baxışdan gülməli, düşünəndə isə olduqca faciəlidir. Qul psixologiyası, mütilik və avamlıq əhalinin böyük əksəriyyətini təşkil edən sadə adamların, qəddarlıq, yaltaqlıq, özlərindən güclülerin qarşısında riyakarlık və qorxaqlıq isə bu insanları zülm altında saxlayan ağaların, bəylərin və yüksək rütbəli din xadimlərinin əsas xüsusiyyətləri idi. Məsələn, Novruzlinin başına gələn qəzövü-qədərin səbəbi bir tərəfdən onun avamlığıdırsa, digər tərəfdən də xana olan sonsuz sədaqətidir. Bir qul kimi bütün həyatı boyu özünü xana borclu bil-

məsi və bunu işdə, əməldə nümayiş etdirməsi, beləliklə də xanın rəğbətini qazanmaq hissi, arzusudur.

Qurbanəli bəy isə yaltaq, yaltaq olduğu qədər də ikiyüzlü adamdır, sözü ilə işi arasında tam bir uyğunsuzluq var. Bir zalim, qansız, kobud, sərt və əzazıl bir üzü var ki, Kərbəlayi Qasıma, nökər Əliyə və ümumiyyətlə rəiyyətə münasibətdə özünü göstərir. O, pristavin arvadına, hətta itinə belə yaltaqlanır, Kərbəlayi Qasımin isə qarınına xəncər soxmaq istəyir. Bu xüsusiyyət naçalnikin şərəfinə düzəltdiyi ziyaftədə daha qabarlıq şəkildə üzə çıxır. Belə ki, onun sağlığına lap axırda içilsə də, bundan mütəəssir olur, kef havasına hamını öz evinə qonaq çağırır və nitqində deyir: «...mən lap əriyib yerə girirəm. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığımı içsin? Mən bu xanımların ayağının torpağı da ola bilmərəm...Mən isteyirəm sizə qulluq eliyim. Mən isteyirəm sizə nökərlik eləyim» (48, 124-125).

Qurbanəli bəyi xarakterizə edən Əziz Şərif yazdı: «Qurbanəli bəy xasiyyət etibarilə qatı bir zalimdir, lakin C.Məmmədquluzadənin yaratdığı bütün obrazlar kimi, bu da yalnız zalim deyildir. Eyni zamanda o yaltaqdır, eyni zamanda o lovğadır, eyni zamanda o əyyasdır, eyni zamanda o son dərəcə mədəniyyətsiz bir insandır, nadandır, cahildir, vəhşidir» (16, 32). Yuxarıda iqtibas etdiyimiz cümlələrdə Qurbanəli bəyə məxsus bu naqis keyfiyyətlərin hamisi aydın görünür.

Xudayar bəy isə C.Məmmədquluzadənin yaratdığı mənfi obrazların ən tipik nümayəndəsidir. Biz onu müxtəlif qiyaflərdə - Zeynəbə zorla evlənib onun var-dövlətinə sahib çıxməq istəyən bir nanəcib, Məmmədhəsən əminin eşşəyini olindən alan bir oğru və özündən nisbətən güclü erməni Karapetə yaltaqlanan qorxaq, silməsiz bir insan obrazında görürük.

Məsələn «Eşşəyin itməkliyi» hekayəsindən oxuyuruq: «...Xudayar bəy çubuğu doldurub yeridi Karapet ağanın yanına və əlini qoltutq cibinə uzadıb və bir çımdık qov çıxardıb tutdu Karapet ağanın

qabağına.

- Zəhmət olmasa ispiçkə çək, bu qovu yandırırm.

Karapet ağa qeyznən cavab verdi:

- Sən məgər görmürsən ki, bura qəhvə dükəni deyil! İtil cəhən-nəmə burdan, supa oğlu supa! İtil!» (37, 252-253).

Öz ailəsinə və Zeynəbə qarşı münasibətdə isə biz bu adamı kobud, vəhşi, amansız və rəhmsiz bir obrazda görürük. Ona tama-mılə əks qütbədə isə Məmmədhəsən əmi durur. Məmmədhəsən əmi öz xarakteri ilə o dövrün tipik azərbaycanlı kəndlisinin psixologiyasını özündə cəmləşdirən obrazdır. Onun yeganə arzusu nəyin ba-hasına olursa-olsun Kərbələyə ziyarətə getməkdir və bütün hərəkətləri, davranışları məhz bu arzu və istək kontekstində cərəyan edir.

Zeynəb isə zəif də olsa, öz haqqını dərk edən və cəmiyyətdə bunun uğrunda mübarizəyə can atan ilk qadın surətlərindəndir. Zeynəbi və onun simasında başqa qadınları zavalı edən, yazıq hala salan, əl-ayağını buxovlayıb ev dustağına, qara çadranın əşirinə, hüquqsuz köləyə çevirən mövcud ictimai quruluş və dini ehkamları-dır. Bir sözlə, Xudayar bəyin arxalandığı qüvvələr Zeynəb və min-lərlə onun kimi ümüdsizlərin qəniminə çevrilmişdir. Zeynəb nə qədər məgrur, əyilməz, iradəli, sözündən dönməz olsa da, qara qüvvələrin güclü təzyiqinə çevrili bilmir.

C.Məmmədquluzadə əsərlərinin spesifik xüsusiyyətlərindən biri də avamlıq, savadsızlıq və mütiliyin təkcə milli məsələlərdə deyil, adı məişət səviyyəsində törətdiyi bələləri də diqqətə çatdırmaqdır. Bu zaman sadə insanların təkcə Qurbanəli bəy və Xudayar bəy kimi qoluzorluların deyil, nisbətən aşağı kateqoriyadan olan firldaqçı-ların toruna çox asanlıqla düşməsinin də şahidi oluruq. Məsələn, «Dəllək» felyetonundan oxuyuruq:

«...Sadiq kişi: - Ay Usta Hüseyn, bizim Məhəmməd Vəlinin burnu qanayıb, nə əlac edirik qan kəsilmək bilmir. Arvad məni yal-vara-yalvara sənin yanına göndərib, bəlkə sən bir çarə tapasan.

... Usta Hüseyn başını bulaya-bulaya dedi:

- Ay, ax, vay, vay! Yazığım gəlir sənin gününə, ay Sadiq kişi! ... Kişi, utanmırısan başuvun tükünü bu qədər uzadıb qırxdırmırsan? Hələ xəcalət çəkməyib deyirsən ki, Məhəmməd Vəlinin burnunun qanı kəsilmir! O, allahın qəzəbidir ki, səni tutub. Yoxsa harda gör-sənən şeydir ki, burunun qanı kəsilməyə! Sənin tək müsəlmanlar bundan da artıq bələya giriftar olacaqlar!

Usta Hüseyn Sadiq kişinin başını qırxbı qurtardı. Sadiq kişi börküni qoydu başına, iki qəpik çıxarıb uzatdı Usta Hüseynə və dedi:

- Usta, allah atana rəhmət eləsin!» (37, 380-382).

Məşhur «Ölülər» pyesində isə firldaqçılığın ən bariz nümunəsi ilə qarşılaşıraq:

«...Azarlı: Hacı əmi, bu baş ağrısı məni həlak eləyibdir; nə qoyar gecə rahat olam və nə qoyar gündüz rahat olam. Gedirəm Usta Cə-fərin yanına, deyir: qanın çoxalıb, gərək səndən qan alam; gedirəm Mir Bağır ağanın yanına deyir: qanın azalıb, gərək bal halvasından savayı özgə bir şey yeməyəm. Hacı, məni çevir balalarının başına, şeyx cənablarımızdan iltimas elə, mənə bir barmaq yekəlikdə (əli ilə şəhadət barmağını göstərir) dua yazsın ki, bu baş ağrısı məndən rəf olsun. Hacı əmi, nə qədər canım sağdır...» (43, 117).

«...Birisi ki azarladı, çərəsiz qalıb dərdini qonşusu İmaməliyə dedi, o da atasından, babasından eşitdiyi müalicə üsulunu göstərdi. Dəllək usta Cəfər xəstənin başının üstünü kəsib qan aldı, Gülsüm xala şüvərən bişirdi gətirdi. Dostu nənə uşağın burnunu püflədi, cahan bibi arvadın göbəyini saldı və beləliklə, əcəli yetişməyən şəfa tapdı, əcəli yetən də bu namərd dünyani tullayıb çıxdı getdi həmi-şəlik axırət evinə.

Amma mənə qalsa, indi söylədiyin dava-dərmandan əfzəl axund molla Məhəmmədin və Fazıl Şeyx Cəfərin bir nüsxə dualardır ki, salasan suya, verəsən naxoş işsin» (122).

İnsanların faciəsini avamlıqda, təhsilli adamları qiymətləndirə

bilməməkdə görən C.Məmmədquluzadə sonda bu cür düşüncə tərzinin ağır nəticələrə səbəb olduğunu qeyd edirdi. Din xadimlərinin yanlış təbliğatı, xaricdə oxuyub gəlmış mütəxəssislərin xidmətindən yararlanmağın «günah» olması kimi fikirlərin təsiri altında olan insanlar bəzən çox ciddi problemlərlə üzləşməli olurdular. Bu hal müəllifin «Buz» hekayəsindən də aydın görünür. Burada biz avamlıq üzündən həyatlarını oxumuş, savadlı, bacarıqlı həkmlərə deyil, «nüsxbənd kitablarının mütaliəsi və təcrübə ilə həkimliyi öyrənən», «həkimlikləri bir müxtəsərcə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə və həb və işlətmə verməkdən ibarət olan» «həkimlər» etibar edən insnlardan birinin facisi ilə üzləşirik (37, 478-484).

C.Məmmədquluzadə yaradıcılığının əsas istiqamətlərindən biri də onun əxlaqi görüşləri idi. Bu görüşlər də «Azərbaycanda əmələ gəlmış ictimai-iqtisadi və siyasi şəraitin təsiri altında formallaşmış, dövrün əsas tələblərini özündə əks etdirirdi.

Doğma xalqının mədəni tərəqqisi və ümumi yüksəlişi uğrunda ömrünün sonuna qədər yorulmadan çalışan C.Məmmədquluzadə bu tərəqqiyə əngəl törədən feodal-patriarxal əxlaq normalarına, adət-ənənələrinə, islam dininin əxlaq ehkamlarına qarşı ciddi mübarizə aparırdı.

Heyvan alqı-satqısına bənzər nikah adətləri, qızların kiçik yaşlarından əre verilməsi, özü də sevmədikləri, bəzən də nifrət etdikləri eybəcər və çox yaşlı olan məşədi və hacilərə verilməsi, daha doğrusu satılması da milli şürə və milli psixoloji amillərlə bağlı məsələlər idi.

«Danabaş kəndinin əhvalatları»nda feodal zülmüne məruz qalan aşağı təbəqə nümayəndələrinin məişət və mədəniyyəti, həm də yuxarı təbəqənin həyat tərzi, ədibin mövcud ictimai quruluşa, bərabərsizliyə, zülm və hüquqsuzluğa etirazları da aydın görünür. Feodal-patriarxal kəndində bərabərsizlik və istismarın, haqsızlığın nəticələri Məmmədhəsən Əmi və Zeynəbin Xudayar bəylə qarşılaşlığı səhnələrdə canlı boyalarla şərh olunmuşdur. Yaziçi burada ağır

təzyiq altında beli bükülən Azərbaycan kəndlisinin faciəvi həyat tərzinin mənzərəsini göz qabağında canlandırır.

Haqsızlıq və istismar boyunduruğu altında əzilən Azərbaycan kəndlisinin şəriətin kəməndindən yaxa qurtara bilməyən məzəlum Şərq qadınlarının azadlığı uğrunda sonralar daha böyük coşquluqla, yüksək vətəndaşlıq cəsarəti və qeyrəti ilə apardığı dönməz, ardıcıl mübarizəsini təqdir edirdi.

C.Məmmədquluzadə millətin sabahi və gələcəyi sarıdan çox nigarən idi. «Ata-babamız xoruz və qoç döyüşdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağlinə qulaq asıb, qızılqus saxlayıb günlərin keçirib, biz də ki, bu yolu keçirik, tələf olacaqıq» deyən ədib narahatçılığını belə izah edirdi:

«Hər vaxt ki, özümüz üçün bir azadlıq binagüzarlığı istəmişik, - özümüzə öz içimzdən bir şəxsi sultan vermişik və o sultandan izn hasıl olmamış dinməyə və danışmağa ixtiyarımız olmayıb və bunun adını qoymuşuq azadlıq!

O ki, qaldı millətə, - o da kənardan qalib baxa-baxa; çünki kənardan baxmağa min-min illərlə adət edib». C.Məmmədquluzadənin fikrincə, millətin «baxa-baxa qalması»nın da çoxlu sayda səbəbləri var: «...Qerinələrlə millətimizin şirin canına milyonlarca ac mikroblar daraşib qanını sovurmaqdadir və məhz bu həşaratdır milləti xəstə edən, məhz bu mikroblardır onu bədnam edən!

«Nicat, nicat» deməkla nicat yolu öz-özünə tapılmaz! «Məktəb, məktəb» deməkla məktəb öz-özünə açılmaz və açılsa da «Cameyi-Abbas» kitabından savayı orada bir özgə dərs verilməz.

Müftə-müftə «nicat», «məktəb» deməkla «fatiya tuman olmaz!» Lazımdır mikrobları millətin bədnindən kənar eləmək! Yoxsa nə gözyaşı tökməklə azarlı şəfa tapar, nə dua yazmaqla!» (87).

Vətənini, millətini, xalqını canından da çox sevən C.Məmmədquluzadə bunları yazımaqla insanları birliyə, elmə və maarifə dəvət edir, qabaqcıl millətlər sırasında görmək arzularını ifadə edirdi.

«Vətəni istəmək təbii bir şeydir. Vətən də ibarətdir vətəndaşlardan, yəni insanın öz millətindən. Bir adam istəyir millətini istəsin, amma sabah vətəndaşlarını küçədə görən kimi ikrah eyləyir» deyən müəllif, sadə bir misalla bu «iyrənməyin» səbəblərini də göstərirdi: «Bir millət ki, müsəlman qəbristanının yanından keçəndə görə ki, bir özgə millət müsəlman ölülarının sümükkələrini çıxardıb, tullayır kənara və öz ölüsünü onun yerinə dəfn edir, biz belə milləti istəyə bilmərik...» (85). Ədibin yaşadığı dövrün xüsusiyyətləri baxımından, bu, ən orjinal, təsirli və dəqiq ifadə tərzi idi. Bu cümlələrin məzmununda isə milli-mənəvi dəyərlərin və milli psixologiyanın aşınma dərəcəsi çox aydın görünür.

C.Məmmədquluzadə təkcə feodal patriraxal adətləri, dini fənatizmi, İran şahənsahlığının, Türkiyə sultanlığının və Azərbaycan cəmiyyətinin eybəcərliklərini tənqid etməklə kifayətlənməmiş, sovet cəmiyyətinin naqis cəhətlərini də qələmə almış və özünəməxsus şəkildə münasibət bildirmişdir. Görkəmli cañılşunas İ.Həbibbəyli qeyd edir ki, Azərbaycanda sovet hakimiyətinin qurulmasını C.Məmmədquluzadə müsbət qarşılamışdı. Bunun da əsas səbəbi özünü fəhlə-kəndli dövləti adlandıran yeni hökumətin bəyan etdiyi məram və məqsədlərin yazılıının niyyətlərinin bir çoxu ilə üst-üstə düşməsi idi. Ona görə də ədib 1921-1927-ci illərdə gənc sovet hakimiyətinin tədbirlərində yaxından iştirak etmiş, həm bir vətəndaş, həm də yazıçı kimi cəmiyyətin inkişafına öz köməyini əsirgəməmişdir. Sovet hakimiyətinin ilk illərində ədibin qələmə aldığı «Proletar şairi», «Taxıl həkimi» «Şərq fakültəsi», «Nigarəncılıq», «Sünnet toyu», «Qəza müxbiri» və s. hekayələrində məhz yeni cəmiyyətin mənfiilikləri ifşa edilir, insanlar elmə, maarifə və inkişafa dəvət olunurdu. Bu əsərlərin məzmunundan aydın görünürdü ki, «vay o millətin halına ki, ziyahları hər gün bir yerə cəm olub çay içmək, mənasız nağıllar danışmaqla ömrü başa vururlar», - deyən yazılının xalqın tərəqqisi yolunda maneəyə çevrilmiş eybəcərliklərə və naqışlıklarə heç bir halda göz yummaq fikri yoxdur. Ədib xüsusilə özlərini

vətən, millət xadimi adlandıran, əslində isə əsərlərində ikiüzlülük edərək xalqı aldadan, gurultulu, boş ibarələr altında öz çürük, çirkin niyyətlərini həyata keçirməyə çalışan yazıçılara qarşı daha kəskin mübarizə aparırırdı (15, 112).

C.Məmmədquluzadənin əsərlərində oğurluq, xalq malına göz dikmək, aclara çatası ianələrin mənimsənilməsi, şəxsi maraqların ümumxalq maraqlarından önə keçməsi, çoxarvadlılıq, azyaşlı qızların ərə verilməsi və s. kimi mənfi hallar pislənilir və onların islah olunması yolunu milli psixologiyada natamamlıq kompleksinin aradan qaldırılmasına çalışır.

Məsələn, müəllifin qeyd olunan əsərlərinin əsas personajları istedadsız, bacarıqsız və təsadüfi adamlardır. «Proletar şairi» də, «taxıl həkimi» də yeni ictimai quruluşun xalqa bəxş etdiyi imtiyazlardan sui-istifadə etmək, yüngül sənət və qazanc yolu axtarmaq eşqindədir (22, 157). Lakin bu zaman onlar C.Məmmədquluzadənin öldürücü gülüşü və tənqidi ilə qarşılaşırlar.

Bununla belə, C.Məmmədquluzadənin sovet cəmiyyətinə bəslənilən ümid və inam dövrü uzun sürmədi. Onun həyat reallıqlarını əks etdirən əsərləri, ictimai xadim və yazıçı kimi böyük nüfuz qazanması müəyyən dairələrdə ona paxılıq və qısqanlığın artmasına səbəb olmuşdu. C.Məmmədquluzadə 1928-ci ildən sonrakı mərhələdə yeni cəmiyyətin sərt ideoloji tələbləri və təzyiqləri ilə üz-üzə gəlmiş, mənəvi terrora məruz qalmışdır. Belə ki, AKP MK-nın 9 aprel 1929-cu il tarixli plenumunda «din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək» adı altında «Molla Nəsrəddin» jurnalının fəaliyyətini məhdudlaşdırmaq, müstəqil nəzərə çarpan, «Redaktorun orqanı» adlandırılan məcmuəni «Mübariz Allahsızlar İttifaqı»nın orqanına çevirmək haqqında qəbul edilmiş qərarı baş redaktoru dərinən sarsılmışdır. Bunun ardınca dövrü mətbuatda M.Cəlilə qarşı böhtan və təzyiq kampaniyası təşkil edilmiş, o, «cığırdaş», «Azərbaycan dilini korlayan yazıçı» kimi damğalanmış, «Molla Nəsrəddin» jurnalının «şəkil, bədii, ictimai

cəhətdən «üzlü-astarlı dəyişdirilməsi» tələbi irəli sürülmüşdür... Həmişə qaynar fəaliyyətlə əhatə olunmuş qocaman yazıçının ömrünün son dövründə soyuq qış günlərinin birində əlyazmalarını sobaya ataraq yandırması keçirdiyi dərin sarsıntıların, mövcud quruluşa etirazın nəticəsi idi» (17, 10-11).

Bələliklə, aydın olur ki, millətin taleyi, gələcəyi və mənəviyyat məsələləri ilə bağlı C.Məmmədquluzadəni düşündürən problemlərin əhatə dairəsi, spektri həddindən artıq geniş olmuş və bu səbəbdən onları bir tədqiqat əsərində əhatə etmək olduqca çətin məsələdir. Bununla bərabər, yuxarıda şərh verdiyimiz məqamlar da hamımız üçün vacib olan nəticələri əldə etməyə və C.Məmmədquluzadə yaradıcılığının Azərbaycan xalqının məişət və mədəniyyətinin tədqiqi istiqamətində misilsiz əhəmiyyətini göstərməyə kifayət edir.

NƏTİCƏ

Bələliklə, biz C.Məmmədquluzadə yaradıcılığı əsasında etnoqrafiya elmi üçün aktual olan problem məsələlərin məcmuyu ilə tanış olduq. Qeyd etmək lazımdır ki, C.Məmmədquluzadə yaradıcılığı, publisistikası Azərbaycanda bədii düşüncənin, ictimai fikrin və demokratik ənənələrin inkişafında mühüm bir mərhələ təşkil edir. O, ilki növbədə dövrünün «müsəlman aləmində» hökm sürən köhnə feodal patriarxal münasibətləri, Azərbaycan xalqının, başqa şərq xalqlarının mənəvi intibahı, azadlıq və tərəqqisi yolunda cəfəkeşlik göstərmiş M.F.Axundov ideallarının varisi və davamçısıdır.

C.Məmmədquluzadə irsi bütövlükdə Şərqi və İslamiyədən oyanış və tərəqqi ilə bağlı bədii düşüncənin parlaq inikasıdır. Fəlsəfə və tarix, sosiologiya və hüquq, iqtisadiyyat və estetika, dil və psixologiya - hamısı bu irlərin kompleks təşkil edən vahid məna və məzmununun daxili tərkib hissələridir. Belə ki, C.Məmmədquluzadə bir ədib və bir idəloq kimi bütün bu sahələrin hamısında islahatları bütövlükdə İslami Şərqi miqyasında irəli sürür. Bu mənada M.F.Axundovdan sonra öz ictimai-siyasi görüşlərini dövlət və ictimai xadim səviyyəsində şərh edən ikinci şəxsiyyət məhz Mirzə Cəlildir.

Qeyd etmək vacibdir ki, C.Məmmədquluzadənin ictimai-siyasi baxışları Azərbaycanda əmələ gəlmış yeni ictimai-iqtisadi və siyasi şəraitin təsiri altında formallaşmış və dövrün əsas tələblərini özündə əks etdirmişdir. O, cəmiyyət həyatının müxtəlif sahələrindən - xalq məişətdən, iqtisadiyyatdan tutmuş, dövlət quruluşu və idarəsi məsələlərinə, sinif və zümrələrin, millətlərarası münasibətlərə, din və ateizm, etika, bədii yaradıcılıq problemlərinə qədər bütün mövzularda yazmışdır. Həm də nədən yazıldısa yapsın, onun qələmini hərəkətə gətirən qüvvə azadlıq, demokratiya və tərəqqi ideyaları idi.

Yaradıcı qələm sahibi kimi C.Məmmədquluzadəni həmişə ictimai qüsurlar, həyat və məişətdəki bələlər və köklü problemlər çox

düşündürdü və onu XX əsrin mürəkkəb ictimai-siyasi şəraiti yetirmişdi.

Bundan başqa, XIX əsrin sonu, XX əsrin əvvəllerində cərəyan edən inqilabi hadisələr, Həsənbəy Zərdabi və S.Ə.Şirvaninin çoxcəhətli yaradıcılığı, Naxçıvanda maarifçi-demokrat ziyalıların formalasdırılmasında M.Q.Sidqinin fəaliyyəti, görkəmli ziyalı E.Sultanovun qadın azadlığı haqqında fikirləri, həmçinin rus inqilabçı-demokratlarının, müterəqqi fikirli şair və yazıçılarının demokratik ruhlu əsərləri də C.Məmmədquluzadə yaradıcılığına öz müsbət təsirini göstərmişdir.

Lakin onun yaşayış-yaratdığı cəmiyyətdə sadəcə yazmaqla iş bitmirdi. Həmin cəmiyyətin yaratdığı problemləri aradan qaldırmaq da böyük güc və bacarıq tələb edirdi. Müəllifin «yazmaq istəyirdim. Çox istəyirdim yazmaq. Amma bilmirdim niyə yazım və kimdən ötrü yazım. Çünkü ümidi var deyildim ki, yazdıqlarımı çap etməyə və intişarə qoymağa hökumət icazə verəcək» sözleri isə onu yaşadığı boğucu ictimai-siyasi şəraiti çox aydın əks etdirir.

Bununla belə, C.Məmmədquluzadə yazdı və özündən sonra böyük bir mənəvi-mədəni irs qoyub getdi. Elə bir irs ki, Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində və milli şüurun formalasmasına əvəzsiz rol oynadı. Təsadüfi deyil ki, həm sovet dövründə, həm də ölkəmiz öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra C.Məmmədquluzadə yaradıcılığı ən müxtəlif aspektlərdən tədqiq olunmuş və qiymət verilmişdir. Elə günümüün özündə də həmin tədqiqat işləri davam edir və böyük ədəbin yaradıcılığının heç vaxt aktuallığını itirməyən müddəaları cəmiyyətimizə və elmi ictimaiyyətə təqdim olunur.

C.Məmmədquluzadənin əsərləri təkcə Azərbaycan miqyasında deyil, bütün Şərqdə və Avropada demokratiya və azadlıq ideallarının təcəssümü kimi qəbul edilmişdir. Məşhur ingilis şərqşünası E.Braun 1914-cü ildə Londonda çap etdirdiyi «Məşrutə dövründə İran mətbuatı və ədəbiyyatı» əsərində «Molla Nəsrəddin» jurnalına

ayrıca fasil həsr etmiş və C.Məmmədquluzadə yaradıcılığına, həmçinin «Molla Nəsrəddin» jurnalına yüksək qiymət vermişdir. Burada qeyd olunur ki, Tiflisdə türk dilində yazılıb çap olunan satirik «Molla Nəsrəddin» jurnalının İrana etdiyi təsir o qədər böyük və onun çəkdiyi karikaturaların əhəmiyyəti o dərəcədə mühümdür ki, mən onların ən yaxşalarından altı ədədini bu kitaba daxil etmişəm. ...İranda nəşr olunan «Suri-İsrafil» jurnalında çap olunan satirik məqalələr məhz «Molla Nəsrəddin» jurnalından ilham almışdır.

1926-cı ildə Parisdə nəşr olunan «Müsəlman həyatının məcmuəsi» adlı fransız jurnalında da «Molla Nəsrəddin» haqqında qiymətli fikirlər söyləmişdir. Fransız alimi A.Benniqen və Ş.Lemersye tərəfindən yazılmış «1920-ci ilə qədər rus müsəlmanlarının mətbuatı və milli hərəkatı» adlı kitab isə tamamilə C.Məmmədquluzadə yaradıcılığına həsr olunmuşdur.

«Molla Nəsrəddin» jurnalının əhəmiyyəti və ictimai-siyasi hadisələrə təsiri İran alimləri tərəfindən də yüksək qiymətləndirilmiş və bu barədə fikirlər müxtəlif kitab və məqalələrdə əksini tapmışdır.

C.Məmmədquluzadə yaradıcılığının mənəvi, psixoloji, estetik tutumundan əlavə, böyük elmi əhəmiyyəti də vardır. Burada Azərbaycan tarixinin bir çox qaranchı məqamları, etnoqrafiyamızın hələ müstəqil tədqiqat obyektinə çevriləməmiş problemləri, iqtisadi məsələlər və s. əksini tapmışdır.

Bundan başqa, C.Məmmədquluzadə qələmindən çıxmış əsərlər dövrümüz üçün böyük tərbiyəvi və siyasi əhəmiyyət kəsb edir. Xüsusi silə gənc nəslin sağlam mənəvi-psixoloji ruhda böyüməsi, vətənə, xalqa məhəbbət ruhunda tərbiyəsi istiqamətində bu əsərlər bütöv bir məktəb təşkil edir.

Sevindirici haldır ki, bu gün Mirzə Cəlilin uğrunda mübarizə apardığı ideallar, onu düşündürən problem məsələlər öz həllini tapmışdır. Azərbaycan öz istiqalılını əldə etmiş, dünya birliyində öz laiyqli yerini tutmuş və Azərbaycan dili müstəqil respublikamızın dövlət dilinə çevrilmişdir. Bu gün Azərbaycan elmin və təhsilin sə-

viyyəsinə görə qabaqcıl dünya dövlətləri sırasındadır. Beynəlxalq aləmdə Azərbaycanın tanınması və layiqinə təmsil olunması, tarixi proseslərin inkişafı, sivil dövlət quruculuğu prosesi, milli ideyaların gerçəkləşməsi sahəsində görülən əməli işlər də Azərbaycanda C.Məmmədquluzadə arzularının çıxəklənməsi və həyata keçirilməsi deməkdir.

C.Məmmədquluzadə yaradıcılığının etnoqrafik təhlilində irəli gələn ən mühüm nəticələrdən biri də sadə xalqın həyat və məişəti, gündəlik problemləri, dünyagörüşü, ictimai və fərdi şüurunun səviyyəsi məsələləri ilə six bağlılığının aydınlaşmasıdır. Həmin məsələlərin elmi tədqiqata cəlb olunması isə XIX-XX əsrin əvvəlləri, həmçinin sovet hakimiyyətinin ilk illəri üçün Azərbaycandakı mövcud şəraitin dəyərləndirilməsi işində mühüm rol oynaya bilər. Fikrimizcə, bunları nəzərə alıb C.Məmmədquluzadə bədii ırsının etnoqrafik tədqiqini davam etdirmək məqsədəuyğun olardı.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

Azərbaycan dilində

1. Abdullayev B.A. Azərbaycan folkorunda ailə-məisət mərasimləri və onların poetik mətnləri // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar. 7-ci kitab. Bakı: Azərnəşr, 1987.
2. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, II c. Bakı: Azərb. SSR EA nəşri. 1961.
3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: ADU-nun nəşri, 1989.
4. Babayeva R. Keçmişdə Abşeronda toy adətlərinin öyrənmək üçün materiallar // Azərb. SSR EA-nın xəbərləri, I bur. Bakı: 1964.
5. Bayramov Ə.S. Etnik psixologiya məsələləri (Ali məktəb tələbələri üçün dərs vəsaiti). Bakı: Elm və Həyat, 1996.
6. Bayramov F. C.Məmmədquluzadə xarici mətbuatda // Azərbaycan müəllimi. 8 iyun, 1967.
7. Cəfərov M.C. Cəlil Məmmədquluzadə. Bakı: Çinar-çap, 2002.
8. Elçin. Klassiklər və müasirlər, Bakı: Yaziçı, 1987.
9. Əfəndiyev A. Müdriklik səlahiyyəti. Bakı: Gənclik, 1976.
10. Əlioğlu M. Ədəbi fraqmentlər. Bakı: Gənclik, 1974.
11. Əli Nəzmi. Böyük junrnalist // Vətən uğrunda. 1944, №7-8.
12. Əliyev H.Ə. Müstəqillik yollarında. 4 cilddə, II c, Bakı: Azərbaycan, 1997.
13. Əliyev Y. Cəlil Məmmədquluzadə. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı. 1967.
14. Əliyev Y. Böyük yazıçı. Bakı: Gənclik, 1979.
15. Əlimirzəyev X. Problemlər və xarakterlər dramaturgiyası. Bakı: Yaziçı, 1979.
16. Əziz Şərif. Molla Nəsrəddin (Cəlil Məmmədquluzadə). Bakı: Azərnəşr, 1946.

17. Həbibbəyli İ. Cəlil Məmmədquluzadə: *Biblioqrafiya* Bakı: Elm, 2005.
18. Həbibbəyli İ. C. Məmmədquluzadə 1869-1932. Bakı: 2002.
19. Həviloğlu H.A. Azərbaycan etnoqrafiyası. Bakı: 1991.
20. Həsənzadə T. Cəlil Məmmədquluzadənin cənub səfəri və «Molla Nəsrəddin» jurnalının Təbrizdə nəşri. Bakı: Elm, 1991.
21. Həsənzadə T. İran və Avropa müəllifləri Cəlil Məmmədquluzadə və «Molla Nəsrəddin» jurnalı haqqında // Azərbaycan (qəzet), 1994.
22. Hüseynov F. Adi əhvalatlarda böyük həqiqətlər. Bakı: Gənclik, 1977.
23. Hüseynov F. «Molla Nəsrəddin» və mullanəsrəddinçilər», Bakı: Yaziçı, 1986.
24. İbrahimov M. Böyük satira ustası. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1966.
25. Kazımlı C. Demokratianın fəal carçısı // Demokratiya, 1994, 15 aprel.
26. Köçərli F. Azərbaycan ədəbiyyatı. II cilddə, 1-ci c., Bakı: Elm, 1978.
27. Kredo (qəzet). 29 dekabr, 2007-ci il, № 60 (475).
28. Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzüllər. Bakı: Elm, 2002.
29. Qeybullayev Q.Ə. Azərbaycanda endoqom nikahı haqqında // Azərbaycan SSR EA xəbərləri, III buraxılış. Bakı: 1977.
30. Qeybullayev Q.Ə. Azərbaycanlıarda ailə və nikah. 1-ci və 2-ci kitablar. Bakı: Elm, 1994.
31. Quliyev H.A. Azərbaycanda ailə mösiətinin bəzi məsələləri. Bakı: Elm, 1986.
32. Quliyeva N.M. Azərbaycanda qohumluq münasibətlərinə dair / Azərbaycanda Arxeologiya və Etnoqrafiya elminin son naiyyətlərinə həsr olunmuş elmi konfransın materialları. Bakı: Bilik, 1992.

33. Məmmədquluzadə C. Seçilmiş əsərləri. 3 cilddə, I c., Bakı: Azərnəşr, 1951.
34. Məmmədquluzadə C. Dram və nəşr əsərləri (Mir Cəlalin redaksiyası ilə). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1958.
35. Məmmədquluzadə C. Molla Nəsrəddin: Felyetonlar məqalələr, məktublar. Bakı: ADU-nun nəşriyyatı, 1961.
36. Məmmədquluzadə C. Məqalələr və xatirələr məcmuəsi. Bakı: Azərnəşr, 1967.
37. Məmmədquluzadə C. Əsərləri, 3 cilddə, I c., Azərb. SSR EA nəşri, 1966.
38. Məmmədquluzadə C. Əsərləri, 3 cilddə, II c., Azərb. SSR EA nəşri, 1966.
39. Məmmədquluzadə C. Əsərləri, 3 cilddə, III c., Azərb. SSR EA nəşri, 1967.
40. Məmmədquluzadə C. Xatiratım (hekayələr). Bakı: Gənclik, 1971.
41. Məmmədquluzadə C. Seçilmiş əsərləri (hekayələr), Bakı: Gənclik, 1982.
42. Məmmədquluzadə C. Əsərləri, 6 cilddə, I c., Bakı: Azərnəşr, 1983.
43. Məmmədquluzadə C. Əsərləri, 6 cilddə, II c., Bakı: Azərnəşr, 1984.
44. Məmmədquluzadə C. Əsərləri, 6 cilddə, III c., Bakı: Azərnəşr, 1984.
45. Məmmədquluzadə C. Əsərləri, 6 cilddə, IV c., Bakı: Azərnəşr, 1985.
46. Məmmədquluzadə C. Əsərləri, 6 cilddə, V c., Bakı: Azərnəşr, 1985.
47. Məmmədquluzadə C. Əsərləri, 6 cilddə, VI c., Bakı: Azərnəşr, 1985.
48. Məmmədquluzadə C. Seçilmiş əsərləri, Bakı: Maarif: 1987.
49. Məmmədquluzadə C. Cumhuriyyət, Naxçıvan: Qeyrət, 2002, 202 s.

50. Məmmədquluzadə C. Seçilmiş əsərləri (tərtib edəni İ.Həbib-bəyli), Bakı: Çinar-çap, 2003.
51. Məmmədquluzadə C. Əsərləri, 4 cilddə, III c., Bakı: Öndər, 2004.
52. Məmmədquluzadə H. Cəlil Məmmədquluzadə haqqında xatırələrim. Bakı: Azərnəşr, 1981.
53. Məmmədli A. Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycanlılıq // Dirçəliş-XXI əsr. №3, 2005.
54. Məmmədli A. Cəlil Məmmədquluzadəni yenidən oxuyarkən // Dirçəliş XXI əsr, iyul, 2002, №53.
55. Məmmədli A. Cəlil Məmmədquluzadənin nəşrində azərbaycanlılıq ideologiyasının bədii təqdimi // Dirçəliş-XXI əsr, 2003-cü il.
56. Məmmədli A. Cəlil Məmmədquluzadə yaradıcılığında yüksək vətəndaşlıq qayəti // Dirçəliş-XXI əsr, №2.
57. Məmmədli A. Yüz ilin ədəbi abidəsi. Bakı: Nafta-Press, 2006.
58. Məmmədov R. Qadın azadlığı probleminə «Molla Nəsrəddin» məktəbi prizmasından baxış // Azərbaycanda qadın məsələsi (tarix və müasirlik: XIX əsrin sonu - XX əsrin əvvəli). Bakı: Azərbaycan, 2006.
59. Məmmədov M. Cəlil Məmmədquluzadənin bədii nəşri. Bakı: Az. SSR EA-nın nəşri, Bakı: 1963.
60. Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917), Bakı: Ziya-Nurlan, 2004.
61. Mürəhmədov Ə. Azərbaycan Molla Nəspəddini. Bakı: Yaziçı, 1980.
62. Molla Nəsrəddin. 7 aprel, 1906, №1.
63. Molla Nəsrəddin. 28 aprel, 1906, №34.
64. Molla Nəsrəddin. 14 aprel, 1906, №2.
65. Molla Nəsrəddin. 19 və 26 may, 16 iyun, 1906, №7, 8, 11.
66. Molla Nəsrəddin. 19 may, 1906, №7.

67. Molla Nəsrəddin. 24 noyabr, 1906, №34
68. Molla Nəsrəddin. 9 iyun və 23 iyun, 1906, № 10 və 12.
69. Molla Nəsrəddin. 30 iyun, 1906, №13.
70. Molla Nəsrəddin. 7 iyul, 1906, №14.
71. Molla Nəsrəddin. 28 iyul, 1906, №15.
72. Molla Nəsrəddin. 11 avqust, 1906, № 19.
73. Molla Nəsrəddin. 25 avqust, 1906, №21.
74. Molla Nəsrəddin. 8 sentyabr, 1906, №23.
75. Molla Nəsrəddin. 3 noyabr, 1906, №31.
76. Molla Nəsrəddin. 29 sentyabr, 1906, №26.
77. Molla Nəsrəddin. 27 oktyabr, 1906, №30.
78. Molla Nəsrəddin, 10 fevral, 1907, №6.
79. Molla Nəsrəddin. 21 aprel, 1907, №16.
80. Molla Nəsrəddin. 28 aprel, 1907, №17.
81. Molla Nəsrəddin. 12 may, 1907, №19.
82. Molla Nəsrəddin. 19 may, 1907, №20.
83. Molla Nəsrəddin. 2 iyun, 1907, №22.
84. Molla Nəsrəddin. 24 iyul, 1907, № 27.
85. Molla Nəsrəddin. 9 dekabr, 1907, №46.
86. Molla Nəsrəddin. 27 yanvar, 1908, №4.
87. Molla Nəsrəddin. 2 mart, 1908, №9.
88. Molla Nəsrəddin. 12 may, 1908, №19.
89. Molla Nəsrəddin. 19 may, 1908, №20.
90. Molla Nəsrəddin. 18 avqust, 1908, №33.
91. Molla Nəsrəddin. 11 yanvar, 1909, №2.
92. Molla Nəsrəddin. 22 fevral, 1909, №8.
93. Molla Nəsrəddin. 3 may, 1909, №18.
94. Molla Nəsrəddin. 17 may, 1909, №20.
95. Molla Nəsrəddin. 26 iyul, 1909, №30.
96. Molla Nəsrəddin. 23 avqust, 1909, №34.
97. Molla Nəsrəddin. 13 sentyabr, 1909, №37.
98. Molla Nəsrəddin. 4 oktyabr, 1909, №40.

99. Molla Nəsrəddin. 18 oktyabr, 1909, №42.
100. Molla Nəsrəddin. 13 dekabr, 1909, №50.
101. Molla Nəsrəddin. 14 mart, 1910, №11.
102. Molla Nəsrəddin. №18, 1910.
103. Molla Nəsrəddin. 11 iyul, 1910, №27.
104. Molla Nəsrəddin. 20 dekabr, 1910, №2.
105. Molla Nəsrəddin. 14 noyabr, 1911, №40.
106. Molla Nəsrəddin. 24 noyabr, 1911, №42.
107. Molla Nəsrəddin 18 dekabr, 1911, №45
108. Molla Nəsrəddin. 12 aprel, 1913, №12.
109. Molla Nəsrəddin. 1913, №23.
110. Molla Nəsrəddin. 12 may, 1917, № 12.
111. Molla Nəsrəddin. 14 iyun, 1917, №14.
112. Molla Nəsrəddin. 27 noyabr, 1917, №24.
113. Molla Nəsrəddin. 20 fevral, 1921, №1.
114. Molla Nəsrəddin, 9 mart, 1921, №4.
115. Molla Nəsrəddin. 20 mart, 1921, №3.
116. Molla Nəsrəddin. 7 may, 1921, №7.
117. Molla Nəsrəddin. 17 oktyabr, 1923, №35.
118. Molla Nəsrəddin. 26 yanvar, 1924, №3.
119. Molla Nəsrəddin. 13 aprel, 1924, №6.
120. Molla Nəsrəddin. 7 mart, 1925, №10.
121. Molla Nəsrəddin. 21 mart, 1925, №12.
122. Molla Nəsrəddin. 13 iyun, 1925, №4.
123. Molla Nəsrəddin. 27 iyun, 1925, №26.
124. Molla Nəsrəddin. 8 sentyabr, 1928, №31.
125. Molla Nəsrəddin. 8 noyabr, 1928, №45.
126. Molla Nəsrəddin, 14 mart, 1929, № 11.
127. Molla Nəsrəddin, 30 oktyabr, 1929, №40.
128. Paşayev A. Molla Nəsrəddin: dostları və düşmənləri. Bakı: Gənclik, 1982.
129. Ramazanov F.F. Cəlil Məmmədquluzadə yaradıcılığında

əxlaq məsələləri, Bakı: 1961.

130. Ramazanov F.F. Cəlil Məmmədquluzadənin etik görüşləri, Bakı: Azərnəşr, 1997.

131. Sadıqova M.M. «Molla Nəsrəddin» jurnalında xalqa və müəyyən sosial qruplara xas olan səciyyəvi etnik-psixoloji xüsusiyyətlərin inikası. Psixologiya elm... nam... diss... avtoref., Bakı: 2002.

132. Tağıyeva Ə. Yaziçinin yaradıcılığında tərbiyə məsələləri //Azərbaycan müəllimi (qəzet), 9 dekabr, 1965.

133. Tehran Ə. Mirzə Cəlil və dil //Ədəbiyyat (qəzet), 16 fevral, 2001-ci il.

134. Ülfət E. Şeytan Şura hökuməti də onu dinsiz edə bilmədi // Naxçıvan, 11 dekabr, 1996-ci il.

135. Vəliyeva S. Cəlil Məmmədquluzadə ictimai xadim və ideoloq kimi (Molla Nəsrəddin) məktəbi və Azərbaycanlılıq ideyası), // Dirçəliş - XXI əsr, 2002-ci il, №58.

Rus dilində

136. Bromley Ö. Etničeskie funküii kulturi i gtinoqrafiı //Gtno-znakovie funküii kulğturi. M.: Nauka, 1991.

137. Qabibbeyli İ. Djalil Mamedquluzade. Bakı: «Çinar-çap», 2002.

138. Dubrovin N. İstoriə voynı i vladıçestva russkix na Kavkaze, t.1, knq.2. SPb, 1871.


139. Zaxarov A. Domaşniy i sozialgniy bit jenşin u Zakavkazskix tatar // Sbornik materialov dlə opisanıə mestnostey i plemen Kavkaza (SMOMPK), vip. XX. Tiflis: 1894.

140. Obozrenie Rosiyskix vladeniiy za Kavkazom v statističeskem, gtinoqrafičeskem, topoqrafičeskem i finansovom otnaşeniex (ORVZK), ç.IV. SPb, 1836.


141. Şarif A. 50 let so dna osnovanię jurnalı «Molla Nasreddin» //Kratkoe soobşenıę İnstitututa vostokovedenię, vip. XXVII, M.: 1958.



İLLÜSTRASIYALAR



Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin
doğuluğu ev



Nehrəm məktəbi, XIX əsrin 90-cı illərində



Qori şəhərində Zaqafqaziya (Qori) müəllimlər
seminariyasının binası



Tiflisin Davidovski küçəsində yerləşən "Qeyrat" mətbəəsi




Cəlil Məmmədquluzadə



Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanum



Cəlil Məmmədquluzadə oğlu Midhət ilə



C. Məmmədquluzadə oğulları Midhət və Ənvərlə



C. Məmmədquluzadə ailəsi ilə Şuşada



C. Məmmədquluzadə ailə üzvləri ilə Şuşanın
İsa bulağında (İyun, 1926-cı il)



C. Məmmədquluzadə ailəsi ilə Cıdır düzündə (1929-cu il)



Ailə ansamblı



C. Məmmədquluzadə "Qeyrət" mətbəəsində



C. Məmmədquluzadə (birinci sıradə soldan birinci) qələm dostları
ilə "Zarya Vostoka" qəzeti redaksiyasında



Cəlil Məmmədquluzadə



Ailə üzvləri ilə və qohumları böyük ədibi son mənzilə
yola salarkən



"Ölülər" komedyasının əlyazmasının birinci səhifəsi



Bakıda Azərnəşr tərəfindən kitab halında çap edilmiş "Ölülər" komedyasının üzqabığı (1929)



C. Məmmədquluzadənin "Ölülər" əsərinin ilk tamaşasının afişası (Bakı, 1916)



"Ölülər" in ilk tamaşalarından bir səhnə (1916)



Azərbaycan SSR xalq artisti Hacıağa Abbasov Şeyx Nəsrulla rolunda



Azərbaycan SSR xalq artisti Fatma Qədri "Anamın kitabı" tamaşasında Gülbahar rolunda



"Danabaş kəndinin məktəbi" M.Qorki adına Azərbaycan Gənc Tamaşaçular Teatrının səhnəsində



"Ölüler" in 1920-ci illərdəki tamaşalarının afişaları



"Danabaş kəndinin məktəbi" M.Qorki adına Azərbaycan
Gənc Tamaşaçılar Teatrının səhnəsində



"Sizi deyib gəlmışəm" pyesindən bir səhnə



"Dəli yiğincağı" M.Əzizbəyov adına Dövlət Akademik Dram
Teatrının səhnəsində



Naxçıvandakı Cavid poeziya teatrında "Çay dəstgahı" allegorik
dramının tamaşasından səhnə



C. Məmmədquluzadənin 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitabça şəklində nəşr edilmiş "Usta Zeynal" hekayəsinə çəkilmiş illüstrasiya




Qısametrajlı "Poçt qutusu" filmindən bir kadr



C. Məmmədquluzadə və Həmidə xanımın Bakıda fəxri xiyabanda məzar üstü abidələri



C. Məmmədquluzadə və Həmidə xanımın portreti
(rəssam O. Sadıqzadə)




C. Məmmədquluzadədən qalan xatırə əşyaları:
lampa, qəndqabı, stəkan



Hərdən ürəyindəki qəmisi
dağıtmak üçün kamanchası
köməyinə çatardı



Naxçıvanda C. Məmmədquluzadə adına meydan



Naxçıvanda ədibin adını daşıyan ədəbiyyat muzeyi



Nizami adına Ədəbiyyat muzeyinin fasadında
C. Məmmədquluzadənin büstü (Bakı)



Мәмнәдқұлұзадәнін
Көрнекі Галандың жақтағы
Кемеровқа номінада

Ағылшын

Мәмнәдқұлұзадәнін
Көрнекі Галандың жақтағы
Кемеровқа номінада
Көрнекі Галандың
Кемеровқа номінада
Ағылшын

Мәмнәдқұлұзадәнін
Көрнекі Галандың жақтағы
Кемеровқа номінада
Көрнекі Галандың жақтағы
Кемеровқа номінада
Ағылшын

Сәліл Мәмнәдқұлұзадәнін
8 наурыз қызы Негрим мәкінбіндө
тәhsile салынғанда етаптың 18-ші
жынынан көтүшілік тәсілде
18 ғарыш 1893-жылдың 18 наурыз
10 №-лы рапорт.

C. Məmmədquluzadənin Zaqafqaziya
(Qori) müəllimlər seminarıyasına daxil
olması haqqında atası Məmmədqulu
Məşədi Hüseynqulu oğlu tərəfindən ya-
zılmış 21 iyun 1882-ci il tarixli ərizə



C. Məmmədquluzadənin
seminariyadakı 1565 №-li
şəxsi işi

C. Məmmədquluzadənin
Zaqafqaziya (Qori) müəllimlər
seminariyasını bitirmək
haqqında attestatı

Ədibin seminariyada oxuyar-
kən keçdiyi ilk sınaq dərsinin
icmali (29 sentyabr 1886-cı il)

“Danabas kendini alevatlar!”

卷之三

1. НАУЧНОЕ ПОДГОТОВЛЕНИЕ И ТЕХНИКА

Corynorhynchus adamsi (Baird) - *Spurred* *Shrike*
or *Black-bellied Shrike*. - *Corvinus* - *Spurred-shrike*
Bird, *Black-bellied Shrike*, *Shrike*. - *Its* *nesting*
habits *are* *similar* *to* *those* *of* *the* *Red-tailed*
Shrike, *but* *it* *is* *a* *more* *aggressive* *and* *more*
territorial *shrike*. *It* *occurs* *in* *the* *open*
country *near* *water*, *in* *the* *deserts* *of* *southern*
Arizona *and* *New* *Mexico*, *and* *in* *the* *plains* *of*
Texas, *Oklahoma*, *and* *central* *and* *southern*
Arkansas. *It* *is* *also* *occasional* *in* *the* *deserts*
of *southern* *California*, *and* *in* *the* *plains* *of*
northern *Mexico*. *It* *is* *not* *common* *in* *the* *deserts*
of *southern* *Arizona* *and* *southern* *New* *Mexico*, *but*
it *is* *occasional* *in* *the* *plains* *of* *the* *state*, *and*
it *is* *occasional* *in* *the* *deserts* *of* *southern* *California*.

Estimativa das perdas causadas a cada um dos 1000000 de habitantes da Província de São Paulo, em consequência da epidemia de febre amarela.

Kərimbəy Əsmayılovun "Qafqazi
öyrənme materialları" məcmue-
sinde dərc olunmuş "Nehram
şəhər" adlı əsərinin əsasında
şəhərin mövcud və mövcud
şəhər adı "Nehram" olmuşdur.

"Kişmiş oyunu" pyyesinin
əlyazması (1892)



C. Mammedquluzadənin Həmida
xanıma məktubu

C. Mammedquluzadənin övladlarına məktubu




"Qosa balıncı" həkayəsinin
əlyazması

1907-ci ildə "Oeyret" matbaə-
sında nəşr edilmiş "Qurbanlı
bəy" kitabçasının titul salifsi



"Balko da qaytaradalar"
adlı hekayələr kitabının titul
səhifəsi (1927)



C. Məmmədquluzadənin 1906-ci
ildə "Qeyrat" mətbəəsində
kitabça şəklində nəşr edilmiş
"Usta Zeynal" hekayəsinin
titul səhifəsi



C. Məmmədquluzadə adına
Naxçıvan Dövlət Musiqili Dram Teatrının binası



C. Məmmədquluzadənin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd seçilməsi haqqında vəsiqə

MÜNDƏRİCAT

ÖN SÖZ.....	3
GİRİŞ.....	5
I FƏSİL. AİLƏ VƏ AİLƏ MƏİŞƏTİ	
1.1. Qadın azadlığı.....	15
1.2. Nikah.....	33
1.3. Toy.....	59
1.4. Uşaqların tərbiyəsi.....	62
II FƏSİL. MƏNƏVİ MƏDƏNİYYƏT	
2.1. Xalq bayram və mərasimləri.....	74
2.2. Din və dinə münasibət.....	79
III FƏSİL. İCTİMAİ MƏİŞƏT VƏ MİLLİ PSİKOLOGİYA MƏSƏLƏLƏRİ	
3.1. Qohumluq və qonşuluq münasibətləri.....	101
3.2. Qonaqpərvərlik.....	104
3.3. Ağsaqqalıq institutu.....	113
3.4. Milli psixologiya məsələləri.....	115
NƏTİCƏ.....	137
ƏDƏBİYYAT.....	141
ILLÜSTRATİV MATERİALLAR.....	148

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
ARXEOLOGİYA VƏ ETNOQRAFIYA İNSTİTÜTU

MEHPARƏ ƏLİYEVA

Cəfəl Məmmədquluzadə yaradıcılığında xalq məişəti
(etnoqrafik tədqiqat)

Çapçı: Qarabəyova Yaqut
Korrektor: Mehdiyeva Günel
Dizayn: Quliyeva Ruhiyyə

Format 60x84 16/1

Tiraj 500

MBM mətbəəsində çap olunmuşdur.

Ar 2010
2062

064